


SONA XƏYAL



VAQİF SƏMƏDOĞLU

"Müasirlərim" seriyasından: Vaqif Səmədoğlu

SONA XƏYAL

VAQİF SƏMƏDOĞLU

(yaradıcılığı əsasında)



Bakı-2006

*Kitab xalq şairi Vaqif Səmədoğlunun
65 illik yubileyinə ithaf olunur.*

Redaktoru:

Yegane Həmidqızı

Sona Xeyal "Vaqif Səmədoğlu"
(yaradıcılığı əsasında).
Bakı-2006, 176 səh.

"Yurd" NPB-yi bu kitabın işıq üzü
görməsində xeyrəxalıq göstərmiş, Vaqif
Səmədoğlunun dostu cənab **Məmməd**
Musayeva dərin minnətdarlığını bildirir.

Azərbaycan Respublikası Milli
Elmlər Akademiyası, Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun böyük
elmi işçisi Sona Xeyal otuzdan artıq
kitabın müəllifidir. "Müsəirlərim" seriya-
sından olan bu kitabda xalq şairi Vaqif
Səmədoğlunun ümumi yaradıcılığı müəl-
lifin baxışı nöqtəyi-nəzərindən araş-
dırılmış, burada şairin əsərləri ilə yanaşı
haqqında yazılmış məqalələrdən də
istifadə edilmişdir.

© "Yurd" NPB - 2006

GENİŞ YOLLARA ÇIX!

Salon dərin sükut içinde idi. Onun
barmaqları pianonun ağılı-qaralı dilləri
üzərində sürətlə gəzirdi. Səslər qüdretli
ahənglə axır, gah çırpına-çırpına yüksəlir,
gah yorğun düşmüş qartal kimi, elə bil,
qanad çıalmadan sözür, enir, nəfəsini dərir,
yeni qatlara yüksəlmək üçün qüvvət top-
layırdı. Örtəboylu, qarayanız gənc sanki
hər şeyi unutmuşdu. Onun baxışları qeyri-
müyyən nöqtəyə zillənmiş, deyərdin - fik-
ri, diqqəti, qəlbinin bütün hiss, həyacanı
sarsılmaz bir iradəyə bağlanmışdı. Rax-
maninovun qüdret və ehtiras dolu akkord-
ları, elə bil, yalnız telleri deyil, bütün pia-
nonu, səhnəni titrədir, yaralı nəhəng bir
quş kimi havada çırpinirdi... Piano çalan
bu gəncin qəlbində təsəllisiz bir nigaranlıq,
onu içəridən dalayan bir təşviş vardı.

Salonda onun yüzlərlə tanışı, dostu, qohum-əqrəbəsi oturmuşdu. Lakin ömrünün bu unudulmaz imtahani gündən hər kəsdən artıq arzuladığı, bu günü görməsini hər kəsdən artıq istədiyi adam - atası salonda yox idi, məşum bir xəstəliyin amansız pəncəsində, ölüm yatağında yatırıldı.

Dillərin, tellərin ahengi və xalların bu təntənəsində kim deyərdi ki, səhnədə qərib bir tənhalığa düşmüş kimi görünən bu gəncin qəlbində daha müxtəlif, daha zəngin duyğuların, cəsarət və bacarığın, hiss və həyəcanın yatağı var.

İllər keçdi. Bir zaman mənə belə təsir buraxmış bu gecənin xatırəsi duman arxasında qalıb, konturları silinib formasızlaşmış bir mənzərəyə çevrildi.

Bu yaxınlarda bir tesadüf bütün olanları ən kiçik təfərrüati ilə yenidən xəyalında canlandırdı.

...Konverti açdım. Səhifələr, səhifələr, səhifələr... Uzun, gödək sətirləri görəndə: - bu da tez-tez aldığım yaxşılı-pisli şeir silsilələrindən biridir, - deyə düşündüm.

Hər zaman belə məktublar alanda qəlbimdə ikiyönlü bir hiss oyanır. Bir tərəfdən gənclərimizin şeir kimi incə, gözəl bir sahəyə can atdıqları, həqiqi istedad sahibi olan şairürəkli adamların yetişdiniyi görüb sevinirəm. Bir tərəfdən da belə məktubların əksəriyyətində, çox təessüf ki, böyük bir əksəriyyətində həqiqi sənət alovundan məhrum olan, yalnız həvəsə düşüb nəzm düzən cavan-ların səmərəsiz və gələcəksiz bir işlə məşğul olduqlarına təessüf edirəm.

... Dəqiqələr keçir, vərəqlərdən birini qoyub, o birini götürür, təkrar oxuyuram. Mümkündürmü, ilk dəfə əlinə qələm alan bir gənc belə bitkin, müasir təfəkkür və geniş müşahidələrlə zəngin şeirlər yazsın.

Mən, şeirlərini oxuduğum bu müəllifin imzasına bu vaxta qədər heç bir yerdə rast gəlməmişdim. Bəlkə o, illərdən bəri yazıb, şerləri özünü təmin etmədiyi üçün onları oxucuya təqdim etməyi lazımlıbm, heç bir redaksiyaya göndərməyib. Əgər belədirse, bu faktın özü təqdirəlayıqdır. Bu, gənc müəllifin yaradıcılıq işinə ciddi yanaşdığını göstərir.

Şeirlərindən biri "Dünyanın ən ağır qanteli" adlanır. Bu şeir mənə konsert gecəsini, geniş səhnədə qərib bir tənhalıqda qalmış kimi görünən, gözləri qeyrimüyyən bir nöqtəyə zillənmiş gənci xatırlatdı. Mən bu şeirdə həmin gecənin sevinc və iztirab dolu havasını duydum. Şeirin kədərli bəstəsi, şübhəsiz ki, ifadə etdiyi hadisə ilə bağlı günlərdə yaranmış, harda isə qəlbin dərinliklərinə siğınıb qalmışdır.

"Canlı allahlar" adlı şerində müəllif təcrübəli bir şair bacarığı ilə böyük ideyalar uğrunda mübarizə aparan insanların xəyal və təfəkkürün zəngin boyaları ilə bəzənmiş Olimp allahlarından nə qədər yüksək, qüvvətli, dəyərli olduqlarını poetik, təsirli, inandırıcı sətirlərle vermişdir. Şeirin qüvvəti adamda bir qürur hissi oyadır, iftixarla - "mən də insanım" - düşünürsən.

Nazim Hikmətə yazılmış şeirin sonluğundakı ümmümləşdirmə öz-özlüyündə gözəl olduğu kimi bütün şeirin mənə ahəngində həllədici, yönəldici bir vurğu kimi səslənir. Bəlkə də o, hələ doğulmamış idi. Onun şeiri, sənəti gələcək günlərə ünvanlanmışdı. O, yazış-yaratıldığından daha artıq yaradacaqdı.

"Nəhayətsiz yol" şeirində buxarlanmış bir damlanın oyatdığı duyğular, insan ovçuna bir şəh daması kimi düşmüş suyun həm okeanın əzəmətindən bir parça, həm də bir qızın hər gün yuyulan yeganə paltarından buxarlanan həyat qoxulu, insan ətirli bir damla olduğu nə qədər lakonik, gözəl ifadə olunmuşdur.

Əfsanəyə görə, çıraq yandırıb gündüz adam axtaran məşhur filosof Diogenin adı ilə başlanan şeir də maraqlıdır.

Şair sonda:

"Çıraq olmaq istəyirəm,

Qardaşım, hey" - deyə öz dostuna müraciət edir. Çıraq! Bu günün ən böyük xarüqələrini yaradan insan adı ilə bağlı bir çıraq. Elə bir çıraq ki, qaranlıqları əridir, işiq, hərarət saçır, elə bir çıraq ki, özü yanır, etrafda klərlə yaşayır yaratmaq üçün geniş, işıqlı bir alərn yaradır. Hələ bu şeirdəki "Qardaşım hey!" ifadəsi nə qədər təbi və Azərbaycan şeir ənənəsi ilə üzvi bağlıdır. Bu, bize "Dədə Qorqud"un "Xanım, hey" ifadəsini xatırlatmır mı?

Gənc şairin göndərdiyi şeirlərin hamısı eyni qüvvədə deyil. Bu da təbiidir. Onun qələmi hələ bərkiməmişdir. Belə bir

təşbeh, yeri olarsa, deyərdim ki, o, üzməyi
dörd yanı bağlı bir çarhovuzda öyrən-
mişdir: İndi açıq dənizə, insan dənizinə,
həyat dənizinə çıxır.

Mən onun müvəffəqiyətinə əminəm.
Çünki o, oxucuların böyük əksəriyyətində
məhəbbət, qayğı görəcək. Onu anlayaraq,
duyaraq, sevərək öz nöqsanlarından və
mümkün olan səhvlerdən qoruyaraq tə-
qid edəcəklərsə, nə qəm. Bu ancaq onun
və şeirimizin xeyrinə olar.

Uğur olsun, Vaqif. Həm adını, həm
mənsub olduğun ocaqla bağlı şair adını
şərəflə daşı, usanma, yorulma. Yaz, yarat!

*Rəsul Rza xalq şairi,
"Azərbaycan" jurnalı, 1963*

VAQİF SƏMƏDOĞLU KİMDİR

Allah-təala, yaratdığı canlılar içəri-
sində ən alisi və şərafətlisi olduğu üçün,
insana bılıqvvə şəklində bütün yaxşılıqları
və pislikləri vermişdir. İnsan dünyaya
geləndə o qədər mürəkkəb bir mexanizm-
lə doğulur ki, əgər o dil açıb danişa bilsə,
elə şeylər söyləyər ki, dünya bir-birinə
dəyər. Ona görə də Allah insanı dünyaya
dilsiz gətirir və dil açına kimi çox şeyi
onun beynindən silir. İnsan, dili açılana
qədər itirdiklərinin bir faizini bəlkə dili
bağlanana qədər əldə edə bilir. Qalanları
isə kölgə kimi qalır. Və çox nadir adam-
larda bu kölgənin müəyyən sahələri tünd
olur, o insanlar özlərindən asılı olmayaraq
nələrisə başqalarından daha dərin
qavrayırlar. İnsanların düz yola hidayət
olunması da Allahın işidir, Allah sevdiyi

bəndələrinə düz yol göstərir. Bu dövrdən, mühitdən asılı olmayaraq olur. Dindən, şəriətdən az-çox başı çıxanlar insanların nadanlığını, cahilliyyini bağışlayırlar, buna təbii baxırlar. Və hər olana təbii baxmaq üçün insana hədsiz təmkin lazım olur ki, bu da hər adamda olmur. Şairlərdən heç olmur. Əlbəttə, sözbət bizim gördüyüümüz, müasiri olduğumuz şairlərdən gedir. Həmisi təmkinli adamlara qibət ilə baxmışam, çünki insan həmisi özündə olmaya-na qibət edir. Alımlar içərisində təmkinli adamlara rast gəlmək mümkündür, amma şairlər içərisində rast gəlməmişəm. Hətta özündən tez çıxan şairdirse, onun vəziyyetini təbii hesab edib, "baş qoşma, şairdir də" deyirlər. Amma Vaqif Səmədoğlu-da heç kimdə görmədiyim təmkini görmüşəm. Vaqif tanıdığım yegana şairdir ki, mən onunla danışmağa həmisi çəkinmişəm. Həmisi sadəcə salamlaşırıq, vəssalam... Onunla bir-iki kəlmə danışdığını vaxtları barmaqla saymaq olar...

İlk dəfə Vaqifi Yəzicilər Birliyində səksəninci illerdə görmüşəm. Gərək ki, səksək yeddidə... Son illər birliyə tez-tez getdiyimdən çox rastlaşıraq. Həmisi respublika kitabxanasına gedəndə mütləq

oradan çıxbı birliyə gedirəm. Bir dəfə yəne də getmişdim, çox yorğun olduğumdan başımı stolun üstüne qoymuşdum. Səsə başımı qaldıranda gördüm ki, gələn Vaqif Səmədoğlundur. Qalxıb salam verdim, salamı alıb dedi: "Hə, yatırsan, sənin indi işləyən vaxtındır e, yatan vaxtin deyil".

İkinci dəfə Fəxri Xiyabanda. Səməd Vurğunun məzarını ziyarət edəndən sonra dedim ki, Vaqif müəllim, olar sizinle şəkil çəkdirək? – Ətrafa anı nəzər salıb dedi: "Burada?..."

Üçüncü dəfə – Latin qrafikası ilə çap olunacaq kitabların siyahısı çap olunan-dan sonra Yəzicilər birliyində keçirilən yığıncaqdə Anar müəllim yenə də bədxah-ların münasibətindən əsəbiləşmişdi və mən çıxışında iradımı bildirib dedim: "...Siz niyə həmisi Rəsul Rzaya və Nigar Rəfibəyliyə valideyn kimi baxırsız, onlar bizim xalqın şairleridir, hamı kimi onların adlarının da siyahıya salınması lazımdır və kimin nəsə deməyinin mənası da yoxdur..." Anar müəllim də qayıtdı ki, indi sən də məni tənqid edirsən? Sən də keçdin eks tərəfə? Çıxanda Vaqif müəllim dedi ki, sən düz dedin, mən də həmisi Anara deyirəm ki, fikir vermə... Mənim

Vaqif Səmədoğlu ilə danışıqlarım elə bu qədərdir...

Keçən il Vaqif Səmədoğlunun 65 illik yubileyi idti. İnstitutumuzun əməkdaşı, çox hörmət bəslədiyim bir neçə xanımdan biri olan Tahirə Həsənzadə mənə dedi ki, Vaqif haqqında da mütləq kitab yazmalsan, sonra onun haqqında xeyli danışdı və mən doğrudan da düşündüm ki, Vaqif müəllimi də müasirlərim seriyasının planına salmaliyam. Amma il qurtardı, mən o kitabı yaza bilmədim. Düzü, nə yazacağımı bilmədim. Adətən müasirlərim haqqında yazmaq, o qədər də çətin olmurdu. Amma Vaqif haqqında nə qədər düşün düüm, bir şey çıxmadı. Bu il Anar müəllimlə səhbətimizdə söz gəlib Vaqifin üstünə çıxanda, o da dedi ki, Vaqif orijinal şairdir, ondan yazmağa dəyər və mənə Vaqifin son şeirlər kitabını, bir də pyeslərini verdi. İl in əvvəlindən indiyə kimi doqquz ay müddətində dəfələrlə Vaqif haqqındaki kitabı başlamaq istəsəm də alınmadı. Elə bil hansı bir qüvvəse məni qoymurdu. Elə bu gün, bu kitabı başlamaq istədiyim gün də o qədər də asan olmayıb. Səhərdən neçə variant düşünmüşəm, amma bu sətirləri yazdığını anda belə, hansı varian-

tı seçəcəyimi bilmirəm. Amma onu bilirom ki, pis-yaxşı, bu kitabı yazacağam...

Vaqifin, demək olar ki, bütün çap olunmuş əsərlərini oxumuşam. Çap siyahısı o qədər də uzun deyil və az çap olunduğu üçün haqqında yazılanlar da o qədər çox deyildir. Ona görə də kitabxanada işləmek də o qədər vaxt aparmadı. Amma Vaqifin heç bir şairin yaradıcılığına bənzəməyən şeirləri üzərində düşünmək çox vaxt apardı. Hətta Vaqifin şeirlər kitabını oxuduqdan sonra xeyli müddət heç nə yaza bilmədim. Bir dəfə Anar müəllimə də şikayət edib dedim ki, Vaqifin kitabını verdiz mənə, nə Vaqif haqqında yaza bildim, nə də Vaqif qoydu ki, başqaları haqqında yazdım. O zaman belə bir şeydə yazmışdı:

Əlimdə bir kitab var, –
hansı vərəqini çevirsem,
hansı sehifəsini oxusam,
hansı sözü, təşbehini
dərk eləmək istəsəm,
hansı misraya baxsam,
eyni nota köklənir.
O not isə
notların hamisində səslənir.

Əlimdə bir kitab var, –
 adlı Allaha xəber!
 özü Allahdan xəber!
 Boyu bir qarış kimi,
 içi şair alınına
 tez düşən qırış kimi.
 Əlimdə bir kitab var:
 "Mən burdayam, İlahi!"
 Nə ondan yaza bilirəm,
 nə də
 bacardığımı yazmağa imkan verir.
 Kömək elə, İlahi!
 İstedadım can verir...

Vaqifin ilk şeirləri 1963-cü ildə "Azerbaycan" jurnalında çap olunub. İlk qələm təcrübələri haqqında ilk məqaləni də Rəsul Rza yazıb. İntiqam Qasızməzə şairin əlli illik yubileyi münasibetlə yazdığu "Əllini haqladın, yüze nə qaldı" adlı məqaləsində yazar: "Vaqifin çap olunmuş ilk yeddi şeiri o zaman poeziya səmasında bir ildirim kimi çaxdı və hamının diq-qətini cəlb etdi – onu qəbul edənlərin də, etmeyenlərin də. Mübahisələr xeyli çəkdi və nəticəsi də bu oldu ki, Vaqif Səməd-oğluunun (o zaman Vaqif Vəkilovun) "Yoldan telegram" adlı 15 qəpiklik ilk balaca

kitabçası yalnız 1968-ci ildə, özü də bir çox maneələrdən sonra, necə deyərlər, zorla işıq üzü gördü.

Həmin kitab, həqiqətən də böyük və çətin bir yola, zeç zaman mənzilbaşı olmayan poeziya yoluna çıxmış şairin telegramı idi; yeni əslində, sənet programı idi. Onu nə düşündürür, nə narahat edir, nə sevindirir və nə kədərləndirir, niyə elinə qələm alıb şeir yazar? – bütün bunların cavabını "Yoldan telegram" kitabında tapmaq olardı. Kitaba toplanmış şeirlərdə dünya və insan, insan və həyat, ölmən labüdüyü, ümidi və kədər, vətən və vətənin taleyi, məhəbbət və məhəbbətin acısı və bu qəbildən olan əbədi mövzular əsas yer tutur. Özü də Vaqif Səmədoğlu heç vaxt felsefi hökmər vermir, dünyanın min bir sərrindən baş çıxarmaq səlahiyyətini də üstüne götürmür. O, düşünür, təraddüb edir, həyatın dolaşq labirintlərdən çıxmaga yollar axtarır və oxucunu da öz arxasında aparır; o suallar qoyur, bizi də ağır, dəhsətli, eyni zamanda real suallar ətrafında düşünməyə çağırır.¹

Vaqifin "Yoldan telegram" adlı ilk kitabını hələ orta məktəbdə oxuyarkən oxumuşam. Yadimdadır, qardaşım Ağ-

mehdi kimdənsə birgünlüyə almışdı və deyirdi ki, bu, qadağan olunmuş kitabdır. O vaxt o kitabdan yadimdə cəmi iki şeir qalmışdı: "Məzarımı nə başdaşı qoyun, nə heykəl. Bir cüt ayaqqabı qoyun, ayaqyalın geyib getsin" və "Bir küçə var şəhərimizdə, sakit, qısa bir küçə... Yetmiş addım o yana, yetmiş addım bu yana. Bir sıqaret o yana, bir sıqaret bu yana..."

İntiqam Qasızməzadə hələ 1969-cu ildə "Azərbaycan gəncləri" qəzetində çap etdirdiyi "Yoldan telegram" adlı məqaləsində həmin kitab haqqında yazmışdı: "Gərəklı omlaq! İnsanlara bir söz demək, bir şey vermək, şairin insanlara bəxş etdiyi mənəvi qıdadan tutmuş, maddi konkret köməyə qədər. İnsanları sevən, özünü onlara həsr etmək istəyən şairin bu istəyi o qədər güclüdür ki, hətta məzarı ilə də heç olmasa bir insana gərək olmaq isteyir, kiçik bir şeirində görün nə vəsiyyət eləyir:

Məzarımı
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun
ayaqyalın
geyib getsin...

Bu hələ sonra. Məzara hələ çox var, indi isə şair yoldadır, başladığı çətin yolda, sənət yolunda. Bu yolun başlanğıçı daha ağır olur, maneələr, daş-kəsəklər. Həmin maneələrin, daş-kəsəklərin Vaqifin şerilərində nəticələri vardır. Onun bəzi şeirlərində səliqəsizliyə, fikrin dərinliyinə uyub şeirin ahəng gözəlliyini unutmaq hallarına da rast gəlmək olur. Bu da aradan qaldırılması mümkün olan qüsurlardır. İndi isə o yoldadır. Bəzən bu yolda soyuğa, şaxtaya da düşür. Onda mütləq kömək isteyir: insan istisi, insan qayısı. Bir də ümid. "Ümidsiz yaşamaq olmur"; çətindir. Ümidsiz şeir yazmaq daha çətin. Odur ki, Vaqif "Yoldan telegram" şeirində isti əlcək, anasının qoxusu ilə bərabər bir də ümid isteyir. Bu şeirin məzmunu onun yazılış forması ilə sanki tamamlanır:

Ömrümün
qarlı-şaxtalı yerinə çatdım
nöqtə
Mənə isti əlcək
vergül
Anamın qoxusunu
vergül

bir də ümid göndərin
nöqtə
Öpürəm – Vaqif...

Mən Vaqifin yoldan göndərdiyi telegramı, onun ilk kitabını oxudum, özü də bir neçə dəfə... İndi ona belə bir cavab telegramı vururam: "Teleqramını aldım nöqtə Ürək sözlərimi göndərdim nöqtə – İntiqam".²

Biz o kitabı oxuyanda qardaşımıza kitab üzərində xeyli səhbətimiz oldu. Ən çox da yadında indiyə kimi qalan şeirlər haqqında. Qardaşım o vaxt deyirdi ki, Vaqif Səmədoğlu demək istəyir ki, ey sovet ölkəsi şairlərin məzarına heykəl qoyursan, amma hələ də səndə ayağıyalın gəzən, ayaqqabı almağa pulu çatmayan insanlar var. Mən o vaxt kiçik idim, belə şeyləri çətin başa düşürdüm. Amma Vaqifin bu şeirlərini sonralar çok yerde sitat getirirdim. Çünkü bu həqiqət idi...

1970-ci ildə "Azərbaycan" jurnalı beşinci nömrəsində Vaqifin "Günün baxtı", "Atamın məktublarına cavab", "Ulduz" jurnalı isə yeddinci sayında "Cənub u təna", "Buludlara" və "Qağayılar" adlı şeirlərini çap edir. 1972-ci ildə "Gənclik" nəş-

riyyati "Günün baxtı" adlı şeirlər kitabını çapdan buraxır. Amma bu kitab Vaqifin istəyince olmur. Sonralar Tofiq Abdinə müsahibəsində Vaqif Səmədoğlu deyir ki, "Yoldan telegram" mənim kitabımdır, "Günün baxtı" isə mənim deyil. O da mənimdir, amma o kitab qalın olmalıydı, oradan yaxşı şeirləri çıxarıblar və kitabı öz istədikləri kimi çap ediblər. Bunun nəticəsi də o olub ki, Vaqif on il çapa şeir verməyib. Bu illər ərzində Vaqif şeir yazıb-yazmayıb bilmirəm, amma sonuncu şeir kitabında da 1971–1980 arası boşluq görürük... Kitabdan o da aydın olur ki, şairin ən məhsuldalar ili 1982-ci il olub. Əkrəm Əylisli "Azərbaycan" jurnalındaki "Quşlar saatlarla yox, işıqla başlayırlar oxumağa" adlı yazısını da elə həmin il yazıb. Müəllif sözüne belə başlayır: "Hər-dən ona elə gelir ki, atası Səməd Vurğunu heç kəs onun qədər yaxından tanımır. Belə vaxtlarda atasının adı Vaqifin dilindən düşmür; o hər sözbaşı "Səməd Vurğun" deyir, həm də ucadan, yana-yana, ağrıya–ağrıya, sanki ona elə gelir ki, sən o adı yaxşı eşitmirsən, tam qavramırsan, sanki iki kəlmə sözün sənin biliyindən savayı bir ayrı sırlı və sehrlı

mənəsi da vardır ki, onu bu dünyada yalnız Vaqif Səmədoğlu bilir...

O adı o cür ucadan demekdə, elə bil Vaqif məhz öz tanıldığı Səməd Vurğunu sənə də eşitdirmək isteyir. Və ona elə gəlir ki, sən o adı eşitmirsən, eşidə bilmirsən və heç vaxt eşitməyəcəksən. Onda Vaqifin gözləri yaşarır ve gözləri yaşaranda o, nisbətən sakitləşir, rahatlaşır – elə bil ki, öz məqsədine, nəhayət nail olur: sanki onun sənə eşitdirmək istədiyi o adın o sırlı-sehrlı mənəsinin Vaqifin gözlərinin yaşı ilə nəsə əsaslı bir oxşarlığı varmış...³ Məqalədə müəllif Vaqifi on bir il-dən artıq tanındığını qeyd edir və bildirir ki, Vaqiflə görüşmüş, onun on-on beş dəftər şeirini görmüş, dəftərlərdən ikisini götürmüştür ki, burada 1981–1982-ci illərdə yazılmış şeirlər toplanmış imiş və Əkrəm də həmin şeirlərdən qırxını seçib bu yazı ilə birlikdə oxuculara təqdim etmişdir. Bu şeirləri diqqətlə oxudum. Çox istədim Vaqif dünyasına enəm, amma bir qədər emmişdim ki, kəndirim qırıldı və elə o bir qədərdə məni tutan misralar, beynimi deşen fikirlər haqqında az da olsa düşündüm. Burada şairin ata itkisindən doğan təəssüfü vardi: "Bu iki şam ağacının

arasında gərək atam oturayıdı bu gün. Və yetmiş beş yaşı olaydı gərək". Bu sadacə bir ata itkisindən doğan kədəre bənzəmir. Bəlkə də bu yerde oturacaq adamı tapmadıqından kədərlənir Vaqif...

"Dağ boyda ömrün zirvəsində qar qalmaz, qar qalmaz bir ovuc da. Dağ boyda ömrün əteyi yanar, yanar susuzluqdan. Zirvəsində qar qalmaz, qar əriməz zirvəsində". Şair burada nə qədər təzadlı bir ömürdən söz açır. Odu ilə buzu bir yerdə olan bir ömrün varı yox kimi, yoxu var kimi ola. Varlığını yoxluğunda itirən, yoxluğunu varlığında tapan bir insan ömrürdür bu...

Burada "Üstündə dizinə döyüb ağlayanı olan ölülərə həsəd aparan" şairi haçansa yazılmış məktubda "indi məzar qarənlığında ağaran sümük yiğini olan bir əlin" həsrətini arayan görürük. Burada şairin "Yolların doğması, ögeyi olurmu?" sualını eşidirsən, "gözləri yumub batmaq olaydı kaş uşaq gülüşləri serilmiş maviliyədə" arzusuna qoşulursan. "Buludlar ömrümün sağ əli idi, Buludlar bir zaman təsəlli idi", – deyə şairin "Külək qarşısında da aciz qala bilmmiş insan oğlu" məglubiyətini görürük. Daha nə? "Bu bir qadın

uğrunda gedən savaşda udduğumuz şeir, bir də musiqi oldu", "Dünyanın o məktubu yazdığını dövrü olaydı kaş", "O səs ay idi. Ayın mən ölen günü idi", "Yuxuma yaz, məktub yazsan", "Gülüm, diriyəm yenə, heç kəsə demə", "Harda gözləyim səni, harda? Evdə, eşikdə, ya məzarda?", "Yuxumda bir ömür gördüm. pozulmamışdı. Yuxumda bir yol gördüm. Azilmamışdı. Yuxumda bir şeir gördüm yazılmamışdı", "Səsiniz batıb, qaranlıq çöküb köpüyünüzə. Neçə vaxtdır həsrətem, həsrətəm sizə, dalğalar, dalğalar. Sizi doğmağa nə dənim, nə külüyim var". Nəhayət:

Qulaqlarında – küleyin uğultusu,
Gözlərimdə – torpağın tozu,
Sağımda – kor quyu,
Solumda – paslı darvaza səsi.
Arxamda – bağ evi,
Qarşımıda – hasar.
Sol əlim – cibimdə,
Sağ əlim – divarda,
Burdayam, ay Allah, burda...

Bildiyimz kimi Vaqif Səmədoğlu Bülbül adına musiqi məktəbində, sonra Üzevir Hacıbəyov adına Azərbaycan Dövlət

Konservatoriyasında təhsil almışdır. Hətta Moskvada Çaykovski adına Konservatoriya da ixtisas kursu keçmiş, Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi olmuşdur. Daha sonralar Azərbaycan sovet ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdürü, C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdürü vəzifəsində işləmişdir. Buna görə də ədəbi yaradıcılıqla məşğul olan Vaqifin şeiriə musiqi rəngləri getirməsi adama qəribə gəlmir. "Qobustan" toplusunun 1983-cü il, birlinci sayında musiqi ilə bağlı altı şeiri dərc olunmuşdur. Elə ilk şeirdən səslərin rəng çalarları gözlə qulaq arasında qəribə bir mənzərə, sehirli-sirli bir aləm, gah anlanılan, gah anlanılmayan bir duyu yaradır. Şair yazır:

Rənglərə həsrət bir ömrün
bomboz səhrasında
bir soprona səslənar.
Səslənər ömür uzunu: sehra boyu.
Səslənər, kəsilməz bir an belə...

O səhrada
başını aşağı salıb harasa gedən
bir uşaq görünər uezəndan
və gedər yaşa dola-dola,
bir də dağılmış xordan qalan
tənha soprona səslənər,
səslənər insan gözdən itib
yox olana qədər...⁵

Bu şeirlərdə musiqili bir ömrün pərən-pərən düşmüş akkordları səslənir. Bir şeirin əvvəlində "Nə vaxtsa sevdiyim, fəqat nədənsə unutduğum dolu, ağır akordlu bir musiqi kimi çıxdın qabağıma" deyən şair digər bir şeirin sonunda "Yox, insan ömründə hökmən orkestr səslənməlidir bir gün", – deyir. Və inamlı "Bu səsler, bu akkordlar həmişə mənimlədir, etibarlı qadın kimi" deyərək başqa bir şeirdə isteyinin təsdiqinə çalışır. Bir şeirdə Şopenə qulaq asmaq istəyən şair digər bir şeirdə yazır: "İndi Brams da həyan ola bilmir mənə, indi ya sonuncu tonikada başlanıran günlərin musiqisi, ya da son akkordu heç bir zaman səslənməyəcək bir dominanta dönür ömür".

Emin Sabitoğlu Vaqif Səmədoğlu şeirinə belə qiymət verir: "Vaqif Səməd-

oğlunun bəzən bir şeirini, bəzən iki misrasını, bəzən də lap bir misrasını oxuyanda, adamda mahni, yaxud bir musiqi əsərinin ovqatı yaranır. Sazın, tarın, gitaranın, arfanın simlərinə, pianonun dillərinə toxunanda olduğu kimi Vaqif Səmədoğlunun misraları gözümə dəyəndə, qulağımda səslənəndə, üreyimdəmi, beynimdəmi, yoxsa içimdəmi deyim, həzin, kədərli, bəlkə də sözlə deyim bilmədiyim səsləri duyuram".⁶

Yenə meşə öz səsiyle,
öz diliylə oxuyur.
Yenə yer üzündə hələ
bir quşdan
pələng səsi çıxmayıb.
Bir canavar hələ ötməyib bülbül kimi.
Yenə hər quşun, hər heyvanın
öz səsi var.
Və hamısı özlüyündə gözəl...
Onun–bunun səsiyle
danışır bəzən tutuştu
O daancaq
tutulub qəfəsə salılmışi.⁷

Bu şeir Vaqifin "Ulduz" jurnalının 1983-cü il, ikinci sayında çap olunmuş 22

şerindən biridir. Bu şeirlərin hər birində Vaqifin özünəməxsus deymə tərzi, düşünəcə dərinliyi, çıxlarının görə bilmədiyi, yalnız onun görə bildiyi rənglər var. "Nə irəli getmək istəmişəm, nə geri, nə sola dönmüşəm, nə sağa. Ömür bəhanəyimş şeir yazmağa", "Dünyaya nə deyəsən sağıkən öldüyüն anda", "Qaranlıqda bir şam yanır, Bir şam yanır bir evdə. Bir nağılla itib getdi uşaqlığım da, div də", "Deyirlər ki, ay çıxıb Dünyanın eşiyində, Ömrəsə yırğalanır Ölümün beiyində", "Ömür yolu açıq yoldur, nə getdi, getdi. Əlində bir gün də qalmır, nə itdi, itdi. Bu dünya dəməyə dünyadır, nə bitdi, bitdi"... Vaqif üçün insan ömrü çox qiymətlidir, amma bu qiymətli ömrü anlardan ibarətdir xoşbəxtlik kimi. Yəni insanın yaşadığı bu dünyada nə tam sevinc topası var, nə tam rahatlıq var, nə tam anlamaq, nə tam anlanılmaq. Hətta insanın özü belə özünü bu gün anlayıb, sabah anlamaya bilir. Bu gün həyatı sevir, sabah nifrət edir. Bu gün ümidişlərini hesablamağa vaxtı çatmır, sabah bircə ümid də tapmır...

Arzuların doğulan gündən
açılmayanda gözləri,

yuvada qalanda arzular ölenədək,
və gözlərinə aq gələndə
keçmişə baxmaqdən,
min illik ömrün təmənnasıyla yaşayanda
beş günlük ömrünü insan
üzünü güneşə tutub nə deyəsən?
Hayif işığına, hayif istinə! ⁸

Bəxtiyar Vahabzadə "Azerbaycan gəncləri" qəzetiinin oxucularına təqdim etdiyi "Bu şehri gözləyirdim" adlı məqaləsində Vaqifin bu şeirləri haqqında öz fikirlərini açıqlayırlar. Həmin yazışdan bəzi məqamları burada veririk: "Hörəmtli Vaqif Səmedoğlu! "Ulduz" jurnalının 2-ci nömrəsində yeni silsilə şeirlərini oxudum. Şeirlərdəki istiliyə və gözelliyə sevindim. Çoxdan yazırsan, lakin hələ bir dəfə də olsun yazıların haqqında fikir deməmişəm. Təze şeirlərin özü onlar haqqında məni fikir deməyə həvəsləndirdi.

Açıq danışmaq isteyirəm. Əvvəlki şeirlərində qalın bir duman var idi. Dumanın sıxlığından sözlərin iç mənası görünmürdü. Sənət isə aydınlıq sevir...

Demək, sən axa-axa duruldu, ya-za-yaza aydınlaşdırın və bu aydınlıq içinde özünü də tapdır. Sən elinə qələm alan

gündən axtarırdın. Sənətdə axtaranlar həmişə açılmış çıçılardan, tapdanmış yollardan qorxur, özü çıçır açmaq isteyir...

Əziz dost, bu yeni şeirlərində mən həqiqi novatorluq gördüm. Yenilik gözəllikdə və aydınlıqdadır. Şeirdəki məna aydın deyilsə, novatorluqdan söhbət gedə bilməz çünki, ədəbiyyat mütəşəkkillər üçün deyil, xalq üçün yaradılır".⁹

Vaqifin şeirlərində mövzu rəngarəngliyi var, amma bu rəngləri ayırmak çətindir. Çünkü, bir şeirin zahiri bir rəngdədir, daxili başqa rəngdə. Sözlər başqa mənzərə çəkir, onların insan beynində inikas edən mənəsi başqa bir mənzərəni göstərir bize. "Qaraçıların dilində yox idi Vətən sözü. Məsafə içində doğulub, üfüq qarşısında ölüdlər çünki. Qaraçılar bil-məzdilər tavan nədir! Çünkü, gőy üzü var-di. Ulduzlarla dolu gőy üzü" və ya "Dalimca su atma, ana, bəlkə uzaqda susuzluq-dan öləcəyəm. Ağlama da, bəlkə getdiyim yerdə ağlamaqdan öləcəyəm. Bir-iki laylay qoy yoluma, ana, bəlkə hardasa uşaq-liqda öləcəyəm".

Vaqifin şeirlərində bir həsrət var "Dəniz sahilində durub, Dəniz həsrətilə ölmək". Burada bir arzu var: "İndi dərd

çixıb yol gelir, gəzir kənd evlərin. Qonşulara dəyməsin, dəyməsin, aman allah, ağlayan olmalısa, iki gözdən axan yaş kaş mənim ola". Burada bir ürək var. "Bu ürəklə ildirim çaxanda gərek qucağına alasan özünü". Burada bir heyvət var: "Anamın gözləri heykəl olubdur". Burada bir sual var: "Kimin xarabasında bir damla yaşa dönüb düsəcəyəm gözündən?" Bir təklif var: "Yaz göndərim gözlərimi, harda ağlamaq istəsən" və bir də bir xahiş var, rica var, bəlkə də yalvarış var:

Şeir yazdım zaman
baxma gözlərimə, baxma.
Əllərimə də baxma,
sən allah, baxma.
Qaç evdən get,
hara isteyirsən, gülüm,
gəz, dolan aləmi, utanma,
qorxma elin sözündən,
sizmə ürəyini.
Ancaq gülüm, baxma mənə,
şeir yazdım vaxt baxma.¹⁰

Vaqif bir şeirində "Qumru səsi qan sızmayan yaradı, Allah, olduğum bu dünya haradı", deyirse, digər şeirində "Üz

tutmaq istədim Allaha tərəf, gördüm ki, arada ömür dayanıb" yazır. Anar "Zamanın yaraladığı şair" adlı məqaləsində yazır: "Vaqif 1982-ci ildə yazdığı şeirində "Ömür tənhalıq verdi mənə" deyir, amma bu şeirindən 17 il qabaq yazdığını şeirdə də təklikdən şikayətlənir: "Mən də tek, tek, tek" və bu şeirdən on üç il sonra 1995-ci ildə yazdığını şeirlərdə də eyni hissələri yaşayır. Bu taleyin, məişətin, ailə keşməkeşlərinin doğurduğu tənhalıq deyil, metofizik, ekzestensial yalqızlıqdır. Ümumən insanın varlıq, dünya karşısındaki təkliyi. Və təklik yükünü çəkmək iqtidarı, "Yalqızlığa inan, yaşa" – deyir Vaqif.

...Dediyim kimi Vaqif Səmədoğlu poeziyası Allahla söhbətdir. Nədən yazır-yaşsın, şair Allahla danışır, ömür barədə, ölüm barədə, amansız dövran barədə, əbədi tənhalıq barədə, bu tənhalıqdan qurtulmaq aldanışı – qadın sevgisi və bu sevginin mümkünsüzlüyü barədə..."¹¹

Daha sonra Vaqifin şeirlərinə "Ulduz" jurnalının 1984-cü il, beşinci nömrəsində rast gelirik: "Gözlərinin dibi görünmür daha. Bulanıb, yosunlara qarışıb. O ötən günlərin mavi dənizi", "Göy üzü tutğun, qəmli, Göy üzü müdrik, qırış-qırış.

Kənddə qapı ağızında oturub keçmişə baxan bir qarıya bənzəyir göy üzü bu gün", "Səndən çox mənə gərəkdir bu ayrılıq", "Unutmuşam bu pəncərə öünüə yetənə qədər bir insan ömrünün içiyə keçib geldiyim yolu...." Və nəhayət, –

Bir yuxu görmək istərdim
oyanmaq olmasayı –
deyərdim necə yuxu.

Bir səhər istərdim
açılsın üzümə.
Gecəsi gəlməsəydi, –
deyərdim necə səhər.
Bir ömür yaşamaq istərdim,
Ölüm olmasayı, –
deyərdim necə ömür.¹²

Ədəbiyyatımızın, poeziyamızın ən ince nöqtələrini belə gözdən qaçırmayan, çağdaş şerimizin eksər nümayəndələri haqqında maraqlı məqalələr yazaraq, onların yaradıcılığına obyektiv qiymət verməyi bacaran Anar Vaqif Səmədoğlu yaradıcılığını poeziyamızda bənzərsiz, təkrarsız, unikal hadisə hesab edərək yazır: "V.Səmədoğlu poeziyasının özəlliyini, siqlətini, oxşarsızlığını duymaq,

mənalarına dala-dala, poetik tapıntılarını dərindən-dərinə qavraya-qavraya mütləq etmək gərəkdir. Vaqif Səmədoğlu poeziyasının XX əsr Azər türk şeirində müüm həm mərhələ olması mənimcün danılmaz, şəksiz-şübəhsiz bir həqiqətdir. Əminəm, gün gələcək bu qənaət məlum fakt kimi hər kəs tərəfindən təsdiq olunacaq. Amma bir yandan baxanda hamının təsdiqinə ehtiyac var mı? Elə şeir var ki, onun qiymətini ümumi rəy, çoxluğun fikri təsdiq edir. Vaqif poeziyası ayrı dəyərlərə arxalanır. Şairi qiymətləndirərkən onun şeirlərini sevənlərin keyfiyyəti kəmiyyətindən daha vacibdir".¹³

"Ulduz" jurnalı 1986-ci il, birinci sayında Vaqifin 25 şeirini dərc edib. Şeirləri oxuduqca qruplaşdırmaq istəyirəm ki, haqqında nəsə deyə bilim, amma alınmır. Hər şeir ayrı bir qrupa düşür və 25 şeir haqqında 25 fikir demək lazımlı gəlir. Amma buna da fikrim çatmır.

Sol əlimlə sağ əlimin
Arasında yağar qar.
Hansı əlim istidədir?
Hansı eşikdə donar?

Sol əlimlə sağ əlimin
Arasıyla çay axar.
Hası əlim batır suda?
Hansi sahildən baxar?

Sol əlimlə sağ əlimin
Arasında qapı var.
Hansi əlim döyər onu?
Hansi görəsen açar?¹⁴

Gəl indi bir əli odda, bir əli buzda qalan şairin dərdini anla. Gəl indi həm dəniz, həm sahil olan bir varlığın sahəsini hesabla. Gəl indi bağlı qapısı və o qapıya düşən açarı ancaq özündə olan bir insanın içini gir. Gəl indi "Bu əllər əvvəl-axır bumbuz olacaq" deyən şairin əllərinə onları isida biləcək bir elçək tap. "Haraya hay verməyib Dünya keçir kar kimi. Bir kor divara dəyir Bizim dualar kimi", – deyən şairin harayına hay ver. Kar qulaqları aça bilən bir səs keşf elə. Kor gözə işiq verən bir eynek ixtira elə, ya da korlanın dəyə biləcəyi divarları uçurt, bu dünyani hasarsız, divarsız elə və bir də intəhasız göylərə el açıb Allaha yalvar ki, hasarsız-divarsız dünyada daha nə kar olsun, nə də kor. Onda da Vaqifin bir arzusu həyata

keçməyə: "Balta səsi gelmir... Allah rahatdır, İnsan duası da yormayır onu. Bu seyrək meşənin göy laylasında Uyuyub hər şeyin əvvəli, sonu". Ya da başqa bir şeirində yazdığı kimi yaddaşından bütün olub-keçən pisliklər silinə, bəlkə şair bir an da olsa sevinə:

Kollar arasında – meh
Torpaq azacıq nəmiş.
Yerin bu tikəsində
Nə gediş var, nə gəliş.

Göy rəng sözünü deyir,
Susub otla, yarpaqla.
Burda dil tapmaq olur
Ağaclarla, torpaqla.

Burda ən kiçik bulaq
Bilir haraya axır.
Burda yorğunluq nədir,
Yaddaş da yaddan çıxır.¹⁵

Burada "Bir ömür vermişdin şair olmağa, O da vaya düşdü, haraya getdi", – deyən şairin ümidsizliyi də var: "Unut getməyi–gəlməyi, Ağır yükdür bize ayaq. Bizimcün ancaq yuxuda Yanıb–sönə bilər

mayaq". Və ya "Quruyub daşa dönür Göy üzündə buludlar. Ömrün cıdır düzündə kişnəyir ölü atlar". Bəzən şair sabahı da ümidsiz düşünür: "Xoş gün çağırsa da necə çıxasan, Arxanda bir gün yox əli çıraqlı".

Kamil Veli Nərimanoğlu "Tənhaliq sözləri" adlı məqaləsində yazar: "Vaqif Səmədoğlunun yazmağı qanın hökmüdür. O yazmaya bilməz.

Şeiri gündelik kimi yazmaq dünyanın ən ağır işidir. Uzanan günləri, dərdli anları, məşəqqətli dəqiqələri sözə çevirmək çətindir. Söz yazmaq dərddən, sənin üçün artıq doğmalaşmış, sənin üçün bir əzana, parçana çevrilmiş kədərdən uzaqlaşmaq deməkdir. Dərdin şəklini çəkmək dərdi diksindirir, oyadır və küsdürür. Vaqif bəy dərdini küsdürə–küsdürə yazar. Nə yaxşı ki, yazar.

Vaqif bəyin yazmadıqları bizim itirdiklərimizdir.

Vaqif bəy sevincini də yazar. Amma bu sevinc dərdin, düşüncənin içinde yox kimidir. Ya bəlkə mənə elə gəlir.

Hər halda hamidan ayrılib sözlə sevinmək özü də bir xoşbəxtlikdir. Bəlkə sevinc adlı şey də elə budur.

Arabir Tanrı ile danışır. Yaşantılarını dua kimi Allaha danışır..."¹⁶

"Yenə bir şair sözüm baxmır insan sözümə", – deyən Vaqifin sən demə "söz sarayları" da ayrıdır. Vaqifin söz adamlarından incikliyi də var: "Süzüb sindirəsindirə Kim Ruhani oynadı? Nə qoşmanın özü qaldı, Nə ustadin adı. Yerdən, göydən üz döndərib Bir simdə yurd saldılar". Və "Bu yurddə yollar açılır Beş arşınlıq kəfən kimi".

Bu şeirlər içerisinde mənimcün də anlaşılmaz olan məqamlar var. Amma anlamaya-anlamaya yene də oxuyuram, elə bil ki, nəsə tapıram, amma tapdığımın nə olduğunu bili bilmirəm. Füzuli şeirini oxuyanda olduğu kimi. Yenə də Kamil Vəli Nərimanoğlunun məqaləsinə qayıdırám: "Füzulinin verdiyi salamı alan iki-üç nəfər türk şairindən biri Vaqif Səmədoğludur". Və yenə də başa düşmədiyim misralara dönürəm: "Ölüler ocaq qalayıb, Bura daha gəlməz bahar", "Üzü üstə yixiliriq bu nəğmənin kölgəsinə", "Aman allah, belə getsə bu torpaqda ağaclarдан ağaclar asılı qalacaq", "Burda ölmək asandır, Gəlib öldürən hanı?"

Amma burada qapısı bağlanan, arzuları yanan, istəkləri donan böyük hərfli İnsanın, "Allah, məni kim salib öz şeirimin dilinə" deyən şairin, yurdundakı, evindəki, nəhayət köksündəki "Bir ocağın içində Sevinc yanır, qəm yanır". Və şair yazır: "Hara üz tutasan hara qaçasan, Qapı da bağlıdır, dünya da bağlı". Və bir də burada şairin mübarəkbadlığı var: "Ölüm gelir, Ömür, sonun mübarək". Sonda yene də ümidsizlik:

Yalvarma ebbəs yere,
Onsuз da heç bir vaxt
açılmayacaq darvaza.
Açilsa da
qarşında yol açılmayıcaq.
Yol tapıb
Yola çıxa bilsən
görəcəksən ki,
atı sürməyə
bir yerin yoxdur yer üzündə... 17

Əhməd Oğuz Vaqif şeirindəki bu tənhalığı heç bir tənzəlqliqla müqayisə edə bilmir: "Vaqif Səmədoğlu tənhalığın şairidir. Bu tənhalıq həm ondan əvvəlki, həm də sonrakı çox şairlərə qaraçı taborunda

axşamları gözləyən atdan, itdən tutmuş ən duyğulu dərvişlərə belə boy verməyən tənhalıqdır. Vaqif Səmədoğlu son 70 ildə allah yanında Azərbaycan poeziyasının yeganə səfiridir".¹⁸ Əhməd Oğuz yəqin ki, sovet dövründə çap olunan poeziyanı nəzərdə tutur...

1986-cı ildə "Azərbaycan" jurnalında da Vaqifin şeirləri yer alır. Bu səkkiz şeirdə də həmin Vaqifin səsini eşidirik. Yenə də təkadamlıq dünyasın sakini gah yuxudadır, gah xəyalda: "Başın üstdə dirəyəm, Ayağın alda məzar. İki qütbən qorunur, Sən gördüğün yuxular", "Hansı parkda, ilin hansı fəslində çıxaracaqsan məni sənsizliyin təkadamlıq dünyasından", "Bəlkə qranit meydانlarının əmcəyindən süd axmalıdır boğazımıma, açılmaqçın boğazımın həsrət yolu. Kişnəyin, at heykəlləri, kişnəyin", "Yaxşı ki qapını döyən yuxunun səsini batırın dəniz səsi var", "Yuxumun kollarında, daşlar arasında ilan mələyir", "Bu qorxu nə vaxt başlanıb Əsrin hansı ilində?.. Deməyə söz də tapmırıam hərdən ana dilimdə". İndi qoq qabağına Vaqif ömrünü, ağla. Bəlkə iki qütbən, heç olmasa xəzri—gilavardan onu qoruya bilesən. Ya bəlkə onu

təkadamlıq dünyasından çıxaracaq fəsli gözləyəsən, bəlkə də hələ heç salınmamış parkın layihəsini hazırlayanın ve bir də onu bu dünyadan alan adamı axtarıb tapa-san? O adamı dünya doğubmu, bilmirəm? Yaranmamış fəsil kimi, salınmamış park kimi, doğulmamış insan kimi danışır Vaqif. Boğazının həsrət yolu açılmayıb bəlkə ondanıdır, ya bəlkə ele səsleri batırın səs-lərin var olduğu bu dünyada heç doğulmaq da gərək deyilmiş. Haçansa Seyyid Əzim yazdı: "Mənimlə olsa idi, mən cahanə gəlməz idim. Gətirdilər məni, ancaq mən anə cəlməz idim".

Rəssam Rasim Babayevin fikrincə, "tekçə türklər deyil, dünyanın bütün insanları öz ağırsını, acısını, tənhalığını və sevincini, bir sözlə ovqatının ayrı-ayrı məqamlarını Vaqif Səmədoğlunun şeirlə-rində tapa bilər. Vaqifin kədərlilişləri yanılmırımsa, tənhaların ümidi yeridir".

Vaqifi tənhalığa sürükləyən qüvvə nədir? Hər nədirse, hər kimdirse Vaqif ona dostdur, çünkü, Vaqif özü o qüvvəyə həmişə kömək edir. Vaqif özü onun sevincini əlindən alan, ona dərd verən, onu tənhalığa çəkib aparan qüvvələrə yardım edir. Özü belə isteyir, ya başqa cür

olmaqdan qorxur? "Azərbaycan" jurnalının-
dakı səkkiz şeirdən sonuncusunda oxu-
yuruq:"

Gəlişinə lap az qalib,
Cəmi ikicə saat.
Gəlmə, qurban olum, gəlmə,
bu gün də məni aldat.

Hər gün nəyisə gözləmək,
ömrü—gün dirəyim,
mənim sevinc, məhəbbət yox,
Ayrılıqdır çörəyim.

Unut verdiyin vədləri,
Ya da xəstələn yenə.
Ancaq gəlmə, qurban olum,
Sevinmək düşmür mənə. ¹⁹

Anar məqaləsində bunu Vaqif poezi-
yasında tez-tez təkrar olunan bir motiv –
vüsaldan qorxmaq və qaçmaq motivi kimi
təhlil edir və Füzulinin lirik qəhrəmanı
Məcnunun "Ya rəb, bəhayi-eşqilə qıl aşına
məni" misrasını yada salır:

Vaqifin məhəbbət şeirləri də müxtəlif
çalarlıdır. Biri göydən düşür, o biri yerdən
çıxır. Biri dənizdən boylanır, digəri şəlalə

kimi dağdan aşır. Amma bu sevgilərin
içində dünyəvi sevgisi də var. Və bu sevgi
qarşılıqlıdır. Hardasa Vaqif onu başa
düşən, anlaya bilən bir dostunu tapıb.
"Yazıcı" buraxılışında Nüşabə xanımın
kiçik bir yazısı var: "Mən bilirəm ki,
dünyada sənin ən böyük həqiqətin poezi-
yadır (halbuki musiqiçi kimi də sən öz
sözünü deyə bilərdin), bəlkə də o, sənin
sürdүün həyatın özündən də ən
həqiqisidir..."

İllər bir-birini əvəz edəcək, nəsillər
dəyişəcək, zövqlər öz rəngarəngliyini
saxlayacaq. İnsanların mənəvi tələbləri
artacaq. Hər insan özü bir aləmdir. O, öz
daxili aləmini daha da zənginlaşdırıbm
üçün bu və ya hansısa sənətkarın yaradı-
cılığına, onun yaratdığı aləmə müraciət
edəcək. Və mən eminəm ki, gələcəyin in-
sanın seçdiyi, sevdiyi aləmlər içərisində,
bütün zəmənelərin tələbine cavab verən,
həmişə müasir qalan Vaqif Dünyası
əvezsiz olacaq... Və mən ümid edirəm ki,
gələcək nəsillər sənin şeirlərini vərəqlə-
yənde biləcəklər ki, sənin həyatında səni
hədsiz sevən Nüşabən olub".²⁰ Mən
Nüşabə xanımı görməmişəm, amma
onunla telefonda danışmışam. Diqqətimi

çəkən bir şey olub hər dəfə – Nüşabə xanım üçün dünyada Vaqif adı qədər böyük, doğma, əziz ad yoxdur. Vaqifin adını çəkən adamla Nüşabə xanım elə danışır ki, elə bil ən yaxın bir adamı zəng vurub. Və hər dəfə mən onunla danışandan sonra bu fikrimi kiməsə deyirəm, daha doğrusu sevincimi kimləsə bölürəm. Çünkü dünyada ən çox istədiyim şeylərdən biri, mənə rahatlıq verən məqamlardan biri yaradıcı insanın rastına gözəl həyat yoldaşının çıxmasıdır. Və mən belə qadınlara bəlkə də həmin yazıçıların özlərindən daha çox hörmət bəsləyirəm. Hər dəfə fədakar bir yazıçı arvadı ilə tanış olanda, sevinirəm. "Arvad" sözünü təsadüfi olaraq və ya səhv olaraq işlətmirəm. Həqiqətən hər bir qızın asanlıqla qadın ola biləcəyi bu dünyamızda arvad olmaq çox çətin işdir. Hər qadın arvad ola bilmir, o da ola yaradıcı bir insanın rastına çıxan arvad... Hər dəfə Nüşabə xanımıla danışanda mənə elə gelib ki, Vaqifin ayağını qoymuş yere Nüşabə xanım başını qoya bilər. Vaqifin adı eşidilən anda Nüşabə xanım ən gözəl xatirəsindən belə, ən şirin xəyalından belə tezçə ayrıla bilər. Buraxılışda Vaqifin Nüşabə xanımıma həsr elədiyi

şeirlərindən biri dərc olunub və elə bilirom ki, bu şeir də oxucuya çox söz deyə bilər:

Nifrətin yatan yerini,
Qəzəbin batan yerini,
Duaların göy üzündə,
Allaha çatan yerini,
Gözlə, bilib gələcəyəm...

Çiyinindən atma daşımı,
Dizinə qoyum başımı.
Bilsəm ki, gözləyənəm var,
Bir daş ilə göz yaşımı,
Gözlə, silib gələcəyəm.

Məni hardasa yuxudan
Oydıb şeir oxudan
Bir cəlladın gözlərinə,
Baxıb, ilk dəfə qorxudan,
Gözlə, gülüb gələcəyəm.

Gözlə bu gün, sabah məni,
Yolda qoymaz Allah məni.
Əcəl ondan tez tərpənəsə,
Yıxsa bir yad günah məni
Gözlə, ölüb gələcəyəm. 21

Vaqifin sonuncu şeir kitabında Nüşa-bəyə həsr elədiyi xeyli şeiri var, hamisində da səmimiyyət, məhəbbət, razılıq his-sleridi...

Anar Vaqifin kitabına yazdığı öz sözə Vaqif poeziyasının ele yerlərinə toxunur ki, düşünürsən, bu dərdlər şeirə çevriləməmişdən əvvəl Anara tanışdır. Bəlkə elə Vaqif şeiri haqqında ən gözəl yazı da bu yazıdır. Çünkü, burada obyektlə kənardan çox yaxından baxış var. Anar qeyd edir ki, Vaqifin şeirlərinin ilk oxucuları qardaşı Yusiflə o olub. Bəlkə elə ona görə də Anarin yazılışı bu qədər geniş olub. Anar bəlkə də Vaqif poeziyası haqqında bir kitab yaza bilər və bu kitab Vaqif haqqında yazılmış və yazılıcaq kitabların hamisindən qüvvətli olar. Yadımdadır, Anar haqqında yazdığını "Anlanılmamaq dərdi" adlı kitabında birçə Vaqifin Anar haqqındaki yazısını vermişdim, daha doğrusu yazımı həmin yazı ilə yekunlaşdırmışdım. Bu yazı çox kiçik idi, amma o yazıda böyük Anar var idi. Bu Anar bütöv idi, tam idi və eləcə də Anarin Vaqif haqqında yazdığı bu yazıda (bu kiçik kitabda) da Vaqif bütövdür, tamdır. Anar yazır: "İnanıram ki, haçansa bizim dövrün psixologiyasına,

çağdaşımız insanın ürek nigarançılığına, düşüncə çırpıntılarına bələd olmaq istə-yənlər Vaqif Səmədoğlu poeziyasına mü-raciət edəcəklər. Çünkü bu poeziya zama-nın kardioqrammasını cild-cild kitablar-dan daha dəqiq və dolğun eks etdirir. Va-qif dövrün ayrı-ayrı hadisələrini, olayların təfərruatını, ayrıntılarını yox, onların insan şəxsiyyətində inikasını canlandırır, dövrün nəbzini tutur, ovqatını açır. Son neticə eti-barile zamanın mənəvi, ruhi mənzərəsini yaradır. Bu baxımdan Vaqif yaşadığı zamanla six bağlı olan sənətkarlarımızdandır. Vaqif öz zəmanesinin şairidir. Vaqif zamanın yaraladığı şairdir. Dövrün ən ağır dərdlərini, melalını, qəm-qüssəsini içində yaşıdan və içində ağlayan şairdir.²² Vaqifin "Ədəbiyyat və incəsənət" qəze-tində çap olunmuş "Yaza bilsəydim" adlı bir essesi diqqətimi çəkdi və yazının elə başlanğıcından zamanın yaraladığı şairin yarasından axan qanı görmək olur: "Qur-banı olduğumuz bu dünyanın vicdanında neçə ləkə var, Azərbaycan torpağının üzündə neçə sillə yeri. Ləkələrin çoxu hələ silinməyib. Sillə yerlərinin eksəriyyəti indinin özündə də bizi göynədir. Nəsi-minin, Vaqifin və bir neçə şairimizin

edəmi onların həyatlarına son qoyub, ancaq ağrılarına yox. Nəsimi də, Vaqif da cəllad əlində ölməsəyidər, onsuz da bu günə sağ-salamat gəlib çıxmayaçaqdılar. Vaxt öz amansız hökmünü verəcəkdi – təbiətin qanun məcəlləsinə əsasən.

Tarixi vərəqlədikcə görürük ki, hər gün qətl günüdür. İnsan üçün, şair üçün. Molla Pənah Vaqif üçün. Mən hər dəfə böyük adaşımın kitabını açıb, onu şair kimi dirildirəm və kitabı bağlayan kimi Bakıya XVIII əsr Şuşasının Cıdır düzündən bir səs gelir. Öldürülen bir insanın fəryadı. O fəryad mənə deyir: "– Ay bala, özündən muğayat ol".²³

1989-cu ildə "Azərbaycan" jurnalı Vaqifin on beş şeirini çap edir və 50 illik yubileyi münasibətile şairi təbrik edir. Jurnal yazır: "İllər necə tez gəlib keçmiş... Ele bil dünəndi: 1963–64-cü illərdə ədəbiyyatımıza birdən-bire bir neçə istedad gəldi; o zaman hələ çox genç olan bu nasirlərin, xüsusən şairlərin ilk yazıları kəskin ədəbi mübahisələrə sebəb oldu. Kimi onları qəbul etdi, kimini etmədi, amma bir şey ayındı: bu gənclər öz dəst-xətti, öz poetik nəfəsi olan istedadlı qələm sahibləri idilər..."

İndi 50 yaşıni haqlayan həmin gənclərdən biri də ilk silsilə şeirləri məhz "Azərbaycan" jurnalında (1963) çap olunan Vaqif Səmədoğlu idi.

25 illik yaradıcılıq yolunda ədəbi prinsiplərdən dönməyen, öz poetik məramına sadıq qalan şair bu gün ömrünün, sənətinin yetkinlik çağını yaşayır. Vaqif Səmədoğlu son illər dramaturq kimi də fəaliyyət göstərir – respublikamızın dövlət teatrlarında onun pyesləri uğurla oynanılır.

Bu yaxınlarda ona Azərbaycan SSR Əməkdar İncəsənat xadımı kimi yüksək fəxri ad verilib. "Azərbaycan" jurnalı redaksiyası şairi həm bu münasibətlə, həm də anadan olmasının 50 illiyi münasibətlə ürəkdən təbrik edir, ona cansağlığı, yeni yaradıcılıq sevincəlri arzulayırlar".²⁴

Vaqif ilk dəfə dramaturq kimi "Bəxt üzüyü" tamaşası ilə tanındı və bu günə kimi də eله tanınır... İldirim Qasimov "Azərbaycan gəncləri" qəzetində çap etdirdiyi "Bəxt üzüyü" adlı yazısında həm əsər haqqında öz fikirlərini bildirir, həm də tamaşanın quruluşundan, rejissor-aktyor işindən söz açır. Yazıdan kiçik bir qeydi burada veririk: "Vaqif Səmədoğlunun "Bəxt üzüyü" komediyası Hüseyn Ərəb-

linski adına Sumqayıt Dövlət Dram Teatrında tamaşaşa qoyulub. Müasirlerimizin həyatını qələmə alan yazıçı əsərdə mənəvi-psixoloji, etik-əxlaqi məsələləri ön plana çəkmiş, əqidəsi, idealı, məqsədi müxtəlif olan insanların yaşayış tərzini və həyata baxışlarını dörd ailənin simasında gərgin dramatik səhnələrdə canlandırmışdır. Yazarının ədəbi qəhrəmanları eyni dövrün, eyni torpağın adamları olsalar da, onların hərəsi şərəf və ləyaqəti, xoşbəxtliyi və həyatın mənasını bir şeydə axtarır. Bu insanların dünya duyumunda xeyir-şər, yaxşı-pis, gözəl-eybəcər kimi etik-estetik kateqoriyalar bir-birindən fərqli qiymət alır..."²⁵

"Ulduz" jurnalında Vaqifin Tofiq Abdinlə maraqlı bir müşahibəsi çap edilmişdir. Burada şairin dəyərli fikirlərile tanış oluruz. Özü haqqında, yaradıcılığı haqqında, ümumi ədəbiyyat, poeziya haqqında, nəhayət, Səməd Vurğun – Rəsul Rza mübarizəsi haqqında. Sonuncusu daha böyük maraq doğurur: "...Gəl tamam açıq danışaq. Ədəbiyyatşunaslıqdə (açıq da olmasa) yazınlarda, söhbətlərdə bir termin var". Səməd Vurğun – Rəsul Rza mübarizəsi. Yəni, bunu lap xirdalasaq

guya heca poeziyası ilə sərbəst şeir mübahisəsi. Doğrudan da olub bu mübarizə. Ancaq bu mübarizəni, Səməd Vurğun – Rəsul Rza mübarizəsini Azərbaycan tarixində (uzun–uzun bir fasılə) milli zəka üçün, milli təfəkkür üçün və ədəbiyyatın geləcəyi üçün en zərərlı bir mübarizə sayıram. Bizim ədəbiyyatımıza zərərdən başqa, bu, heç na vermayib. Bu mübarizənin lideri olmaq üçün Səməd Vurğun müəyyən bir dövrdə sərbəst şeir yazmaqdan əl çəkib, Rəsul Rza əksinə, müəyyən bir dövrdəancaq sərbəst şeir yazib. Bəlkə də özünü danlayıb. O da öz istedadını zorlayıb, bu da öz istedadını zorlayıb. Nə var, nə var, mübarizə namına. Rəsul Rza çox sərt adam idi. Biz onunla işləmişik, sənələ bir yerdə, o adamı mən, Rəsul Rzani bir dəfə gözü yaşılı görmüşəm. Özü də ensiklopediyada, öz kabinetində. Tapsan mənə nə dedi: Bunu mən bir yerdə, hardasa demişəm. Qayıtdı mənə dedi ki, Vaqif, bala, həmişə də rəsmi, sərt danışardı, eləcə Vaqif, bala, əruzdan ötrü burnumun ucu göynəyir. Belə oturub beş-on dənə qəzel yazmaq istəyirəm, burnumun ucu göynəyir. Dedi: – yazın də. Dedi: – Nə danışırsan sən! Bax, guya bu Rəsul

Rza liderliyi idi. Mənim fikrimcə, Rəsul Rzanın bu liderliyi Rəsul Rza ölüm gedib, allah rəhmət eləsin, olmasayı, onun qələmindən çıxmış əlli dənə qəzəl qalardı. Və yaxud Səməd Vurğunun qırxinci illerin axılarında, əllinci illerin əvvəllərində yazdığı yüz, yüz əlli sərbəst şeiri qalardı. Nəinki onların mübarizəsi".²⁶

Bu zərəri təkcə Vaqif duymurdu, yəqin ki, Səməd Vurğun da bilirdi amma o da Rəsul Rza kimi burnunun ucu göynəyə—göynəyə yaşadı, bəzən istədiklərinin yerinə istəmədiklərini yazdı. Amma nə etməliydi ki. Vaqif Səmədoğlu Əli Səmid Kürə müsahibəsində yenə də bu mövzuya toxunur. Şairin fikrincə, şairlərin siyasetə cəlb edilməsi Leninin diktə etdiyi quruluşun yaratdığı struktura idi. Bunu da camaatın başını qarışdırmaq üçün edilmişlər. Sən demə şairlərin, yazıçıların siyasetdə zəif olduğunu anlayıb bu quruma yer vermişdilər. Ele ona görə də ziyalılar siyasetlə məşğul olmadılar və bu boşluq özünü eśrin sonunda göstərdi. Ancaq meydan hərəkatında yenə də şairlər, yazıçılar qabağa can atıldılar. Onlar siyaset adamı deyildilər axı, ele bütün bələlər da buradan gelirmiş. Burada Əli

Səmid Kürün "Poeziya siyasetə xidmət etməyəndə gözəl olur" sözünün müqabilinde Vaqif deyir: "Tutaq ki, nə təhər deym, Səməd Vurğun 37-də intihar etməliydi. Etmədi. Bir-iki şeir yazdı Stalinə... Bəlkə də bilərkəndə! Demirəm e... yazmaya da bilərdi. Əgər o bunu etməsəydi, özünü öldürsəydi, onda Vaqif Səmədoğlu doğulmayacaqdı. O şeirim var e..."²⁷ Vaqif burada "39-da doğuldum, 37-də tutuldum" şeirinə işarə edir. "Xəzər" jurnalının oxucularına təqdim olunan bu müsahibədə Vaqifin özüyle bağlı düşüncələri də diqqəti çəkir. Şairin fikrincə, vacib deyil ki, bir şairin bir milyon oxucusu olsun, bir şairi bütün Azərbaycan tanısın. Burada yenə də Anarın fikrini xatırlayıram: – əsas kəmiyyət, yox keyfiyyətdir.

Ümumiyyətlə, mən həmişə bir fikri əsas götürürəm ki, poeziya sənətdir və sənət əsəri də zövqə görədir. Ona görə də hər şairin öz dairesi olur, onu qəbul edənlər, onun şeirini başa düşənlər, onun düşüncələrini, fikirlərini düzgün qavrayanlar olur. Yəqin ki, hərə öz səviyyəsində olanı, onun sözünü deyəni, onun dərdini işıqlandırıranı axtarır tapır. Şair var ki, onunancaq bir dövrdə oxucusu olur, şair

de var ki, hər dövr üçün orijinaldir. "Azərbaycan" jurnalında çap olunmuş "Bir şeirin draması" adlı yazının müəllifi Nizaməddin Mustafa şair haqqındaki sözünə belə başlayır: "Vaqif Səmədoğlunu ilk şeirlərindən izləyirəm. Onda on iki-on üç yaşım vardi və bu şeirləri anlamayaq, dərk etmək təbii ki, mənim üçün çətin idi. Hətta elə misralar, elə şeirlər var ki, indinin özündə də onları bütün poetik ruhu ilə duymağə can atıram. Demək istəyirəm ki, orijinal şairlər hər dövr üçün yenidən doğulur. Hər nəsil onları öz dünyagörüşü səviyyəsində dərk və qəbul edir. Vaqif Səmədoğlu da mənim zənnimcə, hər nəsil üçün yenidir. Altmışinci illərdə, poeziyamızın novatorluq axtarışlarında onun şeirləri daha çox eksperiment təsiri bağışlayırdı. (əslində belə olmasa da), o illərin oxucuları da onu belə qəbul edirdilər. Yetmişinci illərin Vaqif Səmədoğlusu poeziya meydanında az-az görünse də əvvəlki poetik ciddiliyini saxlaya bildi. Yetmişinci illərin poeziya axınında çox adlar yerini, yatağını dəyişdi, görünməz oldu, Vaqifin şeirləri isə bu axından sanki kənarda, ayrıca bir qol təşkil edib, öz məcrası ilə bu günə tələsdi.

Səksəninci illər Vaqif Səmədoğlu üçün həm şair, həm də vətəndaş kimi yetkinlik, kamillik çağlarıdır. Lakin, nə qədər acı həqiqət olsa da, belə bir bənzərsiz şairi ədəbi tənqid hələ də "kəşf etməyib". Onu ya başa düşürlər, amma haqqında susurlar, ya da dərk etməyib haqqında söz açmaqdan vaz keçirlər. Beləliklə, Vaqif Səmədoğlu fenomeni izah olunmamış qalır".²⁸

Cox güman ki, müəllifin ikinci fikri doğrudur, Vaqif şeirini dərk eləmək çətin olduğundan tənqidçilər bu işdən yan keçiblər. Fikir versək görərik ki, Vaqif şeiri haqqında en çox söz deyən adamlar da elə qeyri-adı adamlardır. Görünür, Vaqif şeirindən baş açmaq üçün adılıkdən uzaqlaşmaq, nəse özündən kənara çıxmak lazımlı ki, bunu da hər tənqidçi bacarmaz.

"Vaqif Səmədoğlu Füzuli kimi kədər-dən ləzzət alır", – deyən Rüstəm Kamal "Ədəbiyyat qəzeti"ndəki "Vaqif Səmədoğlunun şeirləri adlı məqaləsində şairin yaradıcılığını belə qiymətləndirir: "Vaqif Səmədoğlu Allaha şəxsiyyət kimi baxır. Şair onun üzünü görmür, o onun başına oyun da aça bilər. Ancaq şair yenə də ona

müraciət edir. Vaqif Səmədoğlu öz poeziyasına haqq qazandırı bilər. Birincisi, ona görə ki, onun şeirləri təbii olaraq yuxularla (zaman və məkanca) üst-üstə düşür, yuxular kimi yozula da bilər.

İkincisi, şairin poetik nitqi mənən və ruhən təmizdir. Bu, çox böyük işdir və şairin xoşbəxtliyidir. Vaqif Səmədoğlu öz şeirlərini insan kimi yazır". 29

Düzü, bu müəllifin nə demək istədiyini o qədər də başa düşmədim. Amma hərə bir cür düşünür, indi o da belə... Bu müəllifin düşüncələrinin müqabilində Adil Mirseyidin "Xəzər" jurnalında çap etdirdiyi "Vaqif Səmədoğlunun şeirlərinin motivləri əsasında caz improvisə (fragmənt)" adlı yazısındaki fikirlər daha maraqlıdır. Müəllif yazır: "Ayrılıqların ən ağırı, ən pisi – insanın özüyle ayrılığı hardan başlanır?.. Vaqif İnsanın özü–özüylə ayrılığından başlanan, irreal və natural dünyanın qovşağında yaşayır. Və düz-əməlli beş-on söz yazmaq istəyiylə Allaha yalvarır. Yalvarır və Tanrı duasını eşitməyəndə öz uşaqlığını qucağına alıb üz-gözündən örür.

Şair öz ruhunu çarmixa çəkən və çarmixda rahatlıq tapan adamdır. Şairin

ömür yolu olumla ölüm arasında uzanan qıl körpüdən keçir:

İki böyük qafiyəsi var Vaqif Səmədoğlunun: həyat və ölüm. Vaqifin şair ömrü bu iki böyük qafiyənin arasından axıb gedən bir çaydır. Və onun şair intonasiyası ilə özür çayının səsi eyni notda, eyni dissonansda köklənib. Heç bir musiqi aleti, heç bir display axar suyun gümüşü zümrüməsini, gecənin tənhaliğında yarpaqların ay işığıyla piçiltisini öz-özünə oxunan, oxunduqça qəlbimizin ən sırlı, ən yaralı, ən munis yerinə toxunan və toxunduqda əks-səda verən türkülərin, ovsulların, duaların ecəzkar, ilahi müsiqisini əvəz edə bilməz". 30

1998-ci ildə Yusif Səmədoğlu dünəyinə dəyişdi və "Ədəbiyyat qəzeti" vida mərasimindəki çıxışları, onun şair, yaziçi dostlarının vida sözlerini öz sehifələrində işıqlandırdı. Bu mərasimdə prezident Heydər Əliyev də iştirak edirdi və yekun sözünü Vaqif Səmədoğlu demişdi. Həmin çıxışdan iki məqamı – əvvəli və sonu burada veririk: "Dünən – avqustun 16-da beşə on dəqiqə qalmış Səməd Vurğun ailəsi ikinci dəfə çat verdi, ikinci çat. Və Səməd Vurğun ailəsi təxminən yarıya

böldündü: anam, bacım, mən həyatın ömür deyilən bölümündə qaldıq. Yusif isə bir azdan atama qovuşacaq – qırx illik fasilədən sonra...

... İnanın, Yusif sevincə, gözəlliyyə yaraşan adam idi – həyata yaraşan adam idi. Mən bu saat zərrə qədər də tərəddüd etmədən Yusif ilə yerimi dəyişərdim. Çünkü həyata məndən çox yaraşırı, qat-qat çox yaraşırı. Ancaq Tanrıının, həyatın hökmüdü; hər kəsin öz alın yazısı var. Alın yazılarımız başqa-başqadır. Tanrı Yusifi apardı. İndi mən də qardaşımı Tanrıya bağışlayıram. Və bundan sonra Tanrı özü Yusifin ruhuna yiye dursun. Sağ olun".³¹

Bir qardaşın bir qardaşa qarşı sevgisini daha bundan artıq necə ifadə etmək olar. Vaqifin, Yusifin "Deyilənlər gəldi başa" adlı kitabına yazdığı "qardaş sözü"ndə də acılar, yanğıclar diqqəti çeker. Vaqif burada təkcə öz ağrısını deyil, Yusifin yaxınlarının ağrısını da hiss etdiyi şəkildə ifadə edib: "Yusif Səmədoğlu, qardaşım Yusif artıq üç aydır ki, bizimlə deyil. Babam Yusif ağa Vəkilovun adını daşıyan, atamın hərdən ona "dədə" dediyi qardaşım. O yoxdur artıq. Yaşı səksəni keçmiş anam

Xavər xanıma baxıram quçağı boşalıb, üç qarın doğsa da, sonsuz qadına bənzəməyə başlayıb. O biri tərəfdən isə qızları Mehriban və Humay ata yox, öz övladlarını itirmiş analara oxşayırlar bəzən. Yusifin ömür-gün yoldaşı Nəmidə xanım isə pəsədən deyilən ağıdır indi, ömrüm boyu eşitdiyim bayatılardan bəlkə də ən yanğılısı..."³²

Bu ittidən, bu ağrı-acılardan sonra Vaqif ömründə 1999-cu il gəlir və bu ildə Vaqifin 60 illik yubileyi qeyd olunur. Vaqifə Xalq şairi adı verilir. "Azərbaycan" qəzetiində Vaqifin prezidentə ünvanlanmış yazısını oxuyuruq:

"Hörmətli Heydər bəy!

Məni yüksək xalq şairi adına layiq gördüğünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Ölkəmizin bir neçə mədəniyyət və ədəbiyyat xadimini, onların siyasi baxışlarındakı fərqləri nəzəre almadan, məhz sənətlərinə görə verdiyiniz qiymətləri, göstərdiyiniz qayğıları mən demokratizmin bariz nümunəsi hesab edirəm. Həm də öten il qardaşım Yusif Səmədoğluya xalq yazarı, bu il mənə xalq şairi adı verməklə Siz hörmətli Heydər bəy, Azərbay-

canda bu adın ilk daşıyıcısı olan Səməd Vurğunu sanki oğullarından ayrı düşməyə qoymadınız. Buna görə də mənim kövrək övlad təşəkkürümü qəbul edin.

Dərin hörmətlə, Vaqif Səmədoğlu".³³

Həmin ildə "Ədəbiyyat qəzeti"ndə Vaqif Səmədoğlunun yubileyinə həsr olunmuş səhifə də çap edilib. Burada Azərbaycan Yaziçılar Birliyiinin təbriki, Vaqifin üç şeiri və yazıçı dostlarının yazılarını görürük. Burada İrədə Musayevanın "Doğuldum otuz doqquzdə" adlı geniş yazısı da var. Anar müəllimden eşitmışdı ki, İrədə xanım Vaqif Səmədoğlu haqqında kitab da yazıb, amma o kitabı eldə edib oxuya bilmədik. Burada İrədə xanımın yazısından kiçik hissələri veririk: "Susan şair" ifadəsi Vaqifin ədəbi taleyinin rəmzi kimi səslənir. Kədərlə, narahat, dönməz, sixilan və bütün bu gərginliklərin içinde boğulan, dünyada yalnız Tanrısına və şair məninə sığınib susmaq əzabını yaşıyan Vaqif şəxsiyyətinin bir çaları da açılır: mənfiliyə, pisliyə, şablona nifret və ittiham hissiyyə yanaşmır, eksinə cahilliyyin, nadanlığın faciəsi kimi ona acıyr.

Vaqif üçün şairlik daha çox əzabdır. Çünkü o həyatın nəşəsindən, təntənə və

sevincindən yox, qeyri-insanlıq, mənəviyyatsızlıq burulğanının dərin qatlardakı ziddiyyətlərindən, dərddən, kədərdən yazar. Qələmə aldığı hər bir dərdin ağrısını özünün dili ilə desək diri-diriyاشayır".³⁴ İrədə xanm öz yazısında şairin şeirlərindən sitatlar verir və onları təhlil etməyə çalışır.

Səhifədə Anarın, Sabir Rüstəmxanlıının, Hüseynağa Atakişiyevin yazıları da maraq doğurur. Bu yazılar şairin yubileyinə həsr olunmuş xüsusi buraxılışa da daxil edilmişdir. Bu yazılarından bəzi hissələri burada veririk: "İlk tanışlıqda Vaqif bəyin incə yumoru, intellektual səviyyəsi diqqətimi çəkib.

Sonralar Vaqif Səmədoğlunun "Bəxt üzüyü", "Yayda qartopu oyunu", "İntihar", "Generalın son emri" tragik komediyalarını tamaşaşa qoymuşam. Əsərlərində bütün gülüşlərin axırında insanı düşündürən, silkələyib ayıldan bir kədər dayanır. Vaqif bəydə güclü duygù, hissiyyat olduğundan cəmiyyətdə baş verən olayları öncədən qabaqlayırlar.

Onunla çox yerde olmuşuq. İnsanların ən gur, qaynar, ziddiyyətli, əsəbi, çılgın məqamlardan tutmuş, Şəkinin dumanlı

dağlarına, sakit çoban yataqlarına, dəyərlərinəcən. Hər şeyə həmişə temkinlə, soyuqqanlı baxan Vaqif bəyin ellikdən, insanlardan uzaq qərib dağların etəyində bir çoban yatağında bir ləzgi çobanın dilindən öz şeirlərinin əzbərdən deyildiyinin şahidi olanda, onun diksindiyini, həyacanlanıb çəsdiğini görmüşəm" (Hüseynaga Atakişiyev – rejissor). "Vaqif Səmədoğlunun yazılarının başı üstündən bir zaman səli axır. Bəlkə çağlaya–çağlaya, bəlkə ağlaya–ağlaya axır. Bu çox kəskin etirazlardır: Vaqifin insana, həyata, zamana olan etirazlarıdır. Poetik etirazlar misralar boyu səpələnib axan enerjiyə çevrilir, sözlərin orqanik nəfəs almاسını təmin edir" (Oqtay Şamil). "Yerin, göyün hüznü var Vaqif Səmədoğlunun səsində, Bir mil-lətin tarixini söyləyir səsi. Vaqif Səmədoğluda şeir ilə səs elə qaynayıb–qarışib ki..." (Elman Mustafa), "Vaqifin şeirləri özüne bənzəyir" (Sabir Rüstəmxanlı), "Vaqif Səmədoğlu şeiri piçılıyla danişan, şeirdən daha çox qədim və bəşəri duaları xatırladan, oxucuya dərdləşən, bütün qəlib və ölçüləri qırsa da təbii, gözəgörünməz bir axarda birləşib ağır–ağır axan, ahəngi dəvə karvanlarının yerisini xatırla-

dan, təbiətlə insan dilində söhbət edən, bahardan daha çox payızə, cəmiyyətdən daha çox təbiətə oxşayan poeziyadır" (Zəlimxan Yaqub), "Səməd Vurğunla şeir bitir, Vaqif Səmədoğlu ilə poeziya davam edir" (Həmid Herisçi), "Vaqif bəyin şeirləri mənim uşaqlığımın nəğmələridir. Mən bu şeirləri oxuyub gözlərimi yumuram, o uzaq, gün işığıyla dolu, kəpənəkli, ciçəkli, sərçəli, arılı günləri, gecələri təzədən yaşayıram. Bu şerilərdəki nostolji sözün əsl mənasında mənim burnumun ucunu göynədir, sinəmin sol tərefindəki ürek adlanan bir parça etin necə sizildadiğini duyuram. Vaqifin şeirləri bu mənada zaman maşını kimidir – oxuyub keçmiş günlərə, hətta doğulmadığın günlərə də gedə bilərsən. O yerlərə ki, orada nə doğulmaq, nə də ölmək var: nə ki dükandan çörək almağa ehtiyac" (Zaman Hacı), "... Amma Vaqif Səmədoğlunun şeirini biz heç vaxt yaza bilmirik və yaza bilməyəcəyik. Çünkü o bütövdür, çünkü o bu dünyaya öz dili ilə özündən danişa bilir. Onun öz deyim bucağı, nəfəs derimi və taleyi var. İnsan öz tarixçəsini əli ilə yazır. Vaqif Səmədoğlu sonunu yanan şairdir" (Orxan Fikrətoğlu), "Misralarında öz kədərli səsi

esildilən şair" (Azər Abdulla), "Vaqif Səmədoğlu ilə 1989-cu ilin gərgin, böhranlı günlərində tanış olduq. O vaxt tətil komitəsi yaranmışdı. Vaqif bəy məndə cəsarətli, məsuliyyətli, həm də iradəli bir şəxs kimi təəssürat yaratdı. Gecələr hərə bir tərəfə dağılır, gedib yatırıdalar. Vaqif bəyisə həmişə yanında görürdüm" (Etibar Hüsənli Məmmədov), "Şair Vaqif bəy Səmədoğlu varlığı və Azadlığa sonsuz, bəlkə də oxucu üçün ifrat vurğun, Allahın dostu, ölümlə məzələnən gözəl bir İnsan, işıqlı bir Ulduzdur!" (Əbülfəz Elçibəy). Mən çox şadam ki, Vaqif Səmədoğlu haqqında xüsusi nömrə çap edirsiniz. Vaqif Səmədoğlu Azərbaycanımızın ən dəyərli, intellekt, heç bir kompleksi olmayan, üreyinin sözünü hər dövrdə, hər vaxt açıq-aşkar deyə bilən şairdir. Onun 60-70-ci illərdə yazdığı şeirləri ancaq daxilən azad insan yaza bilərdi.

Bir ziyalı, bir vətəndaş kimi müstəqil, qeyrətli insandır. Həmişə öz mövqeyi olub və öz sözünü deyib. Bir dost kimi də mənim üçün çox qiymətli, dəyərli insandır. Mən onunla ünsiyyətimi, dostluğumu çox qiymətləndirirəm" (İsa Qənbər)...

Məlumdur ki, Vaqif Səmədoğlu həmdə xalq hərəkatının iştirakçısı olub. Sonradan Vaqif Vəkilov millət vəkili seçilib. Hansı müsahibəsindəse oxumuşdum ki, Vaqif müəllim "Mən də millet vəkili olmaq istəyirəm" demişdi. Xalq cəbhəsinin yarandığı zaman kəsiyini xatırlayıram. Topxananın dağıdılması xəbəri gələndə hamimizin meydana axan, hətta gecəni meydanda qalan vaxtlarımızı xatırlayıram. Daha sonra Füzulyə, Ağdamə yardım aparmağımızı. Füzüldən Qacarlar kəndinə gedən yolda avtobusumuzun təhlükəyə düşməsi, bizə bələdçilik edən zabitin ağappaq olan sıfəti gəlir yadına. O zaman xəstəxanada şöbə müdürü işləyirdim. Kabinetimdə qaçqınlar üçün yığılan kisə-kisə pal-paltar da yadımdadır. Cəbhə dostlarımızla köçkünlərə baş çəkməyimiz də, hərbi nazirliyin qospitalında ay yarım işlədiyim vaxtlar da, hər gün onlara yaralı ilə karşılaşan anlarda dəli olmaq dərəcəsinə gəldiyimiz vaxtlar da hamısı yadımdadır. Axırı nə oldu. Bir gün başa düşdüm ki, hər kəs özü üçün çalışır. Kənddə könüllü batalyon yarananda birinci gün ora kimsənin yazılmadığını görüb öz adımı yazdırmağım da, klubda tibb kursundan

dediyim dərsin maaşını fonda köçürtdürməyim də, sonralar mənə sadəlövh'lük kimi görünən gecə meydanda qalmağım da hamısı bir ovuc üçün imiş. Bir gün başa düşdüm ki, xalqa xidmət etmək üçün cəbhəçi və ya hər hansı bir partianın üzvü olmaq gərk deyil, heç hər hansı bir cəmiyyət yaratmağa da lüzum yoxdur. Bəcərdiğim nədirse, onu etməliyəm və təkliyə qapılıb yaradıcılıqla məşgül olmağa başladım. Bu gün düşünəndə görürəm ki, siyasi həyatda elədiklərimdən heç bir iz qalmayıb, ortada olan ancaq yazdığım kitablardır. Eləcə də Vaqif Səmədoğlunun ortada olan ancaq əsərləridir. Vəssəlam. Amma Vaqif Səmədoğlu nə üçünsə millət vəkili olmaq istədi. Rəhile Misirxanlı "Xalq şairi xalqdan ayrı düşə bilməz" adlı yazısını belə başlayır: "Azərbaycan xalqının dünya ədəbiyyatı tarixine adı düşmüş dahi şair Səməd Vurğunun oğlu Vaqif Səmədoğlu məhz bu gün atasının layiqli davamçısı olduğunu sübüt etdi. "El bilir ki, sən menimsən, Azərbaycan", – deyən atasının tarixi missiyasını – vətənpərvərliyini, elinə, xalqına canı yanana, hörmət qoyan oğul olduğunu təsdiqlədi. Bu, hazırda hakimiyətdə olanlara qarşı düşmən mövqeyi

tutanlara xoş gəlmədi. Seçicilərin – qədim adət-ənənələri ile tarixdə xüsusi yeri olan, böyüyə, ağsaqqala hörmətlə yanaşan qazax mahalının, ağıbirçək anaların, ağsaqqal ataların ona verdiyi mandati milli məclisdə qaldırdığına, seçicilərinə olan etimadi doğrultduğuna görə müsavatçıların xoşuna gəlmədi. Xalqa hörmət qoyan, onu sevən el oğlu ile bir sıradə addımlamaq istəmədilər, onu partiya sıralarından xaric etdilər.

Səməd Vurğunun oğlu əlbəttə, xalqın arasında olmalı idi. Ona qarşı kampaniya başlanması hakimiyyət, kürsü üstündə mübarizənin eybəcər formalarına əl atan müxalifət qüvvələrin (eğer müxalifət demək mümkündürse) özünü xalqın gözündən salmasıdır. Vaqif Səmədoğlu xalqın şairidir".³⁵

Bir neçə gündən sonra Ə.Əjdəroğluaya verdiyi müsahibədən aydın olur ki, İsa Qənbərin "milli məclisde iştirak edən müsavatçı partiyadan çıxarılmalıdır" qərarına görə Vaqif partiyadan xaric edilib. "Mən seçicilərimə nəsə vermək istəyirəm", – deyən Vaqif Səmədoğlu birinci sualın cavabında deyir: "Bir şeyi unutmaq lazımdır: şair – ziyalı müxalifətçi ilə

siyasi xadim müxalifətçi arasında böyük fərq var. Mənim müsavatdan çıxarılmamışın yükü, ağırlığı isə İsa Qənbərin ciyinində düşür. Çünkü mən ərizə verib Müsavat Partiyasından çıxmamışam. Mənim müsavatdan çıxmamığımı qərar verən divanın üzvləri arasında namizədləyini majoritor qaydada verənlər də var idi. Onlar keçə bilmədilər. Əgər deputat seçilsəydi lər, divandan da, müsavatdan da imtina edərdilər, amma deputat mandatından imtina etməzdilər. Hər şəydən əvvəl mənə böyük etimad göstərən seçicilərimin ümidi lərini doğrultmalyam".³⁶

Vaqif Səmədoğlu necə düşünür, bilmirəm, amma bu gün Azərbaycanda seçilən heç bir deputat xalqın istəyi ilə seçilmir. Və heç bir deputat da xalq üçün heç bir şey etmək iqtidarında deyil. Bəlkə də bu cür şeirləri yazan Vaqif Səmədoğlu da bilir ki, xalqın istəyini heç prezident də yerinə yetirməyə qadir deyil, çünkü onu da yuxarı qüvvələr idarə edir. Ümumiyyətlə, dünyani mafiya idarə edir. Xeyirlə şər qovğasında çox vaxt, şər qalib gelir. Ona görə də xalq hələ gözləmeli dir. Qoy xalq üçün nəsə etmək istəyənlər də gözləsinlər...

Nəhayət, Vaqif Səmədoğlunun əlimizdə olan sonuncu yazısından bir hissə: "Bəzən televiziyyada, radioda elə danışıqla rastlaşırsan, inanırsan ki, bu sənin ana dilindir. Bəzən də elə nitqə qulaq asırsan ki, valeh olursan. Deyirsən, budur mənim ana dilim, milli varlığım, ruhum. Dili təmizləməklə, mühafizə etməklə millət öz-özünü ucadlıdır, öz dəyerini anlayır. Başqa xalqlar içərisində öz yerini görür. Dövlət dili haqqında qanun belə bir zərurətdən yaranıb. Bu qanunu məhz bu niyyətlə hazırlamışıq".³⁷

Vaqif Səmədoğlu haqqında bəlkə də sonuncu yazıldan danışmaq lazıim deyildi. Amma biz əldə etdiyimiz bütün yazılarından nəsə götürdük ki, Vaqifin portretini bütöv yaratmağa nail olaq. Nail olduq-olmadıq, onu oxucular biler. Ancaq eşitdiyimizə görə Vaqif Səmədoğlu bir sıra qəzetlərə də müsahibələr, yazılar verib, təəssüf ki, milli kitabxananızda həmin qəzetlərin qeydiyyatı getmədiyindən, biz o yazıları əldə edə bilmədik.

Ölimizdə Vaqifin cəmi iki kitabı var: "Mən burdayam, İlahi" şeirlər kitabı və "Pyeslər"i. Biz bu iki kitab üzərində öz dùşüncələrimizi yazmaq fikrindəyik, Vaqifin

əsərlərini təhlil etmək fikrində yox! Vaqifin bir müsahibəsində bir yazıçının digər yazıçının əsərlərini təhlil etməsini dəhşət hesab etməsi də xatirimizdədir. Onsuz da biz "Müasirlərim" seriyasından olan kitabları ən çox düşüncələr şəklində yazdığını mızdan, təqiqidçilik iddiasından çox uzağıq. Çünkü bizi həmişə bir tədqiqatçı kimi arxivlər, yazıçının yazdıqları və yazıçı haqqında yazılınlar düşündürür...

"MƏN BURDAYAM, İLAHİ" kitabı üzərində düşüncələr

Allah-teala hər insanı yaradanda ona müxtəlif nəşqlərlə surət çəkir və bir də batını bir aləm verir. Hər kəsin içində bir "qara qutu" var. O qutuya heç kəsin açarı düşmür. Hər kəsin içində görünməyən bir qapı var və o qapını kimsə aça bilmir. Vaqif Səmədoğluñun, bir az da böyütsək, sadəcə Vaqifin də "döyülməyən bir qapısı" var. Amma bu qapı özünün yazdığı kimi sapsarı rəngdədir. Bu qapının arxasında geniş bir otaqmı var, ya bu yer, açarı yalnız Vaqifin cibində olan bir məzar boydadırı, bilmirəm. Amma bir gün bilmek istədim. Və Vaqifdən xəbərsiz bu döyülməyən qapını döydüm. Bir səs eşitdim: "Mən burdayam, İlahi". Amma qapını açan olmadı. Bir qədər düşündüm, mənə elə gəldi ki, bu qapıancaq açarsız

bu yerə girə bilənlərin arxasında bağlanır. Bəli, bu qapı ancaq bağlana bilir. Bu qapının açılan vaxtı olmur. İnad etdim, Vəqifin ciblərini eşələdim ki, bəlkə bu açarı tapım. Bir səs gəldi qaranlıqdan "Məndən başqa bu dünyada kimse əlində olmayıb bu qapının açarı". Və bir az da inad etdim, bu zaman yerə bir paslı açar düşdü. Əyildim götürməyə içəridən bir səs gəldi: "Bu qapı döyüür, bu qapı haradadır". Və yenə inad etdim döyülməyen sap-sarı qapının qapqara işiq düşən deşiyindən içəri baxdım. Bu otaq sapsarı işiq düşən deşiyi olan qara qapılı otaqlara bənzəmirdi. Yenə inad etdim. Nəhayət, paslı açarı götürüb sarı qapının deşiyinə saldım. Burdum, açılmadı, daha da bağlandı. Sən demə bu qapının kilidi də tərsinə imiş. Yenə burdum, bu dəfə eksinə. Açıq iləşdi. O təraf bu təraf o qədər çevirdim ki, "Bir ah çıxıb daşa dəydi". Və bir də gördüm ki, səhər açılır. Və bir də gördüm su içindəyəm. Əlimdən paslı tər axır. Və bir də gördüm sürtülməkdən pası tökülmüş açar par-par parıldayır. Amma qara deşiyi olan sapsarı qapı yenə də açılmayıb... Çıxb getmək zorunda qalanda içəridən bir səs eşitdim:

Getmə qardaşım,
dayan bacım!
Ayaq saxlayın bir anlıq
o tində.
Qanrılib
mənə baxın.
Pəncərədən
Sizə salam verirəm,
uzun ömür dileyirəm
sizə pəncərədən. 38

Döndüm, bəpbalaca pəncərəydi. Baxdım, baxdım, o pəncərədən nə gördümsə, nə qədər gördümsə, o qədər anladım Vəqif şeirini. Və bir də "Ümid döyen qapını dünya bağlayıb gedib. Bu yağışlı gecəni Allah ağlayıb gedib", – deyən Vəqifin bize açılan bu dar pəncəresi o qədər yüksəkdədir ki, dabanlarımı qaldıranda güclə görünür, ayağımın altına qoyacaq bir şey də tapmaq elə Vəqif olan otağın qapısını açmaq qədər zordur. Köməyə Allahdan başqa kimse də yoxdur. Və bir anlıq əlimdən "Mən burdayam, İlahi" kitabını qoyuram, əvəzində "Dualar" kitabını götürürəm və dua oxuyuram şeir yerinə. Və içəridən yenə səs gelir: "Allaha inanan gecəmdir yenə, Şeir oxuyuram

dua yerinə". Düşünürəm bu təzadlı misraların arasında bir muharibə qorxusuya, bir zəlzələ vahiməsiylə, bu günü itirə bilmək xövf-şübhəsiylə, sevincə kədərin vəhdətində düşünürəm:

Mən bu gün
bir şeir yazmalyam
nə olursa—olsun.
Mühəribə başlanana qədər,
ya zəlzələ uçurana kimi aləmi,
ya da özlüyüm dən üzülüb
başqalaşacağım günəcən
mən bir şeir yazmaliyam.
Mən bir şeir yazmaliyam
bu gün qurtarana qədər,
gələnə qədər sabah.
Sevinc qarşısında da,
kədər hüzurunda da
mən bir şeir yazmaliyam. 39

Və həmin şeirdən Vaqif ömrü görünəlidir. Bu ömürdə şam kimi əriyən Vaqif qəlbini döyünməlidir. Bu qəlbin açar düşməyən sapsarı qapısı döyülməlidir. Bu qapı açılmalıdır. Və "Mən burdayam, İlahi" bütün ətrafdə əks-səda verməlidir. Vaqifin duaya bənzər şeirlərini kar qulaqlardan

başqa bütün qulaqlar eşitməlidir. Vaqifin dumanlı dünyasını kor gözlərdən başqa hamı görməlidir. Və hər eşidən, hər görən düşünməlidir: "Haradayam? Hara gelib düşümüşəm? Niyə neçə zaman xəbərsizdim təmiz havayla yoğrulmuş bu yamyasıł, göz oxşayan məsaфədən?". Və bu zaman telefon zənglərindən dəng olan Vaqif daha şikayətlənməməlidir: "Kimin yanına gedəsən, kimə zəng vurasan bu ünvansız, telefonuz vətəndə?" Və ancaq düşünməlidir ki:

İlişmişəm
şeirlərin hörməcək toruna.
Azad olub
yaşaya bilmirəm...
Amma bəlkə
mənə yaşamaq yox,
şeir yazmaq gərəkdir... 40

Mənsə Vaqif dünyasına hələ ki, pəncərədən baxıram. Və burada insanlar görürəm: ümidi, ümidsiz, tənha və tənha-liqdan uzaq, ölümlü, ölümsüz, bir də ağlayan vətən və nehayət, ağlamağa kimse tapmayan "Allah məni yarı öldür, yarı saxla ağlamağa" deyən bir şair... Və bu şair

deyir: "Oxunmaq isteyirəm – Əvvəldən axıradək". Əlimdəki kitabı açıram. Əvvəlində 1963-cü ildə yazılmış bu şeir durur:

Son gecədir bu gün yenə,
Sabah yene son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər...

Axırınca ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk.

İndi son küçə üstüne
Yağacaq son addımlar.
Yenə döncəkdir tine
Sapsarı son adamlar.

Doğulur sonuncu insan,
Sonuncu insan ölü.
Yenə son dəfə ağlayan,
Son dəfə gülən olur.

Xancal götürmə elinə,
Düşmənini görsən, əgər.
Son gecədir bu gün yenə,
Sabah yene son səhər...⁴¹

"Son gecə, son səhər". Dünyada o qədər "son gecə"lər, "son səhər"lər olub ki. Görəsən, Vaqifin yazdığı son gecə, son səhər hansı zaman kəsiyindədir? Son yelin doldurduğu son yelkənin ümidiñə qalan qayıqın sahibi kimdir? Son küləyin yixacığı ağaç, son fəleyin bağlılığı yol hansıdır? Son küçə üstüne yağan son addımların sahibləri kimlərdir? Son doğuluş, son ölüm, son aqlayış, son gülüş kimindir? Qiyamət günüñü gəlib çatıb? Yoxsa, Vaqifin "son"larının bir özge mənası var? Bu sonsuz "son"ların mənasını Vaqifin özündən başqa kim anlayar, kim tapar?..

1963-cü ildə yazılmış daha iki şeir var kitabda. Növbəti şeirdə suallar var: kim, nə, hansı və s... "Nəyin istisindən yanalar arzulayacaq kölgəmi?" şair kölgəsi nədən yanaları sərinləde bilər? Şairin dərdləri: xəritələrdə ölkəsinin rəngi, məhəbbətin doğduğu anda insanların xoşbəxtliyi, hamının əlifba bilməsi, Kürün bəndlər ovçundan Xəzərə tökülməsi, azılan yollar, qazılacaq mezarlar, yuyulacaq meyidlər, sulanacaq söyüdlər, daha nələr? Andersonun nağıllarını oxumağa vaxt qalmayaçaq, çünki indi Azərbaycan nağılları oxunur bütün dünyada...

Doğrudan da ölkə hansı rənglə çəkilə bilər xəritələrdə? – Bahar rəngiləmi, qış rəngiləmi? Bəlkə qan rəngilə, ölüm rəngilə? Çiçəklən, doğma Azərbaycan! şüarıyla iri addimlarla irəliləyən bir ölkə bahar rəngində də ola bilər, yaşıllaşar, çiçəklənər. Qış rəngində də ola bilər, bir gün burda həyat donar ya şimal qütbünə, ya cənub qütbünə bənzəyər bu ölkə. Ya bir gün od bağlarından odlar qalxar, od rəngində düşər xəritələrə. Ya da qan rəngində, lap elə qırmızı qərənfil rəngində ola bilər. Çox şey ola bilər...

Növbəti şeirdə şair məzari üstüne heykəl yerinə ayaqqabı arzulayıb, ayaqyalın geyib getsin deye. Görəsən başdaşı yerinə məzar üstə qoyulan ayaqqabını geyib gedən tapılmazı?..

1964-cü ildə yazılmış yeddi şeir var kitabda. Birində şair ümidi lərini batan gəminin suya atılan yükü kimi kənara atır. Niyə? Bircə ölümə gedən yol var. Şair burada olduqca gözəl bir obraz yaradıb. Ömrün divarında qapı yerinə kəndir dayanıb. Özü də şair burada "bu gün yenə" ifadəsini də işlədir. Deməli, şair ömründə bu cür ölümlə üz-üzə dayanan vaxtlar çox olub.

Növbəti şeirdə şairin qağayıya müraciəti var, ona qoşulub bu yerdə çıxb getmək arzusu var. Biz də məcburuq ki, qağayıdan soruşaq! – Dəniz üstdə saatın neçə olması içi qara gecə, səkisiz dar küçə olan, köksünü ölüm döyen şairin nəyinə gərəkdir?..

Növbəti şeir Anara ünvanlanıb. Şairin içine yazılan məhabbat, həsrət, güneşli gündüzlər, gecə tek qaranlıq, gündüz tek aydın üzələr, sevdikləri, sevmədikləri, hər şey qalır səbr dəftərində. Şair bu dəftəri ancaq dostu Anata etibar edir və öləndən sonra xatirəyə çevrilən anları bir də xatırlamasını, artıq döyünməyən qəlbinin sessini bir daha eşitməsini istəyir. Bu yəqin ki, Vaqifin heç kimə demədikləridir. Bəlkə də insan həyatında elə anlar olur ki, yaşantlarını heç kimə aça bilmirsən, amma səndən sonra ortaya çıxır çəkdiklərin. Kimi təəssüflənir, kimi kədərlənir, kimi də səbrinə, dözümünə heyret edir...

Digər şeirdəsə iki il yeddi ayın ayrılığı, aradan keçən qatarın vaqonları, bağiran Qobustan qayalığının öküzləri, eşitməyən qulaqlar, görməyən gözlər... Dayanın! – Məhəbbətə məzar qazılır... Burada qəribə obraz var: "qurtarmayıb hələ də

aramızdan keçen qatarın vaqonları". Bir var arada hasar ola, qarşındakını görmeyəsən. Bir də var qatar keçərkən, vaqonların arasından ani də olsa o adamı görürsən, amma danişa bilmirsən, danişsan da o səni eşidə bilmir. Bir yandan da yağış yağır və iki il yeddi ayın ayrılığı ilə qulaqlar tutulub. Şeirin baş sualı və cavabı: "Eşidirsəm? Amma necə eşidəsəm..."

Bu şeirdə görəsən şair kimlərdən utanır və kimlərin yerinə utanır?..

Birlikdən və tənhalıqdan,
Ucuzluqdan, bahalıqdan,
Taxta oyuncaq ayıdan,
Tək yatdığım çarpayıdan
Utanıram, utanıram...

Çağaların ilk səsindən,
Köhnə daxma kölgəsindən,
Ölülerin daş qəbrindən,
Dirilərin daş səbrindən
Utanıram, utanıram...

Bütövlükdən, bölməndən də,
Yersiz, vaxtsız ölüməndən də... 42

Növbəti şeirdə gah həyata, göh ölü-mə səbəb gəzən şairin bir misralıq, bir gecəlik düzümü də, yaşamı da səbəbsiz deyil və şeirin evveli də, sonu da bu səbəbi açıqlayır: "Mühit içində təpədən dırnağa kimi ümid içindəyəm"... Qəribədir, bir şeirində ümidi ləri batan gəminin suya atılan yükü kimi kənara atan şair, digərində ümidle təpədən dırnağa kimi silahlanıb...

Nəhayət, bu ilin sonuncu şeirində bir payız da başlayır, yağışlı bir payız. Burada şairin işlətdiyi istiarələr: "Ölülerim, Dirilərim Dolanır içimdə. Xatirələr səryiyrir gecəmdə Təkliyimi minib at kimi" diqqəti çəkir. Sonda isə yanıb-sönen ömrün ekspreslər dayanmayan kiçik stansiyalara bənzədilməsi də istiarələr kimi yenidir, Vaqifin özünəməxsus deyim tərzidir. Burada xatirələrin səryiməsi ilə ömrün yanıb-sönməsindəki oxşarlıq da gözəldir.

Kitabda 1965-ci ildə yazılmış on iki şeir var. Bir də, yerinmi ya tarixinin sehv düşməyile bu sıraya daxil olan 1963-cü il tarixli bir şeir diqqəti çəkir. "Sabahdan axşamacan gözüm yolda" misrası ilə başlayan bu şeirdə sabahdan gözü yolda olan şair heç nə gözləmir: nə bir yoldaş, nə qız

gözü, nə söz, nə baxt... Burada şairin işlədiyi "Günəş möhürleyən səhər"də, "axşam imzası" da, "gözün yorğanları"nın qapanması da yeni ifadələrdir. Şeirin sonundasə şairin məqsədi açıqlanır. Heç bir şey, heç bir kimse gözləməyən şair "bəlkə lazımlar" deyə gözlərini yol çəkməyə öyrədir...

1965-ci il tarixli ilk şeirdə isə şair qaranlıqda rastlaşdığı, ədalarından çasdığı bir qadınla salamlılaşır. "Kölgə qadına, kölgə insana" xatirəyə çevrilmiş bir gecəni xatırlatmaq istəyir. Növbəti şeirdə də şairin qəribə yaşantıları ilə tanış olurraq və bu xatirələr bize o vaxt yaxın, doğma, indisə uzaq, yad görünən böyük vətəni xatırladır. Şair hansı diyardansa Bakıya dönür:

Ev.
Özgə otağının kiri,
divarda Stalin,
bir də köhnə saatın
veyillənən kefkiri...
Bakıya baxdım
dönərkən geri.
Tamam başqa şəhər,
evlər birtəhər,
mənə baxır hamı...

Köksümə saldım başımı
Ayaqlarımın altında
"Kilka v masle" –
– köhnə, paslı dəmir qutu.
Sol, sağ insanla dolu.
Arxadasa
yenə taksiyə minir
övladımın meyidiyle
fahişə bətninin tabutu...⁴³

Şair burada maraqlı təzadlar yaradıb. Sonda isə bəlkə də heç bir şairin şəirə gətirmədiyi bir obrazla tanış olurraq...

Növbəti şeirdə daha qəribə obrazlar var: "yumşaq, tənbəl isti", qara açar gözü tek qaralan qaya", "itmış açarlarla açıla-caq insan dərdi", "ölənlərin dirildilmesi", "öldürənlərin öldürülmesi"... "əvvəldəki keçmiş – aşura" sondakı şair ümidişizliyi – "Gələcək qaya içindən görünməyəcək"...

Növbəti şeirdəsə başqa bir qaya var: "Dənizdən ayrılmış qıpqrı qaya" misrası ilə başlayan şeir heca vəznində yazılıb. "Kim bilir kədərin qoca yaşını?", "Bəlkə yer altına qaçan Xəzərdən Yer üzündə qalan daş izdir qaya?" "Bəlkə də firtına içindən qopmuş Bir parça qurumuş

dənizdir qaya?", kimi bədii suallar verən şair, şeirin sonunda bir məntiqi fikrə gəlib çıxır: İllər keçdikcə qaya yaşı dolur, amma kiçilir və bir gün o qədər kiçiləcək ki, bostandan quşları qovmaq üçün atılacaq daş boyda olacaq.

Çox vaxt mənə elə gəlir ki, Vaqifin hər bir şeirinin arxasında insan var. Dəniz də, qaya da, daş da insandır. Elə bu şeirin özündə də yəqin ki, şair bostana atılacaq daş boyda olan qayanın dəniz keçmişinə ağlamır. Bəlkə də dəniz olan, dağ olan, qayaya çevrilən, nəhayət, rüzgarın əsinə mindən, yağışın, qarın döyməsindən, tufanın vahiməsindən sökülüb–dağılan isnanları xatırlayıb bu şeiri yazanda.

Başqa bir şeirdəsə bir gecə var Vaqifin. Qaranlıq bir gecə. Bu gecə şikəst pencəyinin qolunda da ola bilir, insanın içinde də. Bu gecələrin qaranlıq zülmətin-dən insan səsi də çıxır, bulaq da axır, süd də sağırlır, insan da doğulur. Burada "inək əmcəyinin qaranlığı"ndan qarının süd sağması, "ana bətninin gecəsindən insanın dünyaya gəlməsi" kimi obrazlar diqqətimizi çəkir. Sondasa şairin göldiyi neticə: "Bəlkə elə yaşayıraq bir gecədən o birinə keçmək üçün. Sona gecikmək üçün..."⁴⁴

Diger şeirdəsə şair özünü vərəq-vərəq günlərin arasına atır, çiçək-ciçək, kəpənək-kəpənək quruyur. "Tənha, tək".

Başqa bir şeirdə şair təyyarə ilə qara dənizin üstündən keçir, burada da tekdir, amma insanlar içinde tekdir. Buludlar sinəsində yırğalanır, şairin "sənsizlik" adlı dünyasında təyyarə uğultusu, bir də məsaflə var. Şair burada şeirin əvvəlində buludları nəhəng xaça bənzədir, şeirin sonunda isə qara dənizi qəflətən şamları sönmüş kilsəyə. Qəribədir, – niyə xaç, niyə kilsə?..

Bir şeirdəsə bir küçə var, – sakit, qısa, yetmiş addım o yana, yetmiş addım bu yana... Bir də yetmiş addımlıq bir sıqaret var...

Burada digər şeirlərdən fərqli bir qədər uzun bir şeir var. Sadə deyim tərzində, təntənəsiz, boyasız, hər bəndi bir cümlə, hər cümlədə bitmiş bir fikir. Hər fikir özündən əvvəlkindən doğulur. Bu şeiri gərək elə bütün özün oxuyasan, düşünenə:

Telefon nömrələri
oxşamaz bir-birinə.
Amma hamisində
insan səsi.

İnsan səsləri
oxşamaz bir–birinə:
birində sevinc,
birində kədər.

Kedərlər oxşamaz,
oxşamaz bir–birinə:
biri ümidsiz,
biri ümidli.

Ümidlər
oxşamaz bir–birinə:
biri Allahdan asılı,
biri insan əlindən.

İnsan əlləri
oxşamaz bir–birinə:
biri torpaq şumlayır,
biri insan ömrünü.

İnsan ömürləri
oxşamaz bir–birinə:
biri yaşayar,
biri dözər.

İnsan dözümü
oxşamaz bir–birinə:
biri dartılar,
biri sınar.

İnsan sınarı
oxşamaz bir–birinə:
biri ortadan bölünər,
biri tikə–tikə.

Tikələr oxşamaz
bir–birinə:
biri əsr boyda,
biri gün boyda.

Günər oxşamaz
bir–birinə:
biri yaxşı,
biri pis.

Pis günlər
oxşamaz bir–birinə:
birində özün susarsan,
birində telefon...⁴⁵

Şairin İçərişəhərə həsr etdiyi şeiri də maraq doğurur. Burada İçərişəhərin əyrim–ürüm, dar küçələrindən, bu küçələrdəki tənha addım səslerindən danışan şairin bu küçələrdəki təəccübü də, öğrencilerdən qorxan cibi də, gündüzlər evlərdəki bəyaz gecələrin olması da diqqəti çəkən obrazlardır. Şair sonda həyəcan siqnalı

verir: ölüm ayağındadır biçare şəhər, içərişahər!.."

Daha bir şeir: "Doğuldum 39-da, 37-də tutuldum" xəbəri. Şairin ilk dəfə ölüyə ağlaması, bir qış gecəsində akvariumda saxladığı balıqların donması, nəhayət həyata dönüş: "İndi 1965-in yanvar gecəsidir. Deyəsən yaşamaq istəyirəm" xəbəri. Bu xəbərlər programından sonra insanın düşündüyü tarix, 37 zaman kəsiyi. Qara gecələrin vahiməsi, səssiz açılan güllələr, məzarsız ölülər, rəhbərə pərəstiş, xalq düşməni damgası, yalanlar, imzali-imzasız ölüm fərمانları, olumla ölüm arasındakı məsafə, haqli ile haqsız arasındakı super bərabərlik, bir misraya qurban gedən Müşfiqlər, Cavidlər, Müzniblər, Əmin Abidlər, susmaz duyuların meydanı olan ürəklərin infarkti, divarında qapı yerinə kəndir dayanan ömürlər...

Və 65-ci ilin son şeiri: "Uşaqkən ölenlərin fotosuna yapışan qara retuşlu təbəssüm tək gördüklerim solur, yox olur" təessüfü. Gözel obrazdır. Vaqifin heç kimə bənzəməyən digər obrazları kimi adamı düşündürür. Eləcə də xəstəlikdən gözə çökən dumanın, ağırlığın köçəri ocaqlarının tüstüsüyle müqayisəsi. Şairi

büdrədən "insan yolunun səkisizliyi, insan ömrünün bəlkəsizliyi"də, şairi titrədən "gündüzlərin seyrək yuxusu, gecələrin aptek qoxusu" da...

Və 1967-ci ildə yazınlardan bu kitabda düşən yeganə şeir:

Ömrümün
Çarpez düyünlənən bağlamasından
beş-on yaxşı günümün
ucu çıxacaq bəlkə.
Ümidlərimi buza qoyun,
faqir-füqəraya paylayın
arzularımı...⁴⁶

Kitabda 1968-ci ildə yazınlardan cəmi beş şeir var. İlk şeirdə görüş, süfrə, yemək-içmək, xatirələr, gələcəyə uzanan el... Sonda çörəyin boyatlığının, xatirələrin acılığının, gələcəyin yanıqlığının dərki və ayrılığın labüdüyü. Səssiz-səmirsiz salam-sağ ol...

Növbəti şeirdə qapıya qalxan pillələrin qonağı, qonşularla şirin söhbət edən, küçədən keçən maşınların sarı işıqlarına yer göstərən, boşalıb-dolan mərtəbələri qədəh-qədəh içən, həstətini qucaqlayıb, açılıb-örtülən qapıların musiqisində yorul-

madan oynayan lirik qəhrəman diqqəti çəkir. Digər şeirdəsə evi bir, balaları bir, bir yastiğə baş qoyan, bir-birinə yaxın, fəqət bir-birindən xəbərsiz iki insanın zahirən sakit, əslindəsə dəhşət doğuran həyatını müşahidə edirik. Növbəti şeirdəsə ürkəklərinə düşmədiyi vaxt insanların yuxusuna belə girmək istəməyən, incik nifrətə dönməmiş özünü unutdurmağı üstün tutan şairin incə etirafları var: "Yalan demişəm, aldatmamışam ancaq. Özümü öldürmək istəmişəm iki dəfə, amma öldürmemişəm min dəfə..."

Deyirlər ki, yalan danışmaq günahdır. Amma bir də deyirlər ki, müqəddəs yalan var. Bize "Tibbi dientologiya" fənnini keçəndə deyərdilər ki, xəstələrə olanı demək olmaz. Həmişə ən ağır nəticələri xəstələrdən gizlədərdik. Çox çətin və ağrılı bir şey idi. Xəstəni xəstəliyin vahiməsindən, ölüm qorxusundan azad etmək üçün həmin dəhşəti özün yaşamalı olursan... Zaman keçdikcə, gördüm ki, həyatdakı insanların çoxu da ele xəstəiksiz xəstədir. Çokunu ele müqəddəs yalanlarla aldatmaq lazımdır. Yoxsa, xəstələrin sayı artar. Yeni xəstələrin yaranmaması üçün sağlam insanlara da yalan demək lazımdır.

gəlir. İnsanlar hər şeyi olduğu kimi bilsələr, dünyada nə qədər dəhşətli hadisələr baş verə bilər, həyatdakı dəhşətləri dəf etməyin ən gözəl yolu isə öz-özünü aldatmaqdır. Bu, bəlkə də dünyanın ən müqəddəs yalanıdır.

Bir də deyirlər ki, intihar etmək ən böyük günahdır və intihar edən insanın ruhu yer üzündə avara-sərgərdən dolanar, nə cənnətdə, nə də cəhennəmdə sakın ola bilməz. Bəzən düşünürəm ki, görəsən həyatda ele bir insan vardırmı ki, ömründə birçə dəfə də olsun özünü öldürmək istəməsin?.. Ele xoşbəxtin varlığına sadəcə inanmaq istərdim. Bir də elə bir insan olsa da, ele bir şairin olduğuna inanmaq mümkün deyil. Bir də mənə ele gəlir ki, özünü öldürmək istəmək, öldürmək, özünü öldürmək istəyib öldürməməkdən daha asandır. Çünkü öldürən keçmişidir, öldürməyən gələcəyi... Dünyanın dəhşətlərini duymaq, anlamaq, təbii qəbul etmək, dözmək... Və nəhayət bu ilde yazılın şeirlərin sonuncusunun həsr olunduğu Füzulini xatırlamaq kifayətdir ki, ölümlə olum arasındaki məsafəni itirəsən. Amma bu şeirdə zəmanədən şikayət edən

şair məhz zəmanədən şikayət edən şaire
şikayet edir:

Bu gün dənizi siləndə
Gilavarın yaylığı,
Yenə dindi təkliyimin
Yorğun söz azadlığı...

Sən belkə də sevinərdin
Baxıb dənizə sarı.
Axı, yuxuna girməzdı
Rus çarının tankları...

Bilirsənmi, vaxt dəyişib,
Məcnun fit çalır tində.
Özbəklər xələt paylayır
Sənin yubileyində.

Bilirsənmi, artıq kəsib
Ümid keçən yolları.
Tikilməmiş türmələrin
Hörülməmiş hasarı...

Gecə yarı, ay sapsarı,
Nə yapışmışam səndən?
Yəhərlənməmiş dünyanan
Yixılram belindən...⁴⁷

Kitabda 1969-cu ildə yazılmış 8 şeir var. Bir şeirdə bağışlanmaq arzusu və qürur, unutmaq istəyi və taleyi təslimçilik, təhaliq, sağ qalıb yad olmaq, nəhayət "Uzaqda bir külək var, küləyin üstündə bayraq", digərində üfüq olub dumandan görünməyen, ciğir olub tapdaq görmediyindən üstünü ot basan və təbəssüm olub nədən görünmədiyini anlamayan, dərk etməyən qəhrəmanın etirafları, şübhəsi, qəribə obrazlardır. Aydındır ki, du man olanda üfüq görünməz, gediş-geliş olmayıanda ciğiri ot basar və burada yaradılmış təzad da maraqlıdır. Amma təbəssümün niyə görünməməsi oxucunu da düşündürür. Kimsənin görmədiyi, ya görmək istəmədiyi, kimsəyə gərək olmayan, ya gərək ola bilməyən insan təbəssümü. Yanında ölümmü var?..

Burda bir də qəribə olan odur ki, şair bu şeirlərə balaca qızların dedikleri fikirləri epiqraf verib. Yəni uşaq fikrindən qidalanıb misralanan şeirlərin epiqrafi heç də uşaq sözünü oxşamır. Balaca Mehribanın dediyi "Uzaqda bir külək var, küləyin üstündə bayraq" və balaca Humayın dediyi "Mən bir gün qəşəng omuşdum". Bunlar yəqin ki, Yusif Səmədoğlunun

qızlarıdır. Bir də çox güman ki, Anarın oğlu Turalın "Arif mənim maşınımı sindirdi. Nə olsun? Başqasını verrəm, qoy oynasın!" sözlerinin təsirindən yaranan bir şeir var burda; amma sözdən alınan təsir, fəqət başqa mövzu, başqa deyim:

Sənə, sevirəm dedim.
Salıb sindirdin məhəbbətimi...
Bir də sevirəm dedim!

Sənə, bağışla dedim,
Salıb sindirdin günahımı...
Bir də bağışla dedim!

Sənə, məni unutma dedim,
Salıb sindirdin xatirələri...
Bir də unutma dedim!

Sənə həyatımı verdim,
Salıb sindirdin ömrümü...
Başqa ömür hardan verim? 48

Növbəti şeirlərdə içdə közərən azadlıq və bir gün bu həsrətin hər şeyi üstələməsi. Qışda qapını ölüb-gedənlərin döyməsi, baharda tüstü, yayda pulsuzluq, payızda öləndən sonra haqqında deyilən-

ləri bilmək arzusu. Son ümidi qaldırıldığı ağ bayraq – Azadlıq, bu bayraqı yellədən külək – Azadlığın yad qapisında böyümüş balası. Ata heykəlindən düşən kölgəyə girə bilməyen övladın öz-özünə baxan bərəlmış, yaşarmış gözləri. Və nəhayət, "Deyirlər özün seç, tebe na vibor" – İntihar, qazamat, vətən həsrəti..."

1970-ci ildə yazılanlardan beş şeir var burda. Bir şeirdə yuxusuna yarımcıq şeirləri girən şairin yanınan ürəyi şimal isteyir. Bu şeirdə diqqəti çəkən obrazlar var: "qar xalılı küçələr, qarla açılan səhər, uşaq kimi inadkar həsrət" ... Digər şeirdə isə "yer altından min ah kimi çıxan çıçəklər", "yəhudi yumruğu tek sıxılan ürək" və şeirlərlə dəstə qurub təkliyinin dağlarını qaçaq-qaçaq dolanmaq istəyən, amma uçmağa qanad, süzüb qonmağa yuva tapmayan şair bizi haraylayır. Bir başqa şeirdə şairin "Necə qaçım, nə üçün qaçım, hara qaçım?" sualları və qazamat həyəti tek balaca dünyada özünə yer tapmayan şair... Başqa birisində yena də tənhalıq, kölgəyə bürünən şair ömrü, tikə-tikə itən ümidi... Və nəhayət, bu ilin şeirləri içərisində öz tutumu ilə seçilən şeir:

Olan-qalan yayımızı
Çox gördü zaman bize.
Yad ellərin qarı yağır
Haçaqdan elimizə.

Bu soyuqdan qorunmaqçün
Nə elçək var, nə papaq.
Zor iş imiş hər gün fillə
Bir yastiğə baş qoymaq!

Ürəyimdə bir qorxu var,
Yaman qara qorxu var.
Qorxuram bir gün eriyər
Buza dönmüş bu yad qar.

Onun seli elimizi
Aparar bir çöp kimi.
Üzməyə əl-qolumuz yox,
Tariximizdə gəmi...⁴⁹

1971-dən burada bir şeir var. "Bir gün dəli olacağam, İcazə versələr eger" misraları ilə başlayan, qəribə yaştıllarla dolu, qəribə obrazlara bələnmiş, amma içi dərd dolu, çölü dərd dolu, yolu dərd dolu olan bir şeir... Baş götürüb evdən getmək qərarı, söysələr də susmaq, söyüşləri or- den kimi yaxadan asmaq, yer üzünü

qapı-qapı gəzmək fikirləri. Qapılı vətəndən didərgin düşüb qapısız vətəne üz tutan şair heç orada bu həsrətə dözcəyinə də ümid bəsləmir. Sondasına şairi elə öz yerində qalan görürük. "Qorxu tutmuş ellərindən dəlilik də gəlməyən", vicdaniyla təkbaşına qalıb, təkcə dost-aşnanın göz yaşına ümid bəsləyən şairin ən dəhşətli şikayəti:

Ana yurdum, torpağında
Bir ləpir izim qalmadı.
Doğuldu, öldü şairin,
Sənin xəbərin olmadı...⁵⁰

Bu vaxtlar Vaqifin Vaqiflikdən çıxarıldığı vaxtlardır. İlk kitabın tantənəsi, daha sonra şairin faciəsi. Sevinc, sonra kədər. Nəhayət, təkbaşına düşüncələr, sarsıntılar, itkilər... Hələ qabaqda aldadılmaq da var. Şairin özünü saymayacağı "Günün baxtı" kitabının işıq üzü görməsi. Guya şairin dərdlərinə çəkilən məlhəm, əslindəsə yara üstdən yara...

1980-ci ildə yazılmış on dörd şeir. Birində "Ay Allah, balamı beş dəqiqəlik kor elə, görməsin ellərim əsir" dəhşəti. Digərində "De Vaqif ölməliydi, Gəl, öldü

nahaq yerə" ikrahi, bir başqasında "Ölüm əllerinin buz barmağıyla Yaşaran gözümü silir, neyləyim?"bicarəliyi, daha sonra "Ağlama, qələm, ağlama" təsəllisi. Növbəti şeirlərdənşairin dumana əl açması, yuxu görməsi, əlini sevincə uzatması, yaralanmış etibar, Avey dağı, özgə bağına düşən şair, "Azadlığın quru adı", "sağkən öldü-yün an" və nəhayət bu ilin çox xoşuma gələn şeirlərindən biri:

Baxıram ciyinimdə getdiyin yola,
Ömür dediyimiz daşa söykəni.
Ağlaya bilmirəm, nə olub mənə,
Sinəm kasadlaşış, ahım tükəni?

Fikirlər təntiyib, ustalar bir-bir
Kaş ki, ömrü boyu uşaq qalaydım
Ay ata, deyirəm, sənsiz dünyada
Kaş ki, övladın yox, şeirin olaydım... 51

1981-ci ildə yazılmış bir şeir də diq-qəti çəkir. Bir müqəddəs yalanın ağrısı, bir həyatı yaşatmaqçun bir ölümün gizlədil-məsi. Bir müqəddəs hissin qorunması, bir sevginin sonu və o dünyadakı başlanğıcının olub-olmaması, sevənlərin orada bir-birini tapa bilməmək şübhəsi: "İndi o

dünyada necə tapacaqsınız bir-birinizi? Sən onun ölümündən, o sənin ölümündən xəbərsiz"... "oturuşu xan oturuşu, ürəyi pambıq, dili bıçaq, gözləri ala..." Görəndə tanı, tanı Nigar xala..." Bu şeridəki hiss-həyəcan da, içdən gələn məhəbbət də, yerli-yerində işlədilmiş, təzə-ter bədii ifadələr də gözəldir.

Kitabda 1982-ci ildə yazılmış 190 ədəd şeir var. Yüz doxsan şeir... Bəlkə də bu Vaqifin bir şair kimi yenidən doğulduğu ildir, ya... Amma yüz doxsan şeir haqqında da birnafəsə söz demək müşkül işdir. "Yox, deyəsan bu gecədən də bir şey çıxmayacaq... Dünyanı başına alıb cırçırama səsi, bir də ay işığının qüssəsi". Burada bir də qəribə bir sual var: "bu qaranlıq gecənindirmi, yoxsa nəyinsə, kiminsə nəhəng kölgəsi?"

Növbəti şeirdə şair bir qoca və bir uşaq təsvir edir. Üfüqsüz məsafədə baxışı itən qoca üçün dünyada gənclik yoxdur, əlvən otların, çiçəklərin arasında oynayan uşaq üçünsə dünyada qocalıq yoxdur. Gözəl təzad yaradılmışdır burada...

Bir şeirdənşairin uşaqlığının meşəsi xatırlanır. Ocaq çatan qaçaqlar, yam-yamlar var deyə qorxan uşaqlar. Daha

sonra müharibə, almanlar. Sondasa sırlı boşluq: Qurtardı müharibə, bitdi uşaqlığım, baltalandı uşaqlığımın meşesi. Almanla davadan dönenler oldu. Amma bir kəs qayıda bilmədi uşaqlığımın meşəsin-dən..."

"Bir şeir yaz mənim yerimə gün işığı", – deyən şair uşaq təbəssümündən qafiyə, sevincə dönen keçmiş və bu keçmişdən nağıl danışan gələcək istəyir. Vaqif "Bir yazıçı başqa bir yazıçının əsərlərini təhlil edir, bu dəhşətdir" deyəndə yəqin bilirdi ki, onun şeirlərini təhlil etmək mümkün deyil. Bax, indi mən bu gözəl şeirdən nə danışım?.. Ya yola çıxanda ayrılığa və ölümə güvənmək məsləhəti. "Bir ayrılıq, bir ölüm, heç biri olmayıyadı" deyən bir xalqın şair oğlu dünyada ancaq bu iki şeyi etibarlı sayır. Bu kinayədirmi, ironiyadırmı, şairin həyat fəlsəfəsidirmi, ya eləcə ilhamın hardansa tapıb gətirdiyidir?..

Vaqifin bir yaddaqalan şeiri də var. Gərək ki, əvvəlki fəsilədə ondan danışmışdıq. Şeirdir, amma nə təhlilə ehtiyacı var, nə də söz içində söz deyir. Sadəcə bütöv bir obradıdır:

Döyülməyən bu qapının
rəngi sarı, sapsarı.
Məndən başqa
bu dünyada
kimse əlində omlayıb
bu qapının açarı...⁵²

Gəl indi qapısı da, açarı da özü olan bu şairin şeirləndən baş aç... Əslində şairin məhz bu cür şeirlərindən danışmaq olar. Amma ele uzun metləblər alıñar ki, başlarsan, qurtara bilməzsən. Vaqif qalar bir tərəfdə, bir də görərsən ki, nəinki Vaqifi, ele özünü də itirmisən...

Vətən sözünü piçiltıyla deyən şairin dili gülə açılında azadlıq deyir. Niye? Ölüm azadlıqdır? Deməli, nə qədər bu dünya var, insan azad ola bilmez. Niye? İnsan özü-özündən azad ola bilirmi?

Bir şeirdə şair şeirlərinin qocallığından narahatdır. Düşünür ki, bir gün bu şeirlər aşağı düşüb küçəni keçmək istəsələr, onların qolundan bir kimsə tutmaya-caq. Başqa bir şeirdəsə quşlar işiqla başlayır oxumağa, şairlərsə dərdlə... Digər şeirdə itənlər, qırılanlar, qaçıb gizlənənlər, gərəksiz olanlar... Yuxularda, bir də şeirlərdə ayıq olan şairin şeirləri bəzən ayıq

olmur... Şair şiir yazmaq isteyir, pəncərə qabağında uğuldayan şeiri içəri buraxmaq isteyir, amma görür ki, bu şeirin pəncərədən girib qapıdan çıxa bileyək sözü yoxdur... Bir sənətkarın yurdunda meşələr yanır, mahniya çevrilib, və yurdunda yağışlar yanan bir şair də ona qulaq asa-asə şiir yazır...

Bir şeirdə şairi yol qıraqında oturan görürük. Burda bir şikayətmə deyim, təecübümə deyim, təəssüfümə deyim bilmirəm, amma şair qarşısında harasa tələsən insanların keçdiyini və birinin də yorulub onun yanında oturmadığını qeyd edir. Adı bir müşahidədir, amma gözəl şeirdir. Bu insanların yol qıraqında oturub heç yerə tələsməyən adamdan fərqi nədir görəsən? Şair tənhadır, kiminse yanına gedən, kiminse yanından gələn, kimlərinse qayğısiyla narahat olan və yorulmaq yadına da düşməyən insanlardan fərqli olaraq heç yerə tələsmir. Amma onun da yanına tələsən yoxdur. Bax bu dəhşətdir...

Növbəti şeirdəsə yeni bir dəhşət: "Mən ölen gün bir külək əsəcək küçələrdə. Və yellədəcək ipdən asılı, quruyan sarı çiçəkli bir uşaq paltarını". Şair bu paltarı matəm bayrağı kimi görür. Niyə? Vaqifin

şeirlərində ümumiyyətlə, sarı rəng sehri-sirri var. Ancaq öz acharının düşdürüyü sarı rəngli qapı, tine dönen sapsarı adamlar və s... Sarı rəngi bəziləri ayrılıq rəngi, bəzilərə xəstəlik rəngi, bəziləri nifrət rəngi hesab edirlər. Görəsən Vaqif üçün sarı rəngin hansı mənə çalarları var?..

Növbəti şeirlərdə: "Bəlkə yuxu görək bir yerde?" – arzumu, sualmı, – bilmirəm... "Bütün ağacların kölgəsi qurbətə düşür". Niyə?.. Şeir yazmaq üçün bir az yağış, bir az konyak, bir az göz yaşı, qələm kağız və bir də qapısının açarı özündə olan məzar – otaq! Şair hansı dünyanın şeirini yazmaq isteyir görəsən?.. "Bu Allahsız dünyada" Allahha inanan şair "Yadına sal məni qoyduğun yeri, tap məni, tap, aman Allah" yazar. Və bu təzaddan mən baş açıram. Allahsız dünya yoxdur, Allahın görmədiyi insan da yoxdur, sadəcə Allahı görə bilməyən insanlar var... Ölümə yer saxla yanında, ölümsüz göstərmə özünü, Qız Qalası Xəzerdən gen düşmüş bu şəhərdə. Aylıbdır, yavaş, bir az yavaş danış, şairləri susan bu şəhərdə... "Kime ünvanlanıb bu misralar? Bilmirəm. Amma gözəl deyim tərzi var, təzə ifadələr var burda, digər şeirlərdə olduğu kimi..."

Yol verin, çekilin,
pəncərənin şüşəsiyle
bir yağış daması axır,
axır təmənnasız.

Nə Allaha,
nə dünyaya,
nə insana
tutub üzünü!
Axır, pəncərə şüşəsində
neçə ayın tozunu yuya–yuya.
Aşağı, yalnız aşağı... 53

Şair burada hansı mətləbi açıqlamaq istəyir? Mən bu şeiri yazsaydım, burada başaşağı, öz işini təmənnasız gəren bir insanın obrazını yaradardım. Elə bir insanın ki, gördüyü heç bir işi nə Allahdan qorxduğu üçün, nə dünya nemətlərini əldə etmək üçün, nə də hər hansı bir insana borclu olduğu üçün edir. Sadəcə bu dünyaya nəsə bir iş görmək üçün geldiyini dərk etdiyi üçün başını aşağı salıb işləyir. Bilir ki, Allah onsuz da hər görülən işin mükafatını verir. Amma Vaqif burada kimi yaradıb bilmirəm... ərəblər deyir, şeirin mənası şairin bətnindədir...

Bir şeirində şair daşa dönmüş söyüd kölgəsiyle ölümü vurmaq istəyir və iki yol

görür: ya ölüm yaralanıb qaçacaq, ya da onun meyidi söyüd kölgəsinin qırıntılarına düşəcək. Axi, ölümü yaralamaq şairin nəyinə gerekdir? Niye mehz söyüd kölgəsi? Niye kimsəsiz divarın dalında gizlənib ölmü gözləmək? Gizlənən arxadan vura bilər. Ölümün üzünə vurmaq istəyən niye gizlənsin ki? Bu təzadla şair nə demək istəyir? Bəlkə elə ölüm özü də belə gelir? Gizlin, amma üzünə gülə–gülə... Bəlkə şair ölümə elə ölümün özü kimi cavab vermək istəyir? Bəlkə elə nə elədiyini bilməyən insanlara ünvanlanıb bu şeir?..

Növbəti şeirlərdə: "Mənə şeir yazmaq öyrət, canavar izi", – deyən şair şeirlərinin torpaqda canavar izi kimi qalmاسını istəyir. Niye? İnsanlara pəncərədən salam vermək istəyir şair. Niye? Qapısını aça bilən yoxdur... Qarşısına çıxdan axtardığı bir qadının çıxmاسını arzulayıv və bu vaxta kimi hədər yaşamadığına inanmaq istəyir... Və yenə də tənhalıq qorxusu...

Çöreksiz–susuz qalmaq olar,
Vay o gündən
salam verməyə adamın olmaya
yer üzündə.

Özün qala bilərsən
 evsiz-eşiksiz,
 ancaq yanarsan
 isti işiqla yanan
 bir özgə pəncərəsi dəyməyə gözünə.
 Bir yerə mixlanıb
 yaşamaq olar bu dünyada,
 amma o gündən aman,
 biləsən ki,
 getməyə yer yoxdur
 yer üzündə...⁵⁴

Bu ilin şeirlərindən gərək ki, jurnal variantında danışmışdıq. Ona görə də təkrarları ötürürük. Bəzi şeirlərdə diqqəti çəkən misralar var: "Bütün həyatı cirilda-danda həsrətin taybatay açılan köhnə paslı darvazası", "Sərxoş olub itirdim yaşıdığım dünyani", "Hayif bu zülmətdə şam yandırmağa Nə otaq, nə şəhər, nə də vətən var", "ölüm qədər yaxın, doğma bir səs", "ölüm kimi uzun bir yuxu", "Yadıma sala bilmirəm özümü", "Neçin minlərlə adam səsi oyada bilmir bu yolları yuxudan", "İşiqda da heç nə görmür Qaranlıqdan çıxan gözlər", "Sən sevdiyin şeirləri mən də sevmişəm, oxumuşam ay çıxanda, gün doğanda, ancaq utanıb yerə

girmişəm yaxşı şeir qabağında", "Bu xəcalətlə ömür ölümdən də utanır"...

Ah çekməyə bir yer
 olmalıdır axı bu dünyada!
 Səni açıldan qurtarıb,
 sonra oduna doğranmış tut ağacını
 yada salmaqcún
 bir kǔnc olmalıdır axı
 bu gen dünyada!
 Yol ayrıcına yetənə qədər
 keçib-galməyə
 bir cığır olmalıdır axı bu dünyada!
 Ömrü yaşayıb
 rahat ölməkçün
 o dünya ümidi olmalıdır axı
 bu dünyada...⁵⁵

Bir şeirdə şair zaman-zaman xəbərsiz olduğu təmiz havayla yoğrulmuş, yamyaşıl bir məkana düşür və təəccüb edir ki, doğrudanmı yer üzündə belə bir yer var. Yazır ki, əgər belə bir yer varsa bu dünyada, deməli hələ neçə oxunmamış nəğmə, yazılmamış şeir və deyiləcək "sevirəm" sözü var. Görəsən, şair doğrudanmı belə bir yerə gedib çıxıb, yoxsa bu xəyaldır, yuxudur? Ya bəlkə biz insanlar doğrudan

da bu cür yerlərdən xəbərsizik, hələ də axtaracağımız, tapmalı olduğumuz təmiz havalı yerlər var və axtarsaq, tapmaq istəsek, xoşbəxtliyə çata bilərik. Bəlkə elə illər boyu xeyallarımızda yaratdığımız, xoşbəxt olmaq üçün uydurduğumuz bir aləmdən danişir şair?..

Başqa bir şeirdə şair insanla quşu müqayisə edir və belə fikrə gəlir ki, hərənin öz aləmi var, hərənin öz nəgməsi, öz dərdi, kədəri, öz səsi, amma oxşarlığımız da var: "Quşlar da yem davasında, biz də. Onlar da her an ölüm ayağında, biz də. Onlar öz nəgmələrində, biz öz neqməmizdə..."

Digər şeirdə şair "qara gününü" düşünür. O günə saxlaya bilməyəcəyi şəhli səhəri, anasının səsini, istidə tapmayacağı qış, soyuqda tapmayacağı yayı düşünür və sonra daha ağır təəssüf hissi keçirir: "Bir şeirim də qara günümdə əlim-dən tutmayacaq mənim..."

Növbəti şeirlərdə diqqətimi çekən misralar var: "Özgə yuxusuna bürünlüb oturmuşam", "içimdə yenə də basdırırlar kimisə", "Gözüm görə-görə özüm də dönürəm yavaş-yavaş özgə yuxusuna...", "Şeirlərimin qızdırmasından yata bilməmi-

şəm bütün gecəni", "Bir dəli, amma gözəl bir röyanın əline keçmək", "Ömür sənə yaraşır, mənə ölüm də bəsdir", "Mən həmişə mən qalacağam, mən deyən olmaya-cağam" və s... .

Deyəsən yağış yağacaq...
Əlimdə bir uşaq şəkli titrəyir,
bəlkə də pəncərədən gələn
o xərif mehdən...
Özümdən də mənə doğma
bir qızçıqazın
şəklindəki gözlərinə baxıram.
İsinir ürəyim,
ürəyim isindikcə
donub buza dönür dizlərim,
üşütmə bürüyür vücadumu.
Bağışla, qızım,
Yağış yağacaq deyəsən,
yağış yağacaq...⁵⁶

Növbəti şeirdəsə ildirimin çaxması-na, yağışın yağmasına həm sevinən, həm də kədərlənən şair var. Sevinir ki, hava təzələnir, təmizlənir, insanlar bir az rahat nəfəs alır. Kədərlənir ki, hardasa ildirim bir ağaç, bir budağı, budaq üstdə bir

yuvanı yandırıb, yurdsuz qalan bir quş
səsi qırılıb, bir dünya dağlılib...

Bir şeirdə şairi sanki ölüme nigah-
lanmış görürük. Yazır ki, ölüm bir gün də
onu tek buraxmayıb. Sevinəndə də, qəm-
lənəndə də, şeir yazanda da, nəgməyə
qulaq asanda da rahat buraxmayıb onu.
"Ömür tənhalıq verdi mənə, ölüm başdan-
başa doldurdu təkliyimin boşluğununu" ya-
zan şair xeyallarda özünü özünə basdırın
ölümü təqdir edir, ya tənqid, bilinmir.
Ölüm xeyirxahdır, ya bədxah. Anlamı-
ram...

Bəzi şeirlərdən anlaya bildiyim
sədalar gelir, bəzilərindən eks-sədalar.
Şair gah ağlayır, gah gülür, gah qəmlənir,
gah sevinir, gah tənhadır, gah həmdəmi
var. Amma bütün bunlarda bir qeyri-adilik
var. Vaqifin nə sevinci insan sevincinə
bənzəyir, nə kədəri. Nə tənhalığı insan
tənhalığıdır, nə də ünsiyyəti: "Yox, bu lal
yalqızlıqda, bu tənhalığın səhra sükutunda
orkestr səslənməlidir bir gün", "Kağız-
qələm olmasayıb, bircə gün də yaşaya
bilməzdim o boyda ölümün gözü qaba-
ğında", "Meşədə də adam öldürürlər,
Allah! O qədər ağaçın gözü qabağında",
"Yenə yazılmamış şeirlərin dərdi, yenə

ürəkdə qalan sözlərin yası", "Ağlayıb
qucağa alınmadığım uşaqlığının yaraları bu
gün açılır bir-bir..."

Körpə gülüşlərindən
bir xalı toxunmuş olaydı,
salınaydı
bax o buludla
bu buludun arasında,
salınaydı maviliyə...
Gözləri yumub,
batmaq olaydı kaş
maviliyə sərilmış
körpə gülüşlərində...⁵⁷

Vallah, Vaqif xoşbəxt şairdir. Xoş-
bəxtliyi ondadır ki, həyatda olmayan,
kimşənin aqlına gəlməyən aləmlər yaradır
və elə onu yaşıdan da bu qeyri-adi aləm-
lədir. Körpə gülüşünü kim sevmir ki?
Amma körpə gülüşündə hamı xalı toxuya
bilmir, buludlar arasındaki maviliyi hamı
döşəyə bilmir və bu mavilikdə yaşayan
körpə gülüşlərində hamı bata bilmir...

Amma Vaqif həmişə xoşbəxt deyil.
Vaqif həm də ən bədbəxt şairdir, çünkü
hamının yaşamadığı dəhşətləri də yaşaya
bilir. "Neçə il bir yastiğə baş qoyduğun

qadınla bəzən ayrılıq qızdırmasında yatmaq" dəhşətini, "Doğulub yaşıdığın mühacir üşütməsiyle iller uzunu titrəmək" dəhşətini düşünür... "Vətəndən nəgmə demə, qızım, qar yağır... Soyuq dəyər "Vətən" sözünə, üşüyər dilimiz", dəhşətini, "Kimin yanına gedəsən, kimə zəng vurasan bu ünvansız, telefonsuz vətəndə" dəhşətini, "Gözləndiyi, arzulandığı yerdə heç zaman doğulub, yaşamayacaq insan dəlixana həyatında bitmiş o soyud kimi" dəhşətini yaşayır...

Bizim nəyimiz var, İlahi?

Beynimizdə gizlənib
isinən ümidişimiz,
bu iliq ümidişlərdən yoğrulmuş
röyalımız var.

Və bu röyaların əvvəlindən, sonundan
bir xəbərsizliyimiz var ki, aman,
aman onlardan
xəber tutacağımız gündən! ⁵⁸

Vaqifin isinən ümidişlərindən yaranan röyaları da, olmuşların, olacaqların əvvəlindən, sonundan xəbərsizliyini inikas edən xeyalları da orijinaldir. Və bu nəhayətsiz məkanlarda şair bir kimsəsiz ömr

yaşayır və bu ömürdə nə ana var, nə bacı-qardaş, nə sevilən qadın. "Bu evin qapısına gələn küçələrin birinə də verilmeyib atamın adı" xəbəri...

Bir şeirdə bürküdür. Şairin oxuduğu kitab da, arzuladığı qadın da bu bürkünün içindədir. Şair kitabdakı qatılı sərin kölgədə oturdur, düşündüyü qadını dəniz kənarına göndərir və bu cansıxan bürküdə azadlıqla baş-başa qalır. Bu, hansı azadlıqdır? İnsanın öz nefsindənmi azad olmasına, öz öyrəndiklərindənmi, oxuduqlarının içindəki yanlışlıqlardanmı azad olmasıdır? Ya şair tənhalığı azadlıq sayır? Nədir azadlıq? Şairin istədiklərini tapması, istəmədiklərindən uzaqlaşması? Başqa bir şeirdə şair yazar ki, gözler istədiyini görə bilmir, qulaqlar istədiyini eşidə bilmir, çünki mənzərələrdə səslər də insanın elində deyil, hətta yer-göy, əl-ayaq yananda belə nə kölgə, nə meh insanın elində deyil. Və deməli azadlıq da yoxdur. Əgər insan istədiyini görə bilmirsə, eşidə bilmirsə, ala bilmirsə, nəhayət azad ola bilmirsə, o zaman hər şey əfsanədir. Digər bir şeirdə də şair sevib-ayrıılmağa bir qadın, baş götürüb getməyə bir yol, yaşamağa bir qurban istəyir. Bu ayrılıqdan, bu

yoldan, ürəyində qəribəsəyən bir vətəndən
bir şeir yazmaq isteyir.

Hansı bir şeirdəsə şairin yuxusuna
yarımçıq şeirləri girirdi. Bir şeirdə də
yazılmamış şeirlərinin yuxusundan dani-
şır. Şair üçün şeir deyilməmiş sözdür. Bir
söz də şeirdir, beş söz də... Nöqtəli, ver-
güllü, nöqtəsiz, vergülsüz də şeirdir. Şair
üçün söz müqəddəsdir, şeir pula satılı-
caq, pulla alınacaq nemət deyil...

Allaha, bir də qadına
deyilməkçün yaranan sözlər
gör kimə deyilir, deyilir hədər.
Bu şeirlərə də pul veriləcəksə
Onda Allah nəyə gərəkdir,
tənhaliq nəyə?
Yaşamaq da,
ölmək də sənətmis,
göz yaşı da
dönə bilirmiş çörəyə... 59

Bəzən mənə elə gelir ki, elə şeirə pul
veriləndən şeir qiymətdən düşüb, sənət
ucuzlaşır. Ədəbiyyata beş manatçın gə-
lənlərin sayı artdıqca, şairlərin, alimlərin
sayı azalıb, bəlkə də yoxalıb... Hələ orta
məktəbdə oxuyarkən, qəzet-jurnallarda

həmişə eyni şairlərin şeirlərini oxumaq-
dan bezəndə arzulayırdım ki, kaş bu
qonorar məsəlesi aradan götürüləydi, o
zaman bu şeirlərin çoxu heç yazılmazdı, o
zaman sandıqlarda yiğilib qalan şeirlərin
çapına da imkan yaranardı. Elə indinin
özündə də hərdən qəzet-jurnallardakı
beşmanatlıq ədəbi işçilərə çayxanalarda
işsiz "veyillənən" ədəbiyyat adamlarını
müqayise edəndə itirdiklərimizi hesabla-
maq istəyirəm, amma gücüm çatmır,
çünki, şalbanın bir ucu gəlib çox sevdiyim
insanların ciyində dayanır... Nə isə...
Mənim dərdim deyilməli dərd deyil, yuxarı
baxırsan bığ, aşağı baxırsan saqqal,
yaxşısı budur elə dərdlərinlə baş-başa
qal... Lap Vaqif kimi: "Şeirin gözünü insan
gözleri açır, ana. Qorxma yazdıqlarımızdan,
Mənim şeirlərim kor doğulur, ana..." və:

Adam var taleyi təngnəfəsdir,
adam var
isteyinin qabağını
qorxu kəsib.
Adam var
öz yaratlığına inanır,
onu yaradana yox... 60

Və elə yaratdıgına aşağıdan yuxarı, yaradanına yuxarıdan aşağı baxanların kor gözlərini açmaq gərəkdir, amma buna insan gücü çatmır, çünki bu haqq-nahaq dünyasında bu gözlərin üzərində əməliyyat aparacaq aparatlar hələ kəşf olunmayıb. İnsan beyninin ən kiçik nevronlarının gizləndiyi ən dərin qırışlarında yazılımamış şeirlər, oxunmamış neğmələr, deyilməmiş ağilar var. Bizsə, sadəcə kompüterin ən aşağı imkanlarını öyrənməklə məşğuluq, internetə girib yaza bilmədiklərimizi oğurlamaqçın. Tərcümələrdə bəzi itkilərlə yeni dildə yeni üslub yaradırıq, yeni "izm"lər kəşf edirik və dövrün poeziyasının, nəsrinin, dramaturgiyasının, nəhayət tənqidinin parlaq nümayəndəsi olmaq üçün gecə-gündüz ekran qarşısında otururuq. Qərbin şərqdən oğurlayıb qol-qanadını sindirib özünükü etdiklərini çırpışdırıb onlardan öyrəndiyimiz eyni üsulla özümüzünküləşdiririk. Necə deyərlər "dovşanın suyunu içə bilmirik, suyunun suyunu içirik və onun da suyunu gələcək nəsillərə öz adımızdan sıriyırıq... Budur, bu gün bizim ədəbiyyatımıza verdiyimiz töhfələr. Əlbəttə, yada yaradan yox, yaradılan düşür və

adi insan gözü də gördüyüne inanır. Yaradana inanmaq üçünsə, qəlbin gözü olmalıdır. Ədəbi oğrularda qəlb olur ki, onun gözü də ola...

Mən karam, sən kor.
Mən qaranlıqda axan
çayın gümüşü rəngini görürəm,
sən onun səsini eşidirsən.
Allah bilir,
hansımız udmuşuq,
hansımız uduzmuşuq...⁶¹

Vaqifin kitabını oxuyuram yenə. Neçənci dəfə, bilmirəm. Bəzən təkrar gelir mənə, yazdıqlarımı silirəm. Düşünürəm, düşünürəm... İtirdiklərimi tapmaq istərkən, tapdıqlarımı da itirirəm... Vaqifsə yazır, oxuyur, elə bil hardasa səsini də eşidirəm: "Şeirlə layla deyirəm Qarda qalan izlərinə", "Bu elin torpaqları quş səsiyle sulanıb", "Sözümüz təkbaşına yaşayır, addımlayıb bu küçə boyu", "Deyirler yuxuna azadlıq girib, yuxuna inanma, inanma bir an! Deyilən də yalan, yuxun da yalan", "Bir ağılam, tilsimlərdən qurtulsam da qaçım hara?", "Neçə ildir itirmişəm Vətən sözünün mənasını", "Dost sözündən

araq iyi gelir, düşmən sözünü aça bilməmişəm hələ", "Özümlə meşğulam, özümü her gün Yüz yol dirildirəm, yüz yol asıram", "Ömrümüzün bir nağılı da Vətən söyüzlə bitdi", "Yenə qərib şeirə döndü Ana dilin sözləri"...

Kitabda 1983-cü ildə yazılmış yetmiş şeir var. Bu şeirlərin izahsız, şərh-siz bütöv oxunmalısı da var, misra–misra, heca–heca oxunmalısı da var... "Ömrün cıdır düzündə Kişnəyir ölü atlar", "Qulağımızdan necə getsin məni doğarkən ağrıdan qışqıran anamin səsi? Necə eşitməyim məzarım üstündə ağlayanları?", "Bu səhrada çiçəklər, heç, Ömrün kolları da solur", "Fikirlər qarışib elə dügün düşüblər ki, ölüm də aça bilməz onları", "Yadına sal ya ən gözəl, ya ən pis bir gününü, qoy gözlərin heyrət rəngində olsun", "Susmaq, həmişə susmaq", "bu səssiz bağlıtı içində piçiltiya ehtiyacı var insan oğlunun", "Səni görəndə şair yox, şeir olmaq istəyirəm..."

Sənə təbəssüm də yaraşır,
göz yaşı da.
Meşədə ağaclar,
səhrada məsafə kimi gözəlsən.

Dağlarda dumana benzəyirsən,
dəniz sahilində dalğa səsine.
Dünya eyninə biçilib elə bil,
yaman yaraşır həyat sənə... 62

Bu təzadlı yaraşq kimindir göresən?
Ağac kimi, məsafə kimi, duman kimi gözəl olan dünya hansı zaman–məkan kəsiyindədir. Harda çıxib şairin yolu üstüne. Bəlkə elə növbəti şeirdəki yubanan təbəssümdür, şairin yaşı ötüb, qayalara çırılıb dağilan dalğalara tay–tuş olan vaxtında gəlib. Gəlib, "ölüm ayağında yuyulan günah kimi gecikib"... Burada diqqəti çəkən bir obraz var: "ən xoş niyyət də pisliyə dönür əvvəl–axır, qalib gəlib hakimiyyət olmuş inqilab kimi. Təkcə hakimiyyət olan inqilab deyil, elə həyatda çox şey belə olur. Biri partiya yaradır ki, xalqa xidmet etsin, axırdıa bir ovuca xidmet etməli olur və mübarizə də, mühariba də, qaçqın-köçgün də keçir arxa plana. Biri bir qəzet açır ki, sözə, sənətə, ədəbiyyata xidmet etsin, çox keçmir ki, bes nəfərin çörək ağacına dönür. Biri bir ali məktəb açır ki, təhsilin səviyyəsini qaldırsın, yeni sistem, yeni üsullar, yeni eksperimentlərlə mütəxəssislər yetişdirsin, nəticədə, aşağı bal-

topluyanları pulla yerleşdirir, daha da savadsızlıq artırır. Biri nəşriyyat açıq ki, sandıqlarda qalan, nəşr oluna bilmeyen kitabları xalqa çatdırınsın, daha da şairciklərin, alimciklərin kitablarının sayının artmasına səbəb olur. Eh, hansını deyəsən. Amma mən inanıram ki, bu adamların hamısı işə başlayanda xeyirxah məqsəd güdürlər, amma neyləməli ki, bura Azərbaycandır... "ən xoş niyyət də pisliyə dö-nür əvvəl–axır"...

Gözlerim elacsız,
əllərim öz əlimdə deyil,
sözümün kəsəri öz dilimdə deyil.
Ancaq şeirdə,
o da tək qalandı
içimdə dillənir qeyrət!
Aman Allah,
yer üzüna daha siğmir,
göy üzünə də yayılır qurbət... 63

Bu ildə yazılıan şeirlər əvvəlkilərə nisbətən həcmə genişdir. Burada hecdə yazılmış şeirlər də kəmiyyətcə diqqəti çəkir. Amma yene də Vaqifin sərbəst şeirlərindəki obrazlar orijinaldır. Amma bir iş də var ki, bu obrazları açmaq da,

onlardan qaçmaq da çətindir. Nəsə demək istəyirsən, amma ehtiyat edirsən, "bəlkə belə deyil? Bəlkə səhv edirəm" sualları səni bir anlıq dayanmağa məcbur edir və həmin anda da düşündüklerini itirirsən. Sonra da onları tapmaq üçün yenidən qalxıb var-gel elmək, yenidən bir stekan çay içmək, yenidən düşünmək, düşünmək... Və birdən ağılna gəlir ki, bəlkə heç bu kitabı yazmaq lazımlı deyil, bəlkə elə bu işdən vaz geçmək məsləhətdir. Sonra Vaqifin kitabını vərəqleyirsən, yena də köklənirsən, yena də nəsa deməyə, nəyişə açmağa can atırsan. Düşünürsən ki, elə Vaqif də hər şeiri yazanda, bəlkə yazmaq istəməyib, bəlkə yazıb yarımcıq atıb, sonra yenidən yazmağa məcbur olub. Bəzən də

Dəftərini bağla,
gizlə qələmini
şeir yazmaq istəyəndə.
Unut aq, qara günləri
şeir yazmaq istəyəndə.
Oxunmamış
bir nəgmə yoxdur dünyada,
təzədən və qəflətən
yada düşənləri var ancaq...

Gecədir,
gecdir,
uzan, yuxuya ver özünü
şeir yazmaq istəyəndə...⁶⁴

Şeirlərinin çoxunda Vaqifin Allaha münasibətinin şahidi olur. Bir şeirdən Vaqif Allahın insanlara münasibətini belə açıqlayır: elimiz qana batanda, insan insana daş atanda Allah bize inanmır. Amma göy üzü uşaq təbəssümü kimi görünəndə və insan "Dünya gözəldir" deyəndə Allah bize inanır. Başqa bir şeirdən şair çıxılışı, baxılışı olmayan yeri tərif edir, çünkü həmin yerdə Allah var və o insanlardan qüvvəlidir, gözəldir. Və şairin tərif etdiyi bir yer də var Göz yumub yatmasa da, yuxu görən yerlər. "Bu yerlər də sevinir, içinde gülməsə də. Hardasa ağ gün də var, Gəlsə də, gəlməsə də".

Bir şeir də var və bu şeirde bir yer də var: yorğunluğun zil qaranlığı. Şair çıraq yandırmaq istəyir, amma işığın hara düşəcəyindən qorxur. İşiq nəyin üstünə düşəcək, gözlərinə nə görünəcək və şair pis şey görməkdən ehtiyat edir. Şeirin sonu maraqlı təzadla bitir. Şair çıraq yandırmaqdan da qorxur, çıraq yandırmasa,

qaranlığa alışib, qaranlıqda görə biləcəyindən də. Qaranlıqda görə bilmək dəhşətini şair hardan bilir ki? Doğrudan da qaranlıqda görə bilən gözler varmı göresən? Bir də qaranlıqda görə bilmək pis şey deyil, amma onun işıqda görə bilməmək tərəfi olmasa... Vaqifin şeirlərində bu cür məcazlar çöxdür. Ümumiyyətlə, kitab üzərində düşüncələrimi başlayanda şeirlərdəki bədii təsvir və ifadə vasitələrində danışmaq fikrindəydim. Bir-iki şeirdə bir-iki bədii ifadədən danışdım, amma sonra gördüm ki, bizim ədəbiyyat nəzəriyyəmizdəki təşəhlələr, istiarələr, məcazlar, metaforalar və s. Vaqifin bədii ifadələrinə dar gelir. Ona görə də bu fikrimdən vaz keçdim. Amma Vaqifdə bədii suallar və təzadlar daha boldur, daha kəskindir. Hətta elə suallar var ki, cavabını bütöv şeirlə verir şair. Bəzənsə cavab elə həmin sualın özündə olur. Vaqifin bədii sualları da müxtəlif rəng çalarındadır. Ümumiyyətlə, Vaqifin öz rəngləri var: "Bu sevincək rənglərin mənzərəsindən yorulmuşam, bezikmişəm yaman. Gözlərim taqətdən düşüb alabəzəkliyə baxmaqdan. Neyləyim, yatmır üreyimə rənglərin, boyaların zildən oxunanları"... Və Vaqifin öz

sualları var: "Nəyə alışmayıb insan?", "Özüm də bilmirəm, görmək istayıremmmi səni?", "Görəsən, elə dəlilərin ruhu da dəli olur? Nəyə dönür ruhu dəlilərin? Nədən söñür ruhu dəlilərin?", "Yəni heç yadıma da düşməyəcəksən? Necə unutdura biləcəksən özünü mənə? Yəni sənə bənzəyən bir nəğmə, bir dəniz sahili, ya bir ağac çıxmayaq qarşımı?", "Yadıma sala bilmirəm Nəyə bənzəyir bu gün? Hansı gördüyüm meşəyə, hansı boşaltdığım şüşəyə? Bu gün nəyə, kimə bənzəyir?"...

Məzara bənzəyir yaxşı insan...

Məzar kimi

yaya, qıṣa dözümlü,

məzar kimi dinməz.

Gözə az-az görünür yaxşı adam
ildə bir-iki kərə başçəkilən
məzar kimi.

Yaxşı insanın yanında

susmaq olur,

o da danışdırırmır heç kəsi,

sırr alırmır adamdan

məzar kimi.

Yaxşı insan da

bir yere bağlanıb

məzar kimi.

Uzaqdan başdaşa
bənzəyir yaxşı insan
yaxından ağlaşmaya... 65

Çox qəribədir, mənim tanıdığım yaxşı adamlar məzara bənzəmirlər, indi mən necə deyim ki, Vaqifin bu şeiri əla şeirdir. Amma necə demeyim ki, bu doğrudan da əla şeirdir. Bir də bu şeirdəki adam elə Vaqifin özünə bənzəyir... Ümumiyyətlə, Vaqif şeirində insan adı çox az çəkilir, amma bütün şeirlərində insan var. O insan ki, "Qanı axıb yer üzüne sülh vaxtı da, davada da. Gözünə eyni dünya gah ağa görünüb, gah qara. İnsan həmişə insan olub, bəzən bağlı, bəzən açıq yara"...

Kitabda 1984-cü ilde yazılmış cəmi üç şeir var. Bu şeirlərin üçü də heca vəznində yazılıb. Birinci şeir ənənəvi onbirlikdir. Özü də bu ənənəvilik təkcə hecalların sayında deyil, şeiri oxuyanda aşiq şeiri düşür yadına. Bəlkə də bu şeiri başqa bir yerde imzasız oxusalar, heç kəs bilməz ki, bu Vaqif Səmədoğlunun şeiridir. Bəlkə də Vaqif üçün bu cür yazmaq daha asandır. Amma burada da Vaqifin özünəməxsus obrazları var:

Bir yəhər durmadı həsrət belində,
Bir qəpik qalmadı yolcu əlində,
Yenə qarğış gəzir insan dilində,
Nə yaman ağırmış bulud kölgəsi,
İçimdə qaralan köçəri səsi...

Ele bil sinəmdə dəvə dizi var,
Deyəsen ölümün məndə gözü var,
Bəlkə də deməyə qardaş sözü var,
Nə yaman ağırmış bulud kölgəsi,
İçimdə qaralan köçəri səsi...

Üzük var, taxmağa bir barmağın yox,
Yollar var, ayaqsız yol yormağın yox,
Yamaq vurmağa da öz bayrağın yox,
Nə yaman ağırmış bulud kölgəsi,
İçimdə qaralan köçəri səsi...⁶⁶

İkinci şeir də başqa formadadır, iki bənddir. Biri beşmisralıq digəri yeddimisralıq. Özü də səkkizhecalıdır. Üçüncü şeir sə dördmisralı, yeddi hecalı şeir formasındadır. Bu şeirlərdə də diqqəti çəkən misralar var: "Bir yalquzaq laylasıyla Qar altın-da yatan kənddir, bu yorğunluq nəyə bənddir?", "Ölüm, yaman yordum səni, Orda-burda vurdum səni, Qaça-qaça, addım-addım, Ölüm, səni çox yaşadım",

"Qəzetdə yer süpürür Tanımadığım külək", "Zinqrovla səs verib, Keçir ögey tramvay..."

Kitabda 1985-ci ildə yazılmış otuz beş şeir var. 1983–1984cü il şeirinin arasına düşmüş kiçik bir şeir diqqəti çəkir:

Getmə, getsən
bir şüştər açılar qurbətdə,
vətəndə
səhər kimi!
Zili – dar ağacı,
bəmi–mezar...⁶⁷

Bu ildə də heca şeirləri kəmiyyət etibarilə üstünlük təşkil edir. Bunların arasında da müxtəlif hecalı ve müxtəlif misralı şeirlər vardır. Yeddi hecalı, beş misralı şeirin hər bəndi "Ömründə olmamış, Yadımda qalmamış" misraları ilə bitir. Şair ömründə olan, yaddaşında qalan nədir? – O əyri yol hardan keçir? Tənha vələs, yalçın qaya haradadır? O uzaq səs, birdən qaralan nəfəs kimindi? "Açı sözər, xoş yalan", "Ölüm tək gözəl ilan", "Qartalın yetim payı", – hər gününü vida günü sayan şair bütün bunlarla oxucusuna nə demək istəyir? İndi gəl bu suallara cavab tap...

Növbəti şeirdəsə şair "öküz yolu"-ndan danışır: "bir aləmin guya düz yolu, atının baltalanmış qolu, bir araba dünyası, bu elin dərdi, yası, keçmişin bax bu gün açılan can yarası"... Sinesi sözlə dolu bir insan oğlunun getdiyi yolu bu qədər anlaşılmaz obrazlarla verən şair bu şeirləri görəsən hansı dövrün oxucuları üçün yazıb?..

Növbəti şeirlərdə maraqlı obrazlar var: "Üzündən dərd öpüb, get üzünü yu", "Götür nəfəsini, səsini götür, Yadından çıxmasın bir barmağın da", "Mən yalan deyəndə gülməyini də, Burda qoyma bura gelməyini də", "Ömür sazaq, ocaq uzaq, yuxu da yox yaxşı yozaq", "Ahıyla salam verib Dumandan ayı çıxar...", "Nəfəs hədər gəlib-gedər, şeirlər ondan betər", "Quşların uçan yerdə kəsiliymi nəfəsi", "Göylərə yixılır insan" və s.

Ölümümü
niyə gözləyirsən, gülüm?
Ağla,
bu başdan ağla mənə.
Qoy özüm də görüm
çoxmu ağlamalı şey idim...

Öz yanında,
başını çıynımə qoyub ağla.
Bilmək olmaz,
birdən gec oldum, gülüm... 68

Bir şeirdə hamının arzuladığının eksinə yaşanan arzular görürük. Şair "gəl" yerinə "gelmə" deyir. Həzin küləklər, aram buludlarla, ayrıılıqla tənha qalmaq istəyir. "Gelmə, ayrılığın evini yuxma" deyir. Şair bu gəlişdən qorxur. Niyə? Qorxur ki, bu gəlişlə arzular yenidən canlanar, yuxular çin olar, "Otağa gərəksiz gülüşlər dolar", şeirlər incik düşər, şairdən küsüb gedər və "Sevinclər içində təklənər kədər". Şair əzablarçın yaşamamaq istəyir, ona ölmək üçün çoxlu dərd lazımdır. Bu gəliş onun əlindən azadlığını ala bilər. Şair elə olduğu kimi qalmaq istəyir, "Gelmə, belə qalı, azadam, azad, Məne bu dünya da, o dünya da yad..." deyir.

Diger şeridəsə qəribə xəbərlər var: barmaqlarının yoxa çıxması, sözlərin aparılması, gözlerinin və səsinin yoxluğu, burada gözəl obrazlar diqqəti çəkir: "Dili qurudu gecənin, Səherin baxtı bağlındı", "Apardın kölgələri də", "Göz yaşları da qurudu, alnimin soyuq təri də"...

Növbəti şeirdəsə "Ruhu şad olur
meyvə bağılarında ölenlərin". Daha sonra
şair "Gecəyle gündüzün tən ortasında
kəfənə bürünmüş bir şeir görür". Başqa bir
şeir isə ölü şeirin üstündə göz yaşı tökür,
saçını yolur, ağrı deyir. "Bir kimsəsiz şeir
də yetim söyüdə söykənib, üzümə tüpü-
rürdü, aman Allah, ölenlərimin goruna
söyə-söyə!" Şair burada nəyə işarə edir.
Adamın beyninə cürbəcür fikirlər gəlir.
Hansını yazasan ki, hədəfə dəyə?

Başqa bir şeirdə qoşa söyüd, körpü,
sulara düşən kölgə, yasəmənin nəfəsi, və
birdən qoşa söydün kəsilməsi, bir anda
otuz ilin keçməsi, həmin gününse şairin
ömrünün hay-harayında qalması var...

Yarasalar, anadillər
ayaqlarından asılıb,
yata bilirlərsə,
balıqlar sərbəst üzürlərsə,
yosunlar arasında,
küleklərin iyini
bir-birindən ayra bilirse canavar,
gör bir necə bəxtiyardır indi
qızmar qaya üstə
mürgü vuran koramal!

Nə gözəlmış qorxu çağrı,
ümidsizlik və həyat...⁶⁹

Bir şeirdə yenə də şair Allahdan da-
nışır. "Əlin yerdən üzülübə, Dildə sözün,
sözdə özün, Göydə Allahın ölübsə", əlin-
dən nə gələr – doğrudan da insan dediyi
sözün ağası olmayanda, vicdani qarşısında
dillənməyə söz tapmayanda olmuş
kimi olur. Bu əslində Allahın ölümü yox,
insanın Allaha olan inamının ölümüdür.
Ümumiyyətlə, Allaha insanlar kimi sıfətlər
vermək, insana şamil olunanları Allaha da
şamil etmək günahdır. Amma nədənsə,
Vaqifdə alınır. Vaqif Allahla o qədər ərk-
yana danışır ki, bəzən adımı qorxu bürü-
yür. Amma Vaqifdə qorxu yoxdur. Balıka
də Allahı özünə o qədər yaxın saydıq-
dandır ki, bu qədər qorxsuz danışır. Amma
yenə də məqbul deyil... Elə bu şeirin
üçüncü bəndində yenə də "Allah" sözü
işlədilib, amma burada tamam başqa deyim,
başqa məzmundur: "Baltaya Allah
deyənin, Axırda vurulur başı". Şeirin
sonuncu bəndindəsə qəribə məntiqi fikir-
lərin şahidi oluruq. Sevinc baş alıb
gedəndə ürəyin quru yurda qalması da,

qara aşığın ağ sazını ölüm ayağında çalması da maraqlı obrazlardır.

Diger bir şeirdə şair yenə də qayalardan söz açır. İxtiyar, müdrik, səssiz-səmirsiz qayalardan. Şair göstərir ki, bu çoxbilmiş dünyada qayalardan səs-səmir gəlməz, onlar isti gündə kölgə verər, bəd ayaqda sıqnaq olar, amma dillənməz ki, dillənməz. Burada qayaların bu yerlərin, bu günlərin keçmiş tək səs-səmirsiz olması, dinməməsi maraqlı bədii ifadədir. Vaqifin belə orijinal bənzətmələri çoxdur.

Bir şeirdə gözəl bir mövzu var. Şair cüyürə müraciət edir. Ona məsləhət görür ki, böyürməsin, mələsin, aysiçığına düşməsin, cir armudun sərinliyinə uymasın, burnu çəkməmiş iyə yaxın durmasın və sonda isə şair bütün bu məsləhətləri öz həyat təcrübəsində öyrəndiyini açıqlayıv və şeir belə bitir:

Mənə baxma, mən ömrümü
Öz ömrüm eləmədim.
Çıxıb aysiçığına,
Vaxtında mələmədim...⁷⁰

Bu ilin növbəti şeirlərində diqqəti çəkən misralar: "Son ah qaldırar sinəni

Ölümə həyan olub...", "Yoluma layla deyen Baxtimın bəm səsidi...", "Anam olsada mənim, Məni doğan özüməm...", "Ümiddə güc qalmayıb, O ki qaldı ayaqda", "Kaş doğrudan belə tez sağalaydı, Bir saat yarıma dörd illik yara", "Bu gecə, bəlkə də ən sine döyməli bir gecə, təkliyin aşura axşamı...", "Göy üzündə sarı Ay qara köynəkdə gülle yeri kimi", "Qorxudan ağlayır, yoxsa döyülüb, Bu yağılı gecə, kimsəsiz gece?", "Niye görəsen adam bilmək istəyir kim nə deyəcək o ölündə? Kim necə ağlayacaq onun meyiti üstdə", "Bu günlər ömrüm bilmirəm nədənsə vağzala, xəstəxanaya bənzəyir", "Ürək qar içində, beyin bürküdə", "Ömür çarmixa çəkilib ümidişlərin divarında, ölüm yetim kimi durub qapı dalında. Və nəhayət, bu ilin sonuncu şeiri – Vaqifin ən çox yadda qalan şeirlərindən biri:

Şair kimi yox,
Şeir kimi ölmək istəyirəm.
Oxunmaq arzusuya yaşayıram,
əvvəldən axıra kimi oxunmaq.
Əzbər qalmaq istəyirəm
kiminsə yadında.

Bəyənilmək, sevilmək istəyirəm,
istəyirəm dəlicəsinə!
Şair kimi yox,
yaddan çıxmayaçaq bir şeir kimi... 71

Kitabda 1986-cı ildə yazılmış şeirlərdən üçünü oxuyuruq. Elə ilk şeirin suali adamı tutur: "Kimin artıq yuxusu var?". Şairin "qış yuxusunda" günəş yanmır, "yay yuxu"sunda isə qar oyanmır. Yuxuları kasadlaşan şair borca yuxu gəzir. Saz səsi nə, tar sözünə həsrət qalan şair bir gecəlik yuxu gəzir. "Məğlub vətən bayrağı" kimi ayaq altda qalan baharı" ayağa qaldırmağa da, azad olmağa da sən demə yuxu gərəkmış.

Növbəti şeirdə şair özü üçün istədiyini hamı üçün istəyir. "Məndən uzaq gəzməyin, Tək qoymayıñ məni, Əli uzadın mənə, Məni öldürməyin" müraciətlərinin hər birindən sonra "bir-birinizi də" ifadəsi təkrarlanır. O biri şeirdənə şair "Olmayan yerdə" deyib olanlara sevinir: "eyvana qonmuş bir sərçə də, bir yay günü də, ən dəli sərxoşluq da sevincdir", "göydə Ay da azadlıqdır"...

Kitabda 1990-cı il tarixli bircə şeir var. Hər bəndinin "Səsim hardadır, ay

ana?" harayı ilə yekunlaşdırığı heca veznidə yazılmış bu şeirdə sinesi bəd harayla dolu, yana-yana qovrulan şair bir əlac istəyir. Nə doğruya, nə yalana bel bağlaya bilməyən şair səsini də itirib. Əli hər yandan üzülen, yalqızlıdan donan, günsələ arası soyulan şair səsini axtarır. Bu səs nə səsdır ki, şair onu anasından soruşur? Bu nə səsdır ki, onu itirmək hər şeyi itirmək deməkdir? Nəyinse sonumu?... Bunu ancaq Vaqif bilir...

1991-ci ildə yazılmış şeirlərdən on səkkizi verilib burada. Şeirlərin birində şair dan söküldənə qoca Xəzərin dalgalarından düz söz eşitdiyini bildirir. Yalnız bu zaman və məkan məsafəsidir. Qalan vaxtlarda, qalan yerlərdə hər şey yalanmış, "Qul quldar olacaqsa, Azadlıq yalan imiş" – deyən şair üçün yer üzündə ən azad insan Məcnundur. Başqa bir şeirdə yenə də azadlıq həsrəti... Növbəti şeirdənə tamam başqa-başqa varlıqları birləşdirən "göz anlamı" var:

Gün doğanda ceyran gözü,
gün batanda tülük gözü,
gün kəllədə olanda
gözəl qadın gözü işildar, yanar...

Ay doğanda bayqus gözü,
ay batanda oğru gözü,
zil qaranlıq düşəndə
gözəl qadın gözü işildar, yanar... 72

Bir şeirdə şairin həsrəti – sevdiyinin dizinə həsrət, gözüne həsrət, izinə həsrət var. Bu həsrət qürbətdə qanad çalıb, vətəndə yuva qurub. Birtəhər ağdan–qara-
dan qorunan, sağdan–soldan keçən güllə-
lərdən yayılan şair sonda dərk edir ki,
ölümündən başqa yol yoxdur. Sən demə hər
şeydən el üzünləndə "ölüm də arxa olur-
muş".

Digər şeirdə eli gedən, dili gedən,
çöülü solan, gülü solan, gözləri dolan şair
köhnə, qaysaq bağlamış yarasına "açıl,
açıl" əmri verir. Növbəti şeirdə qırılılb
özünü günə verən ilan var, qanad çalıb
azadlıqlıda süzən bir qartal var, bir kor quyu
var. Və bir də o ilanın yatdığı daşın altınd-
a, o qartalın süzdüyü səmanın içində, o
kor quyunun dibinə baxa–baxa bu gen
dünyadan şeir yazan bir şair var...

Bir şeirdə şaire soyuqda həyan ola-
caq bir şam arzusu, istidə həyan olacaq
bir yarpaq əsimi, bir də yeni bir dünya
arzusu var.

O biri şeirdə bir ümidi tab getirə-
cəyinə inanmayan şair var. Daha sonra
"Erməni bizi, biz ermənini, rus hər ikimizi
qırır, ay nənə" fəryadı, eşidilir. Digər şeir-
lərdə "Çox qorxma gecələrdən, üzə gələn
səhər var", "ey yetim doğulan insan, bir
ora bax, sırga kimi düşür yere kar baxtının
qulağından, sal qayadan daman duman",
"yaralı dualar yetə bilirmi hüzuruna, Ulu
Tanrı?", "Ürəyimdə beynimin öz evi, öz
ünvanı olmayıb hələ, kirayədə yaşayırımis
ruhum dünyada...", "Sabah yaxşı olacaq,
sabah çox pis olacaq. Şükür, sabah
olacaq", "aləm yalqız başdan–başa, yal-
qızılığa inan, yaşa" və bu ilin ən çox xoşu-
ma gələn şeirlərindən biri:

Ayrılığın
ən sıx meşəsində belə
aza bilmərəm.
Boynuma daş bağlayıb
atın məni Ayrılıq dərinizinə,
üzüb çıxacağam, batmayacağam.
Ayrılıq yollarında
məndən yaxşı bələdçi
yoxdur
Azərbaycanda. 73

Kitabda 1993-cü ildə yazılan şeirlərdən ikisini oxuyuruq. Bu şeirlərdə də bizi çəkən misralar var: "Bütün pəncərələr yumulmuş gözdür. Bu evlər, küçələr deyilmiş sözdür", "Sən bel bağladığın, ümid sandığın bulağın suyunu özgələr içib", "Bu yurda çox gördü Tanrı uğuru", "Tale görə-görə, bəxt baxa-baxa, üzümə bahar yox, qar gəlir yenə, mənə vətən yolu dar gəlir yenə"...

1995-ci ildə yazılan şeirlərdən iyirmi üçü kitaba daxil edilib. Əvvəlki illərə baxanda şair üçün bu il məhsuldar olub, deyəsən. Bu ildəki şeirlərin böyük əksəriyyəti heca vəznində yazılıb. Burada diqqətimizi çəkən misralar var: "Şimşək durmadan çaxır, Fəqət çay quru axır", "Mənə süküt əl çalır, Belə alqış olarmış?", "İçimdə baş qaldırıb yenə də ölüm eşqi, Ümid dərsləri bitib, Qurtarıb arzu məşqi", "Nə yaxşı var imiş bizim ölkədə, Yalnız adam-larçın payız bağları", "Pişik gözlərində yaziq bir duman, Zilə qalxa bilmir hürəndə itlər", "Yetişmiş meyvə tək torpaqdan qopub, Düşürəm göylərin sonsuzluğuna", "İndi hər səsdən, hər küydən Sükuta dönmək vaxtidir. Millet, dövlət zirvəsin-dən İnsana enmək vaxtidır" "Özümü

görə-görə özgəye baxacağam", "Gecələr yastıq yerinə Baş qoyuram qorxuya", "Əl uzadıb dayanıram İntihar qapısında", "Çətinli göye çıxmırdaq, Göydən yağımağa nə var", "Əlim təkkidən yanır, Göydən bir əl uzanır, Onu sıxmayacağam", "Yaddaşda susuzluq yatıran şey yox", "Gözlərimə dolacaq Nəm xəzri, yaş gilavar, Dolu cahan, boş məzar", "Deyir, şair yurdun quruyub təbi, Sən düz istəyəni sənə tərs verir", "Gəlib düşdüyüm bu kövrək guşədə Dünyanın beşiyi, goru səslənir", "Sözlər doğru olur, görünən yalan", "Dərd girdi ürəyimə, çıxması yolda qaldı", "Öz sözüylə kəsilən yalnız şair dilidir", "Zəncirlə bələnin yatdın beşikdə, Zəncir layla dedi, durdu keşikdə", "Ocaq söndü, demə bu gün Don vurar türk dilini" və bir də həqiqəti qıl körpüdən keçirən bir şeir:

O bayrağın kölgəsində
Bax, hemən o yalqız tində,
Xam dünyanın yedəyində,
Tamam sərxoş, it günündə,
Adamsızlıq sıfətində,
Adam nedir, bir itin də,
İt canında bir bitin də

Xoşuna cəlmədim onda
Azadlıqdan dəm vuranda...
Bax, həmin o yalqız tində,
O bayrağın kölgəsində...⁷⁴

Kitabda 1996-ci ildə yazılmış şeirlərdən on ikisi verilmişdir. Bu şeirlərin də çoxu hecada yazılıb. Bunlarda da obrazlı ifadələr diqqəti çəkir. Bu şeirlər də əvvəlki ildə yazılınlara oxşayır. Burada da yadda qalan misralar var: "Nişan üzüyü kimi Ölüm barmağındayam", "Başımın üstündə keçmişim, ayaqlarımın altında gələcəyim", "Şikəst bir sükut qoynundayam", "Göz açsan da bu dünyaya, Göz açıb, kor baxmisan", "Bəlkə indən belə ölüm sənə gün ağlayacaq", "Gedək, daldan ya bir daş, Ya bir xoş gün çatacaq", "Girib şeir yuxusuna Oyanmadım birce an", "Məni məndən ayıltmağa heç kəsin gücü çatmaz, Allah da dəymədi mənə, allah körpə oyatmaz", "Ölümlə təltif edilib, Yaddan çıxıb dincəlmək", "Sinəmdən çıxmamış boğulur haray", "Günaha batmağım gəlib, ay Allah, Məhəbbət vaxtıdır, saxlama məni" və bu ilin ən qısa şeiri:

Kimdir gəlib-gedən?
Soruşduq.
Gəlib-gedənlə
vuruşduq...
Soruşan da biz,
vuruşan da biz.
Gələn də biz,
gedən də biz...⁷⁵

Kitabın sonuna yaxın ara-sıra tarixsiz şeirlərə rast gelirik. Bunlarda da məraqlı süjetlər, obrazlı ifadələr, söz içində gizləmələr, anladığım və anlamadığım ibarələr var: "Torpaq da həsrətdir gözəl izinə", "Oxşamaqcın pişik də tapmamış bir əlin intiharını görürəm gözlərimlə", "Qaranlıqda da nəğmə deyə-deyə üz tutmaq olurmuş Günəşə", "Ayrılıqların ən pisi – özünlə ayrılıq başlanıır indi", "Yollar çəkilənməmişdən Yolcu yolda olubdur", "Kütülə – milyonlarla məzar daşları, Ləyaqət, şəxsiyyət qəbristanlığı", "Sən vicdanda yırtıqsan, Mən yırtıq üstdə yamaq", "Məzhekəyəm, yoxsa dram", "Üzük qızıb, yanır barmaq", "Heçnə nal tökə bilməz taleyin xam atından", "Adam yox ola biləydi Bir rəng içində", "Vallah mənim yanımıda Sevincin sözü keçmir", "Mənim də, səndən

uzaq; çörəyim qəmdən çıxır", "Cinayət canidən intiqam alır, hakim hökmü yenə təxirə salır", "Ömrə ağır yük olmayan, Ölümə də yük olmasın", "Eşqən qalan quru adıq" və kitabın son şeiri:

Mən sənin yuxunam,
oyansan, ölləm.

Mən sənin yolunam,
dayansan, ölləm.

Özgə yuxusuna
boyansan, ölləm.

Tale bizi belə
dilə gətirdi.

Səninki, mənimki
belə gətirdi...⁷⁶

Kitabın sonunda "Şəffaf balıq" adlı poema var. Burada da orijinal obrazlar görürük: "Taxta nişanlara atılarken bir gün sinəmə gələcək güllə", "Söndü gecələrinin dəniz arzusuyla dolu tənhalığı", "Ayrıldım açıq pəncərələrin maqnitofon səsi xoşbaxlığından, yeni binaların ev, ocaq

ola bilməyəcək axtalığından", "Addımladım... bir də insan ömrünün anlamadığım birliyində", "Torpağın dəniz dolu ovcuna endim", "Küləklə doldu ömrüm yelkən sayağı", "Meyidimi tapmayacaqlar... Qalxacaq göy üzüne ömrümün nazik sapa bağlı çərpələngi", "Ayrılıq qəflətən gələ bilərdi. Birçə insan səsindən Bizi silə bilərdi öz dilimizlə, ölümümüzlə", "Balığa dedim dərdimi ürəyimin jarqonunda... Anlamadı. Şəffaf bədən. Şəffaf beyin, Şəffaf ürək, Şəffaf dünya, Taleymizin şəffaflığı Şəffaf balıq...", "Raziydım ölümümə, sənin ölümünü istəmirdim, ümidim", "Yox olduq gecəyə atılmış iki xırda gecə kimi" və s...

Vaqifin 1965-ci ildə qələmə aldığı bu poemadan, eləcə də 1963–1996-ci illərdə yazdığı şeirlərindən çoxlu sitatlar verdik.

Çoxunu da açıqlamadıq. Bir hissəsini açıqlamağa gücümüz çatmadı, çünkü anlamadıq. Bir hissəsini də anlaya- anlaya demədik. Amma elə misralar secdik ki, oxucu özü oxuyanda anlasa da, anlamasa da mütləq orada nəsə tapa biləcək. Vaqif, haqqında kitab yazdığınış şairlərin heç birinə bənzəmədiyi üçün, onun haqqında yazdıqlarımız da başqaları haqqında

yazılanlara benzemedi. Burada bəzi şeirləri bütöv verdik. O şeirləri ki, onlarda Vaqifin portretindən heç olmasa bir çizgi belə vardır. Şair Vaqifin şeirlərindəki misralarla çəkdiyimiz bu portretin oxucuya həm də İnsan Vaqifi göstərməsini istədik. Bacardıq, bacarmadıq, bilmirik, hər halda çalışdıq. Alındı, alınmadı, onu da oxular biler... Hər halda Vaqifin bir arzusunu yerine yetirdik: əvvəldən—axıra kimi oxuduq onu... sonda düşündük ki, görəsən Vaqifi axırdan—əvvələ kimi oxusaydıq, yazdıqlarımız dəyişərdimi? Amma oxumadıq, bunu da başqalarına saxladıq. Çünkü, bizə elə gəldi ki...

VAQİF SƏMƏDOĞLUNUN "BƏXT ÜZÜYÜ"

kitabı üzərində düşüncələr

Vaqif Səmədoğlu ədəbiyyata şeirlə gəlsə də, şair kimi təqinşa da xalq şairi olسا da, çoxluq onu "Bəxt üzüyü"nün müəllifi kimi qəbul edir. Çünkü Vaqifin məşhurlaşması, yəni kütlə üçün, çoxluq üçün tanınması bu əsərdən, bu tamaşadan başlanıb. Digər tərəfdən, Vaqifin pyeslərinin şeirlərindən daha anlaşıqlı olması da burada böyük rol oynayır. Şeirləri kimi pyesləri də kəmiyyet etibarilə azlıq təşkil edir. "Bəxt üzüyü" adlı pyeslər kitabına beş əseri daxil edilib. Bunlardan başqa Vaqifin bir də "Yumurta" adlı tamaşasına baxmışıq. Yadımdadır ki, bu tamaşaya baxanda adəti üzrə evdə mübahisə düşmüşdü, hərə bir müəllifin adını çekdi. Mən dedim ki, bu ancaq Vaqifə oxşayır. Və tamaşa qurta-

randa, doğrudan da mənim dediyim düz çıxdı. Sözüm ondadır ki, Vaqifin əsərlrinə baxanda, elə əsər özü sənə deyir ki, mən Vaqifinəm...

Əvvəldə qeyd etdiyimiz kimi müəllifin ən çox məşhur əsəri "Bəxt üzüyü"dür. Kitabın elə ilk əsəri də budur. Əsər mühabibə veteranı Tanrıbəyin şam ağaclarına qayğısı ilə başlayır. Elə bu qayğı ilə də bitir. Amma əsərin içərisində tamam başqa-başqa mətləblər açıqlanır. Müəllif burada nə alım, nə böyük bir adam, nə adlı-sanlı bir ziyalı, nə də varlı-karlı bir adam haqqında danışmışır. Burada oxucuya təqdim olunan adamlar hər gün gördüyüümüz, milyonlar arasından seçilmiş adı adamlardır. Bu adamların təki də var, cütü də. Amma tək ikən şam ağaclarının qayğını çəkib, özünü cəmləşdirəni də var, arvadı, iki uşağı ola-ola içkiyə qurşanarı da.

Burada ən qabarık obraz Moşudur. Bir az da açıqlasaq, şair Moşu! Amma şair Moşu nə klassik şairlərə bənzəyir, nə də müəsirlərə. Onun içində elə bir ələm var ki, bu ələmin hər rəngini bir şairdə tapmaq olar. Moşuda mənəm-mənəmlik var, göydən getmə, öz istedadına bəh-bəh demə

var. Bugünün özündə o qədər özü haqqında böyük fikirdə olanlar, Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzani, hətta Sabiri, Füzulinı belə bəyənməyənlər var ki...

Amma Moşu həm də ağısaqqal sözünü sayandır. Tanrıbəyin "oğul, ağaclarla su ver" sözüne cavab olaraq "Yaxşı, ağısaqqal sözündən çıxan haramzadadır" deyir, şlançı götürüb su vurur, ağaclarla su verir.

Moşu öz yurd yerini hər şeydən, hər yerdən üstün tutur. Hətta dəniz kənarına gələn turistlərə deyir ki, nə sizin, nə də siz buraya göndərənlərin ağlı yoxdur. Gəzmemek istəyirsiz, gedin bizim Qarayaziya, Şah dağına, Göyəzənə tamaşa edin. Amma özü də galib oturub Bakıda. Bu günün özündə də Bakıda o qədər doğulduğu ocaqdan şeirlər, poemalar yanan şairlər var ki.

Amma Moşu Bakıda yaşasa da öz kəndçiliyini saxlayıb. Arvadının çoxuşaqlı ana olması ilə az qala fəxr edir. Sedanın hərəketlərinə qəzəblənir. Onun açıq-saçılıq geyinməsinə, davranışına baxanda öz yerlərinin qadınıları düşür yadına deyir: "Eh, deyirəm, ayə, nə yaxşı ki, bizdə belə qızlar, belə arvadlar yoxdur. Nə yaxşı ki,

namus, qeyret sarıdan arxayıñ yatıf, arxayıñ dururuq! Yazajam! Qadın saflığı haqqında bir böyük, bir heyvərə poemə yazajam! Yazajam".⁷⁷

Moşu həm də şəraite uyğun hərəkət etməyi bacarır. Özünəgüveni var, özüne sərfəli olanı tez qapır, özüne zərəri olanı tez neytrallaşdırmağı bacarır. Amma Moşu halal-haram bilən adamdır. Müstəntiqin Rasimdən aldıqlarını Sedaya verir. Amma bunu nə müstəntiq bilir, nə də Rasim. Eyni zamanda ona verilənlərin haradan gəldiyini Seda da bilmir. Müstəntiqə kef gelən Moşu Sedanın "Zırzik, deyəsən səni də sorğu-sual tutmuşdular. Na dedin? Canını qurtarıb aradan çıxa bildinmi?" sualına belə cavab verir: "Kim az? Mənmi? Mən aradan çıxan şairlərdən deyiləm! Getdi, a gözəl, getdi Nəsimi dövrü, indi şair dərisi soyulmur, indi şair kimin istəsən dərisini soyar səninçin, istəsən lap başını da qırxar?"⁷⁸ Elə indinin özündə də belə şairlər də var. Müxtəsər, Vaqifin Moşusu müasir dövrün onlara şairinin biri şairdə əks olunmuş səciyyəsini gösterir.

Moşunun arvadı Söylü də ərinin bir növ oxşarıdır, amma təqlidçi rolunda.

Amma onun da dilində özünəməxsus təmtəraqlı sözler var. Söylü də şair arvadı adını fəxarətlə daşıyır. O da camaata xox gələ bilir. Onun da içində bir saflıq var. O da haram-halal bilir. Özü də onun əre sədaqəti, hörməti, itaeti də diqqəti çekəndir.

Əsərdə ikinci ailə Rasimlə Seda ittifaqıdır. Moşu ilə Söylü birliyindən kəskin fərqlənen, bəlkə də onunla tamam əks cəbhədə dayanan bir birlidir. Rasim üçün əsas iş pul qazanmaqdır. Pul qazanmaq, özü də haram yolla qazanmaq. Və bir də onun ən qabarıq cəhəti polis işçilərinə qarşı allergiyasıdır. Hətta hər iki elində yük olan da belə müstəntiqi görən kimi qaşınması tutur, dirsəyi ilə özünü qaşımali olur. Rasim Moşudan fəqli olaraq, qeyret, namus haqqında düşünmür. Bəlkə də heç bu barədə düşüncələri yoxdur. Arvadını da sərbəst buraxır, elədiklərinin hesabını da sormur. Amma arvadının istədiklərini də həmişə alıb getirir. Burada biz Rasimlə Sedanın birləşməsi bir ailə kimi görmürük. Bize elə gelir ki, Seda Rasimin sadəcə əlaqə saxladığı yüngül qadılardan biridir. Amma Sedanın bu yüngüllüyü ilə bərabər özünü çəkməsi də diqqətdən yayılmır. Özünü elə aparır ki, elə bil ətrafdakı bütün

qadınların şahıdır. Hamidan ağılli, hamidan mədənidir. Ona deyilən mənfi komplimentlərə də elə reaksiya verir ki, elə bil elə adı haldır, heç bir tükünə belə toxunmur. Amma hərdənər "ərim gəsin, deyəcəyəm" ifadəsini də dilinə getirir. Lazım geləndə ərini müdafiə də edir. Üzüyün itdiyini eşidəndə o saat deyir ki: "Mənim ərim dünən burda olmayıb". Elə həmin anda Hüseyin belə bir atmaca atır: "o yox, o buralarda oğurluq eləmir. Başqa yerdə çırçıçıdır o. Mən ölüm".⁷⁹ Müəllif elə Hüseyinin sözləri ilə Rasimini nece "fəhlə" olduğu başa salır. Amma müəllif bu birlikləri gözəl seçib. Moşu ilə Söylü kimi Rasimla Seda da bir-birilərini sözsüz anlayırlar. Hətta Seda Moşunun verdiyi etiri, Rasimə göstərəndə də, hətta benzin pulu olmadığı üçün Moşunun verdiyi pulu verəndə də Rasim sevinir. Müəllif onlar arasındaki dialoqu belə verir: "Seda – (Paçka pulu Rasimə uzadır) Götür, bu da pul! Yolda benzin alarsan! Sazan! Rasim – Cana bu qəder pulu hardan almışan? Seda – Çox bilsən, tez qocalarsan! Rasim – (Sedani öpür) Arvad deyil, e, sexdi, sex! Qaçdım şeyləri yiğmağa! Ura! Eşq olsun bütün dünya müəllimlərinə!"⁸⁰

Əsərdəki üçüncü ittifaq qurulandan dağılmış kimidir. Digər ailələrdən fərqli olaraq, Hüseyin ilə Saranın tamam bir-birinə eks olan xarakterlərinin nəticəsi kimi Hüseyinin düşdüyü vəziyyəti görürük. Hüseyin üçün dünya, ələm bir araqlı şüşəsindən ibarətdir. Sara üçün isə həyat bir bəxt üzüyündən. Əslində bu bəxt üzüyü onlara heç zaman xoşbəxtlik gətirmeyib. Bəxt üzüyünün alınması iki insanı bedbəxt edib. İtməsi isə bir ailə kimi mehriban olan dörd qonşu arasına rəxnə salır. Burada qəribə məqamlar var. Müəllif üçün əsərin əvvəlindəki birlilik, sonundakı ayrılıq, nəticədə isə şam ağaclarının susuzluqdan yanması faktları əslində dörd ailə birliliyi, dörd ailə ayrılığı və susuz ağaclar deyildir. Burada bəlkə də bütöv bir millətin birlüyü, kim bilir bəlkə də bütöv bir ittifaqın birliliyidir. Bir üzükə dağılmış ittifaq və qurban gedən milletlərin şam kimi yanıp solan övladları... Bir də bu ittifaqı vaxtikən qorumaq üçün gülə qabağına gedən Tanrıbəyər... Əsərin sonunda yanın şamarın Allah ümidiñə qaldığını görürük. Tanrıbəyin son şikayəti, son duası, son alqışı ilə əsər bitir: "Getdilər çıxıb getdilər... Mən qaldım. Bir də bu ağaclar qaldı. Susuz

qaldı bu körpe şamlar. Niye? Axi niye? Niye bir qadının, bir insanın bir dılğır üzüyü itdiyi üçün altı şam ağacı yanmalıdır? Niye? Axi niye? (Tanrıbəy səsini yavaş-yavaş ucaltmağa başlayır) Neyçün. Axi niye bir ölü, meyit kimi soyuq metaldan düzəldilmiş bir üzüyün üstündə altı dənə diri, dipdiri şam ağacı ölməlidir? Niye? Hansı qanuna görə? Hansı məntiqə görə? (İldırım çaxır, yağış yağmağa başlayır) İç, iç, sənə qurban olum, iç qadanı alım sənin... iç, böyü, torpağa kölgən düşsün. Bu torpaq sənindir, sənin! İç, bala, iç ata, iç ana, bu torpaq sənindir. Bu torpağa sənin kölgən lazımdır. Mən bilirəm necə lazımdır... Yağ, yağış, sən gələn göylərə qurban olum!"⁸¹

Kitabdağı ikinci əsər "Yayda qartopu oyunu" adlanır. İki hissəli "bir az məzəli, bir az qəmlı" yazılmış bu əsərdə qəribə suratlərlə qarşılaşıraq. İlk baxışda adama qəmli təsir bağışlayır, xəstəyə də, onun ətrafindakılara da, xəstənin oğluna da, hətta tibb bacısı vəzifəsini icra edən qızə da yazığın gelir. Əsərin əsas qəhrəmanını tapmaq bir qədər çətinlik töredir. Bəzən adama elə gəlir ki, əsas qəhrəman xəstədir. Çünkü bütün əhvalatlar onun

etrafında cərəyan edir. Amma en çox sehnədə görünən Adilə xanımıdır ve elə bil ki, ərinin xəstəliyi ilə əlaqədar olaraq hakimiyəti əlinə almış bu qadın hər şeyə qadirdir. İlk baxışda bu ər-arvadın hər ikisi müsbət qəhrəman təsiri bağışlayır. Amma bütün əsəri oxuyub başa çatanda görürük ki, bunlar get-gedə müsbətdən mənfiyyət doğru gedir.

Adilə xanımı əsərin lap əvvəlindən tanımağa başlayırıq. Elə əsər boyu ərinin tərifi ilə məşğuldur. Adilə xanım sadəcə imkanlı bir ərin arvadı, varlı bir ailənin xanımıdır. O da bizim elə həyatda gördüyüümüz imkanlı ərlərin arvadları kimi hərəkət edir. Həyat onun üçün öz adı axarında gedir. Onun sürücüyə münasibətində də elə adı "xozeyin" arvadının hərəketini müşahidə edirik. Amma Adilə xanımda qəddarlıq yoxdur. Bir az sadəlövhədür, bir az savadsızdır, bir az dar dünyagörüşlüdür. Amma bir qadın kimi, bir ana kimi qayğışdır, mehribandır. Oğlu Adilin gözleri yuxuda həyatda görmədiyi şəyleri öz rəngində görür. Ana isə hər dəfə oğlunun qəribə danışığına, qeyri-adı fikirlərinə qulaq asanda bağlı yarıllır,

sinəsi od tutub yanır. Bir yandan ərinin illərlə yataq xəstəsi olması, bütün işlerinin tərsinə dönməsi oğlunun da müalicəsinə təsir göstərir. Adilə anasına onu niyə Moskvaya apardıqlarına irad tutur. Adilə xanımsa yana-yana deyir: "Bağrımı yarma, yaramı açma bala. Allah qırıb onsuз da mənim belimi, üreyimi üzüb. Necə aparaq səni Moskvaya. Necə? Atan neçə ildir yorğan-döşəkdən qalxa bilmir, bütün qohum-əqrəba, tanış-biliş iş-güçünü atıb, durublar onun qulluğunda. Var olsunlar, sağ olsunlar, indi neyleyim mən bədbəxt! Qoy atan bir az əməle gəlsin, gedərik baia, gedərik o Fedorovun yanına, sənə də bir encam çəkərik. Şükür öz ad-sanımız var, Moskvada sözü keçən dostramızı da".⁸²

Adilə xanımın hər bir sözü axırdı yənə də gelib ərinin ad-sanına bağlanır. Nədən danışrsa-danışsın, yənə də "öz keçmişinə" sedaqqəlidir. Ən çetin anda belə bu şan-şöhrət onun yadından çıxmır. Ərinin vəziyyəti pisləşəndə də, oğlu şikayətlənəndə də, hətta Aynaxanımla söhbətində də Aynaxanım Məmmədağanın temizürəkli, sedaqqəti olduğunu və kişini də çox sevdiyini, ona az qala Allah kimi

baxdığını qeyd edəndə də o saat xatırladır ki, kişi onu iki dəfə qazamatdan qurtarır. Aynaxanım "Vallah onun xeyirxahlığından, insanlığından, əliaçıqlığından dastanlar da yaranıb" deyəndə Adilə xanım bir az da cuşa gelir və deyir: "Nə xeyri? Özüne nə xeyri bütün bu səhbətlərin, dastanların, təriflərin? Vallah adamı gah ağlamaq tutur, gah da hirs boğur. O qədər adamı, qoyun sürüsü boyda qohum-əqrəbəni ağ günə çıxarasın, ev-eşik sahibi edəsən, yetime ata, acizə arxa olasan... axırın da belə. Öz arxarı yera mixlana, illərlə yorğan-döşəkdən qalxmayasan. Ey, ay qızım, sən ki, bilirsən, yer qalmayıb, adam qalmayıb, bəlkə tonlarla pul xərclənib, amma nə xeyri?..."⁸³

Burada da yene Adilə xanımın sonda pul səhbətine gelib çıxdığını görürük. Amma qəribəsi budur ki, xəsta neçə ildir ki, yatır, pul qazanmir, neçə ilde də "tonlarla pul xərclənir", amma yenə də qurtarmır. Bir də qəribəsi odur ki, kişi xəstədir, amma yaxşılıq etməyinə davam edir, yənə də kiməsə yardım edir, kiminse işinə yarıyır. Qohum-əqrəba da gelib-gedir, hətta ona "kiçik xidmət" etməklə də fəxr edirlər. Bu adam isə ancaq məzəli səhbətlər

danişmağa pərgardır. Haçan yadına bir əhvalat düşür, hamını yanına çağırır, kimə gəldi danışır. Amma bu qəribə qəhrəmanın bütün portretini mən heç cüra görə bilmirəm. Ümumiyyətlə, bu xəstənin obrazını yaratmaq müəllifə neyçün gərək olub? Əsərdəki ayrı-ayrı mətləblərin açıqlanmasına köməks üçünmü, ya sadəcə bir obraz kimi?..

Burada diqqəti çekən obrazlardan biri də həkimdir. Həkimə baxanda, Adilə xanıma şükür eyləyirik. Və bir də burada sadəcə obrazlar sistemi var ki, yəqin onları da müəllif köməkçi vasitələr kimi əsərə gətirib.

Ən çox diqqəti çekən, əsərin əsas qəhrəmanı kimi çıxış edən Adil obrazıdır. Bu dünyada olanları başqalarının gördüyü kimi görə bilməyən, kimsənin görmədiyi şeyləri görən Adil... Yayda qar yağıdıguna inanan, üzüyən, evdə eynine şuba geyən Adil. İlk baxışda gülməli səhnədir. Amma Adil, heç də axmaq adam təsiri bağışlamır. Əksinə, bəlkə də əsərdəki adamların hamısından daha böyük adamdır. Adil yuxuda Aynaxanımı sarı paltarda görür. Sonra onun sarı paltarı olub-olmadığı soruşanda, nənəsinin başına gelənləri

eşidib təsirlənir. Eləcə də atası, arvadı ilə tibb bacısını yoxlamaq üçün kislorod istədiyini bildirən təcili yardım zəngini vuranda Adilə xanım da, Aynaxanım da gülə-gülə otaqdan çıxbıl geləndə Adilin anası ilə dialogunda da normal adam olduğunu görürük:

Adilə xanım – Ay camaat, bu kişi zarafatlarından qalmır ki, qalmır!

Adil – Nə zarafat? Zinqrovu dalbadal vururdu.

Aynaxanım – Yox, kislorod istəməyib, bizi yoxlamaq istəyib.

Adilə xanım – Dedi, istədim baxım, görüm ekstremal vəziyyətdə özünüüzü necə aparacaqsınız?

Adil – Belə də zarafat olar, ay sizə qurban olum?

Adilə xanım – Ay gədə, atanın zarafatlarından guya sənin xəberin yoxdur?

Adil – Bu boyda., bu yerde yox da.

Adilə xanım – Bütün nəsilləri belədir bunların, Aynaxanım. Ən qara, ən ağır günlərində belə bunlar zarafatlarından qalmırlar. Hamısı. Bircə bu balamdan başqa, bu qurban olduğumdan başqa. Ancaq elə sən də, oğul, gözlerinin işığı geri dö-

nən kimi özün də dönüb əvvəlki, həmənki adam olacaqsan".⁸⁴

Digər bir dialoqda da Adil səviyyəsi ilə seçilir. Anası narahat olur ki, əri yaşıł vedrəni neçə gündür ki, istəmir. Bu zaman Adil bunu çox adı qarşılıyə deyir ki, "Dərman verin də. Parazoldan, ftalozoldan, mən nə bilim nə zoldan. Ya da elə adı kastorka". Anası məsləhətsiz kişiye dərman verməyə ehtiyat edir, Adil təəccüblə deyir ki, ay mama, bunlar aləmin işlətdiyi adı şeylərdir də. Anası "Əmir gələndə deyərəm Moskvaya zəng vur, məsləhət alar" deyəndə "Ay mama, yaşıł vedrənin dərdinə əlacı da Moskva tapmalıdır?" deyə bir az təəccüblə, bir az da ironiya ilə cavab verir.

Əslində Adildə də yumor hissi var. İmanova deyir ki, "Doktor İmanov, üzr istəyirəm, papanın sağalması sizi zərərə salmaz ki?"

Adilə xanım şuba geymiş oğluna deyəndə ki, o nə meymunluqdur çıxarırsan? Heç sənə yaraşmir, bu zaman Adil ona belə cavab verir: "Meymunluq meymunlardan başqa heç kəsə yaraşmir, mama. Ayılıq da ancaq aylıvara, canavarlıq canavara, tülküük tülküyə yaraşır. Ancaq

biz, biz hamisindən olmaq istəyirik, mama".⁸⁵

Adilin dilindən verilən müxtəlif hikmətli sözlər də diqqəti çəkir: "Yalançı ancaq öz evini yixır, tez-tez doğrudan, həqiqətdən dəm vuranlar özgə evini", "Bu qırx ildə görəsen bunlar bir-birinə cəmi qırx dənə ürək sözü deyiblə?", "Ay Ziyad əmi, sizə qurban olum, kor mənəm, ya siz? Mən hara, restoran hara?", "Mən görmək istəyirəm, Ziyad əmi. Özü də sağlam fikirlər, doğru-düzgün mülahizələr eşitmək-dən qat-qat çox", "Söndü, ya sönmədi bu işiqli? Gəl indi bil də, bil Adil, nə yanır, nə sönüb bu evdə, bu dünyada... Kiminçün, neyçün?.. Vay dədə Vay... Bu soyuq yenə də hardan gəlir? Nədən, kimdən? Niyə?"

Əsər Adilin qapını itələyib açması, bayırda yağan qarı görməsi, özünə olan inamının artması, fəqət çərəsiz kimi suallarıyla qapının qabağında quruyub qalması və gülüş səslerinin artması ilə bitir.

Amma mən hələ də bu nağılin bitməsinə inanmiram. Çünkü burada müəllifin açmadığı, bəlkə də aça bilmədiyi, ya açmaq istəmədiyi sırrlər qalır. Oxuların başa düşəcəyi qədərdən bir az yuxarı, bir az aşağı, bir az da o tərəf-bu tərəfə

genişlənən Adil dünyasına müəllif niyə girib? Əsərin adı niyə məhz "Yayda qartopu oyunu" qoyulub? Dünya hadisələrinin, cəmiyyətin eybacərliklərinin insan beynindəki inikasının gözlü, gözsüz adamlarda müxtəlif rəng çalarları, isti-soyuq anımları, yayda qış, qışda yay, işiqda zülmət, qarlılıqda nur, bütün bu yaşadıǵımız həyatın mənası və mənasızlığı bəlkə də elə budur...

Vaqifin pyeslərindən biri də Nikolay Erdmandin "Samsubiysa" əsərinin motivləri əsasında yazılmış "İntihar" əsəridir. Biz burada da müxtəlif zümrənin insanları ilə tanış oluruq. Əsərdəki dövr keçid dövrüdür. İqtidarın da, müxalifatın də hörmətdən düşdüyü bir dövr. Buradakı insanlar da özbaşına qalan, çox vaxt nə edəcəyini bilməyen, bəzən qəhrəmanlıq eşqinə düşən, bəzən yaşamaqdan bezən insanlardır. Əsas obraz Azərdir. Arvad hesabına yaşamdan bezən, işsiz-gücsüz avara-avara gəzən bu adamın ayağındakı şalvar belə özünükü deyildir. Əsər "İntihar" adlanır. İlk baxışda adama elə cəlir ki, doğrudan da Azər nəyə görəse intihar edəcək. Amma əslində Azər keçid dövründə əvvəl yaxşı qazanan, yeyib-içən

oğlanlardan olduğundan, onda həyat eşqi güclüdür. Özünü öldürməyə gelinca, o heç əsərin əvvəlinde də bu fikirdə olmur. Sadəcə arvadının kükə düşməsi, qaynanası ilə birləşib aləmi ayağa qaldırması, nəticədə hamının Azerin guya intihar edəcəyindən xəbər tutmasına getirib çıxarır. Və birdən Azerin doğrudan da intihar etmək istədiyini görürük. Onunla görüşüb, ona intihar programı təklif edən adamlar da yəqin ki, onu axmaq hesab edirlər. Və Azər əslində bunu anlayır da. Müəllif bu intihar məsələsini uzatmaqla sanki, buna nail olmaq istəyənlərin bir-bir iç üzünü açmağa çalışır. Və elə Azerin özü də səbr-lə bu adamları dinləyir, onların hamısına söz verir və dəfələrlə vida məktubunu yazmaq istəyir. Hər dəfə də alınmir, yenidən yazır, pozur, yazar. Əslində onun yazdıqları elə Azərbaycanın dəndləridir. Müəllif bütün bunları ironiya ilə versə də, bəzən buradakı deyimlərin əksinə oxunmasının gərəkliyini də bizə başa salır. Oxucu hər bir adamın təklifini dinlədikcə, gözü önungə onlarla, yüzlərlə bu dərdə düçər olan, bu "azara" tutulan adamlar gelir. Və biz burada Azerin halını qoyub, o birilərin halına,

əslindəse Azərbaycanın halına ağlamalı oluruq.

Burada müəllif beş qadın sureti yaradıb. Xeyransa və Məsmə – Azərin qaynağası və arvadı – həyat tərzindən şikayətlənsələr də, yenə də öz qadınlıq ləyaqətlərini qoruyub saxlayan adamlardır. Onlar da hamı kimi yaxşı yaşamaq istəyirlər, amma Azərin intihar məsəlesi ortaya çıxanda, artıq onlar heç nə istəmirlər. Elə əvvəlki kimi yaşamalarına qane olurlar. Amma Kleopatra ilə Ellada isə tamam başqa dünyanın adamlarıdır. Onlar üçün qadınlıq ləyaqəti, ər qüruru, namus, qeyrət məsəlesi önməli deyil. Onlara sadece varlı er lazımdır. Biri ölsə, o birisini tapırlar. Dallina isə bir qədər də uzağa gedir, əri ola-ola arvadı yenice ölmüş Samsun bəylə münasibətə girir, "rəfiqəsinin ruhunu şad eyləyir".

Burada istar professor Samsun bəy, istar şair-dramaturq Şəker Bədbin, istərsə də "xalq qəhrəmanı" Elcan Vətənski keçid dövründə müxtəlif qrupların ümumi-leşdirilmiş obrazıdır. Elə gözümüzün qabağında o qədər Samsun bəylər, Şəker Bədbinlər, Vətənskilər olub ki. Elə bu günün özündə də var...

Burada müəllifin bize açıqlamaq istədiyi bir sıra mətbəblər vardır. Keçid dövrünün acınacaqlı vəziyyəti. İnsanları guya xoş günə çıxardacaq demokratiya, azadlıq. Əslindəse şüarlılıq, pafos, yalançı vətənpərvərlilik. Yalan üzərində qurulan hər şey kimi bu arzular da puç olub dağıldı. Amma udanlar da oldu. Rayondan əmlilik gətirib kəsdirən, banket verən Vətənskilər kimi. Elə 20 yanvarda milleti qırğına verib, bir tükü də düşməyən o qədər Vətənskilər tanıyrıq ki. Həyat konsepsiyası, ölüm konsepsiyası, türklük, millet, vətən deyə-deyə cavanları gülə qabağına verən Vətənskilər...

Eləcə də Şəker Bədbinlər, Zəher Nikbinlər... Bu Qarabağ münaqişəsinin ortaya çıxarıb şair elədiyi şairciklər və eləcə də yaratdığı jurnalistlər ordusu. Burada da müəllifin yaratdığı və aləmin bici adlandırdığı Cabir obrazi var. Elə bu gənün özündə də beş manata görə o qədər onun-bunun bostanına daş atanlar var ki. Bu cür jurnalistlərin, yazıçıların gündündən artması, ümumiyyətlə Azərbaycan ədəbiyyatının bu güne qalması da Qarabağ münaqişəsinin ən zərərli nəticələrindən biridir.. Azərbaycana belə azadlıq,

bələ demokratiya gərək idimi? Kim azad oldu? Kim azadlığını itirdi? Bunu ancaq elə o adamların özləri bilir. Ümumə bəlli olansa budur ki, biz müstəqil, azad Azərbaycanda yaşayırıq və gün-gündən də firavanlığa doğru addimlayırıq... Artıq özünü öldürmək istəyənlər də yoxdur. Amma dərmansızlıqdan, acliqdan ölenlərimiz hələ də var...

Və bu əsərdə ən çox diqqəti cəlb edən də Azərin monoloqudur: "Bələ işlər cavan oğlan... Bələ işlər. Bu dünyanın axırı necə olacaq? Sən Allah cavan oğlan, qulaq as, amma qurban olum, mənim sözümü kəsmə, sinəm dolub! Bir özün fikirləş, yaşıń az olsa da gərək məni başa düşəsən, çünki beynin şəhərin intellektual hisi, tüstüsü ilə dolmayıb, beynin tərəmizdir, gözlərində görürəm... Cavan oğlan, elə bilirsən tapança lüləsiyle gicgahın arasına Allah barmağını qoya bilməz? Bax bələ... Yer üzündə bir gülə də onun barmağından keçib insanı, məni öldüre bilməz. Amma o bunu etmir. Çünki bize vaxt verib, bu vaxtı günlərə, həftələrə, aylara, illərə, əsrlərə, minillərə bölüb, adamlarla, millətlərlə, ölkələrlə doldurub və deyib: indi mənə inanan inansın,

inanmayan inanmasın. O Allahdır, mən kiməm?! İnsan! Yox, mən Azərem. İnsan isə insanlardır. Bayaq bura, cavan oğlan, keçmiş qonşumuz Akop gelmişdi. Tapsan inya gelmişdi? Adının Akop olduğunu unudub, erməni kimi, başa düşürsən, millət kimi gelmişdi. Bizdən torpaq isteyirlər. Savaş gedir. Onlar da qırılır, biz də. Niyə? Ona görə ki, onlar da adlarını unudub, biz də. Azər Akopa, Akop Azərə heç bir vaxt əl qaldırmaz, amma erməni türkү, türk ermənini uf da demədən öldürür. Çünkü, millət olublar. Qarabağ isə, cavan oğlan, bizdən də, ermənidən də qabaq olub, vaxtla, millətlə, ölkəyə ölçülməyib... Bax, mən də bu yaşayış yerində Azər kimi yaşamaq isteyirəm. Qoy haqq uğrunda vuruşsunlar. Həqiqət axtarsınlar, ağıllı, gözəl nitqlər desinlər, qoy dünya tribunasına bir-birindən bacarıqlı, bir-birindən səsli natiqlər çıxınsınlar, onlara qulaqi asaq, əhsən deyib əl çalaq! Mən isə, cavan oğlum, piçıldamaq isteyirəm. Piçılııyla demek isteyirəm: Mən – Azərem, kişiyəm, yaşım bu qədər. Səhər yuxudan durub, bir stekan şirin çayla pendir–çörək yeyib, portfelimi qoltuğuma vurub, işə getmək isteyirəm. Axşam işdən qayıdır, tele-

vizora baxa–baxa kotlet yemek isteyirəm. Və isteyirəm ki, mənim bir aylıq maaşım bunlara çatsın... Səni yordum, deyəsən, cavan oğlan, çox sağol ki, bir dəfə də sözümü kəsmədin. Kaş bütün insanlar sənin kimi başqasını dinləyə bilməyi bacarıydlı. Azərbaycan... Əsl Azərbaycan sənsən, bağırı–bağırı bir–birlərinin söz-lərini kəsənlər yox..."⁸⁶

Bu monoloqun hamisini vermək daha yaxşı olardı, amma bu ədəbiyyat tarixində bəlkə də ən böyük sitat olardı. Ona görə də bəzi yerləri ixtisas etdik. Əsas məsələ budur ki, burada Azəri də görürük, Azərbaycanı da... Görürük ki, Azər sadə bir heyat tərzi keçirmək sitəyən milyonlarla azərbaycanlıdan biridir. Və onun bu adı arzuları da bütün sade adam-ların arzularıdır. Azər nə professor olmaq isteyir, nə xalq qəhrəmanı, nə də şair–dramaturq. İnsan kimi yaşamaq isteyir, sadəcə insan kimi. Və görünür bütün insanların bu cür insan kimi yaşaması da müəllifin ən böyük arzusudur.

Müəllif Azəri işsiz–güzsüz bir insan surəti kimi verir. İlk baxışda bizə elə gəlir ki, müəllif burada Azərbacandakı işsizliyi tənqid etmək fikrindədir. Amma sonda

Xeyransanın dilindən verilən fikirlər bunun əksini deyir: "Ağaz, dünyasında ola bilməz ki, Azərbaycanda iş yeri olmasın. İş tap-maq Almaniyada, Amerikada çətindir, çünki, oradakı camaatın hamısı işləyir, onunçun də iş yeri qalmayıb. Bizdə işlə-yen var? Ay qız, əslinə baxsan Azərbaycanda iş yerləri işsiz qalıb, adamlar yox. mən sənə deyim, bu saat Kitayın yarı ca-maatinı yiğ gətir Azərbaycana, hamisiy-çün iş tapılar.

Məsmə – Yaxşı, bəs onda bizimkilər neyçün işləmir?

Xeyransa – Rüşvət vermirlər, bunun-cün də rüşvət ala bilmirlər. Elə iş yeri var ki, onlar da minlərlədir, qızım, ora bir köpəyoğlu rüşvət verib düzelməz, o yeri rüşvətsiz heç kəs vərmey istəmir. Odur minlərlə iş yeri qalıb boş. Verib girən, alıb qoyan yoxdur. Vəssalam. Buna millət neylösün?

Məsmə – Kaş bu rüşvəti bir qılıncla vurub, kökündən kəsəyilər Azərbay-canda.

Xeyransa – Allah eləməsin.

Məsmə – Neyçün?

Xeyransa – hamımız açısından öllerik. Azərbaycanda oğurluq, rüşvət kökündən

kəsilsə, hamımız batarıq. Ağaz, fəhlə çörək zavoduna maaşdan ötrü gedir? Yox a, gedir ki, ayda heç olmasa, üç kilo un, bir kilo şəker çırçıçıdır getirsin evinə, ballalarını saxlasın, direktor da onunçun. Bəs nəqliyyat? O da hələ. Şofer də yaziq beş-on çırçıçıdır, avtobuz müdürü də. Çırçıçımasalar Bakıda bütün avtobuslar, tramvaylar, trolleybuslar, hamısı dayanar. Olarıq paralı...⁸⁷

Dram əsərində əvvəlcə hadisələr üzüyuxarı gedir, düyünlənə-düyünlənə, sonra kulminasiya nöqtəsinə çatanda aşağı enir, diyirlənə-diyirlənə və açılır. Burada nədənsə, bu qalxıb-enmədən, düyünlənib-açılmadan sonra finalda sanki yeni bir kulminasiya görürük. Əsərin sonuna yaxın, yeni Azərin tabutdan qalxıb oturması, oradakı mübahisa oxucuda elə bir təəssürat yaradır ki, əsər bitir. Amma birdən qoca arvad gelir ki, Səlimənin nəvəsi özünü asıb. Və elə bil ki, əsər yenidən başlayır. Lal-kar oğlanın məktubundakı "Azər haqlıymış. Bu dünyada yaşamağa dəyməz" sözlerində bəlli olur ki, oğlan eşidirmiş. Və oxucu burada bir anlıq bu oğlanın iç dünyasına enir və düşünür ki, görəsən, bu oğlan doğrudan

kar imiş, Azərin monoloqu onun qulaqlarını açıb? Yoxsa, bu oğlan əvvəldən dözümlü olub eşidə bildiyini bürüze verəməyib. Və bu zaman da düşünürsən ki, niyə? Onun şair olduğunu biləndəsə, gözünün önüne Şəker Bədbinlərə yanaşı bu cür susmağı bacaran Vaqiflər gelir. Bir növ novelləni xatırladan bu sonluqda bir də onu anlamaq istəyirsən ki, görəsən doğrudanmı bu dünyada yaşamağa dəyməz?.. İnsar gör nə qədər güclü varlıqdır ki, bunu anlaya-anlaya yənə də bu dünyada yaşamaq istəyir. Azər kimi də olsa, yənə də yaşamamışdır...

Növbəti əsər "Generalın son emri" adlanır. İkihissəli traqikomik misteriya kimi təqdim olunan bu pyesdən Stalin dövrünün qoxusu gelir. Bu bir adamın – oğul nəvənin keçirdiyi qeyri-adı, qyri-normal psixoloji halların bir növ inandırıcı şəkildə, müasir dövrün əhatəsində təqdimidir. Repressiya dövründə fəaliyyətdə olan general, onun nəvələrinə münasibəti və nəvənin onun haqqında söylədikləri, daim sərxoş olan qonşu ilə oğul nəvə arasında gedən dialoq, bibinin gəlişi, davada ölü əsgərin öz generalına "sədaqəti", hər gün gəlib şeypurla onu

yuxudan oyatması, generalin guya sağ olması, yuxarı mərtəbədə yaşaması və bir gün özünü öldürməsi – bütün bunları oxuduqca adam özü də o oğul nəvənin vəziyyətinə düşməkdən ehtiyat edir. Qəribədir ki, oğul nəvənin bəzi gördüklerini sonda qonşu da görməyə başlayır. Burada anlaşılmaz məqamlar çıxdur. Amma müəllifin bu günlə bağlı araya gətirdiyi detallar da maraq doğurur. Müasir alkoloqlular göz önüne gelir. Ölülerin diriliyi, dirilərin ölüyü məsəlesi açıqlanır. Burada xırda detallar da var: oğul nəvənin dəfələrlə tövbə edib yene də içməsi, qonşunun rus yasını bəyənməsi, təqdir etməsi, qonşunun qız nəvəyə məsləhəti, qız nəvənin adı bir lüstür üçün davası, sonda isə içəri girən kimi vəsiyyətnaməni siyirmədən götürməsi və s... Əsərin sonunda generalın hər şeyini nəvələrinə qoyması və onlara mehriban olmayı tapşırmasının şahidi olurq. "Yazlıq bacım" deyən oğul nəvənin fikirlərinin əksinə çıxmazı da qəribədir. Ümumiyyətlə, bu əsəri bir dəfə oxumaqla başa düşmək çətindir. Gərək bir neçə dəfə oxuyasan, düşünəsen. Müəllifin şəxsən mənimcün qaranlıq olan xeyli fikri var. Bu əsərin tamaşasına da baxmışam.

Ümumiyyətlə, Vaqifin pyeslərinin başa düşülməsi üçün mütləq onun tamaşasına baxmaq lazımdır. Bu subyektiv fikir ola bilər, amma şəxsən mən onun sadəcə oxuduğum pyeslərinin əksər məqamlarını anlamıram. Bəlkə ona görə ki, Vaqif pyeslərini məhz tamaşa üçün yazır, sadəcə oxumaq üçün yox. Bu mənada Vaqifin pyeslərindən başa düşdüyüm bir "Bəxt üzüyündür", bir də "Yaşıl eynəkli adam". Amma sonuncusunda da yaşıl eynəkli adamin hərəkətləri, bəzi detallar qaranlıqdır. Kim bilir, bəlkə da Vaqif oxucuları, tamaşaçıları düşündürmək üçün belə məqamlara yer verir.

"Yaşıl eynəkli adam" Kazımın adı deyintisi ilə başlayır: "Qoymazlar! Dünya dağılsa da qoymazlar! Qoymazlar bu boyda ölkənin xırda bir vətəndaşı bir tike pendir–çörəyini yeye–yeyə Alfred Xışkökun filmine baxsın".⁸⁸ Bu əsərdə adı bir vətəndaşın vəziyyətindən tutmuş keçid dövrünü yaşayan bütün Azərbaycanın vəziyyəti işıqlanır. Ümumiyyətlə, Azərbaycanda keçid dövrünü öyrənmək istəyən bir adamin elə Vaqifin bu kitabını oxuması kifayətdir.

Vaqifin pyeslərində diqqəti çəkən bir də personajların dilir. Bu əsərlərdə hər kəs öz dilində danışır. İstər ləhcə, şivə, isterse də daxili nitq, məntiqi fikir, hər şey öz yerindədir.

Əlbəttə, Vaqif Səmədoğlu yaradıcılığını tədqiqat obyektine çevirib, istər şeirləri – isterse də pyesləri üzərində tədqiqat aparıb, sanballı bir monografiya yazmaq olar. Amma buna məndə olmayan çoxlu vaxt və çoxlu hövəsələ lazımdır. Mən isə sadəcə bacardığım qədər oxudum, hövəsələm çatlığı qədər düşündüm, beynimin potensialına uyğun Vaqif yaradıcılığından nələrisə deməyə çalışdım. Və Vaqif yaradıcılığı üzərində düşüncələrimi kiçik bir mənzumədə yekunlaşdırırdım...

Vaqif Səmədoğluya

Şeirlərində
ağlaya–ağlaya gülüb
hamını ağladırsan...
Pyeslərində
gülə–gülə ağlayıb
yenə də ağladırsan...
Nə aqla, nə gül!

Ay Vaqif,
bu ki,
Bizim taleyimizdir,
günahımız deyil, –
nə onların,
nə mənim,
nə sənin...
Neyləyək???
Biz
beşikdəykən
gözlərinə qızmar mil çəkilən,
qulaqlarına qaynar cıvə tökülen,
dilinə yad kəlmələr əkilən
övladlarıyıq bu Vətənin!!!

ƏDƏBİYYAT SİYAHISI

1. "Ədəbiyyat və incasənat", 1989, 16 iyun, səh. 8
2. "Azərbaycan gəncləri", 1969, 22 mart, səh. 3
3. "Azərbaycan", 1982, №-8, səh. 166
4. Yena orada, səh. 167–174
5. "Qobustan", 1983. №-1, səh.94
6. "Yazıcı" xüsusi buraxılış, Bakı – 1999, səh. 2
7. "Ulduz", 1983, №-2, səh.27
8. Yena orada.
9. "Azərbaycan gəncləri", 1983, 22 mart, səh.3
10. "Ulduz", 1983, №-2, səh.29
11. "Yazıcı" xüsusi buraxılış, Bakı – 1999, səh.3
12. "Ulduz", 1984, №-5, səh. 22–23
13. "Yazıcı" xüsusi buraxılış, Bakı – 1999, səh.1
14. "Ulduz", 1986, "-1, səh.7
15. Yena orada.
16. "Yazıcı" – xüsusi buraxılış,
Bakı – 1999, səh.2
17. "Ulduz", 1986, №-1, səh.9
18. "Yazıcı" xüsusi buraxılış, Bakı – 1999, səh. 5
19. "Azərbaycan", 1986, №-2, səh. 89
20. "Yazıcı" xüsusi buraxılış, Bakı – 1999, səh. 6
21. Yenə orada.
22. Vaqif Səmədoğlu "Mən burdayam, İlahi",
Bakı–2005, səh.22–23
23. "Ədəbiyyat və incasənat", 1987, 25 iyul, səh. 5
24. "Azərbaycan", 1989, №-6, səh. 67
25. "Azərbaycan gəncləri", 1987, 7 mart, səh. 4
26. "Ulduz", 1989, №-1, səh. 85–86
27. "Xəzər", 1991, №-4, səh. 25
28. "Azərbaycan", 1992, №1–2, səh. 174
29. "Ədəbiyyat qəzeti", 1992, 15 may, səh. 5
30. "Xəzər", 1993, №-4, səh. 46
31. "Ədəbiyyat qəzeti", 1998, 21 avqust, səh.2
32. Yusif Səmədoğlu, "Deyilənlər geldi başa",
Bakı–1999, səh. 5
33. "Azərbaycan", 1999, 12 dekabr, səh.1
34. "Ədəbiyyat qəzeti", 1999, 11 iyun, səh. 3
35. "Azərbaycan", 2000, 26 noyabr, səh. 3
36. "Azərbaycan", 2000, 12 dekabr, səh. 3
37. "Xəlq qəzeti" 2003, 10 yanvar, səh. 2
38. Vaqif Səmədoğlu "Mən burdayam, İlahi",
Bakı–2005, səh.111
39. Yenə orada, səh. 124
40. Yenə orada, səh. 210
41. Yenə orada, səh.43
42. Yenə orada, səh.50
43. Yenə orada, səh.54
44. Yenə orada, səh.58
45. Yenə orada, səh.61–62
46. Yenə orada, səh.66
47. Yenə orada, səh.70
48. Yenə orada, səh.73
49. Yenə orada, səh.79
50. Yenə orada, səh.83
51. Yenə orada, səh.89
52. Yenə orada, səh.99
53. Yenə orada, səh.109
54. Yenə orada, səh.114
55. Yenə orada, səh.134
56. Yenə orada, səh.158
57. Yenə orada, səh.177
58. Yenə orada, səh.195
59. Yenə orada, səh.196

60. Yenə orada, səh.222
 61. Yenə orada, səh.223
 62. Yenə orada, səh.256
 63. Yenə orada, səh.261
 64. Yenə orada, səh.271
 65. Yenə orada, səh.267
 66. Yenə orada, səh.309
 67. Yenə orada, səh.308
 68. Yenə orada, səh.320
 69. Yenə orada, səh.323
 70. Yenə orada, səh.330
 71. Yenə orada, səh.346
 72. Yenə orada, səh.353
 73. Yenə orada, səh.360
 74. Yenə orada, səh.383
 75. Yenə orada, səh.409
 76. Yenə orada, səh.426
 77. Vəqif Səmədoğlu "Bəxt üzüyü",
 Bakı-1999, səh.60
 78. Yenə orada, səh.59
 79. Yenə orada, səh.27
 80. Yenə orada, səh.63
 81. Yenə orada, səh.69-70
 82. Yenə orada, səh.80
 83. Yenə orada, səh.76
 84. Yenə orada, səh.84-85
 85. Yenə orada, səh.128
 86. Yenə orada, səh.231-234
 87. Yenə orada, səh.236
 88. Yenə orada, səh.322

MÜASİRLƏRİM SERİYASINDAN OLAN KİTABLAR

Nö	Kitabın adı	Yazıldığı tarix	Çap tarixi
1	<i>Mailin ünvani vətəndir</i>	1995	1995
2	<i>Rəsul Rza</i> (yaradıcılığı əsasında)	2001-2003	2003
3	<i>Anlanılmamaq dərdi</i> (Anarın yaradıcılığı əsasında)	2003	2003
4	<i>Cəbir Novruz</i> (yaradıcılığı əsasında)	2003	2004
5	Dünya mənim, dünya sənin, dünya heç kimin (Məmməd Araz yaradıcılığı əsasında)	2003	2003
6	<i>Nigar Rəfibaylı</i> (yaradıcılığı əsasında)	2003	2004
7	<i>Elçin</i> (yaradıcılığı əsasında)	2003-2004	2006
8	<i>Əli Tudo</i> (yaradıcılığı əsasında)	2004	
9	<i>Cingiz Əlioğlu</i> (yaradıcılığı əsasında)	2004	2004
10	<i>Zeynal Xəlil</i> (yaradıcılığı əsasında)	2004	
11	<i>Vəqif Səmədoğlu</i> (yaradıcılığı əsasında)	2004-2005	2006
12	<i>Füzuli ədəbi məclisi və Hacı Mail</i>	2004-2005	2005
13	<i>Fikrot Qoca</i> (yaradıcılığı əsasında)	2005	2006
14	<i>Adil Babayev</i> (yaradıcılığı əsasında)	2005	
15	<i>Qabil</i> (yaradıcılığı əsasında)	2005	2006
16	<i>Vahid Əziz</i> (poeziyası əsasında)	2005-2006	

MÜNDƏRİCAT

Geniş yollara çıx! (<i>Ön söz</i>).....	3
Vaqif Səmədoğlu kimdir.....	9
Vaqif Səmədoğlunun "Mən burdayam, İlahi" kitabi üzərində düşüncələr.....	69
Vaqif Səmədoğlunun "Baxt üzüyü" kitabi üzərində düşüncələr.....	143
Vaqif Səmədoğluya (<i>şeir</i>).....	170
Ədəbiyyat siyahısı.....	172

SONA XƏYAL

VAQİF SƏMƏDOĞLU

(yaradıcılığı əsasında)

Kompüter tərtibatı:

Heybətova Elnərə

Çapa imzalanub: 28.03.2006.

Format: 61x90 1/16 F.ç.v. 11.

Sayı: 200. Sifariş: 10.

*Ofset kağızı. Ofset çap üsulu.
səh. 176*

Azərbaycan Yazıçılar Birliyi
“YURD” Nəşriyyat-Poliqrafiya Birliyi

Bakı, Xaqani küç.25

Tel: 498-27-13

